

0402y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0402Y Bank işi

1 Mərkəzi Bankın passiv əməliyyatıdır:

- ☐ kassa əməliyyatları
- ☒ banknot emissiyası
- ☐ banklara qısa müddətli ssuda verilməsi
- ☐ dövlət qiymətli kağızlarına qoyuluşlar
- ☐ hesablaşmaların təşkili.

2 Mərkəzi Bankın kapitalı ibarətdir:

- ☐ verdiyi kreditlərə görə faizlərdən
- ☒ Nizamnamə kapitalı və kapital ehtiyatında
- ☐ Mərkəzi Bankın kapital ehtiyatından
- ☐ yalnız Nizamnamə kapitalından
- ☐ dövlət büdcəsindən verilən vəsaitdən

3 Mərkəzi Bankın hesabat ilinin mənfəəti ilk növbədə yönəldilir:

- ☐ maddi maraq fondunun yaradılmasına
- ☒ Mərkəzi Bankın kapital ehtiyatının formalaşmasına
- ☐ keçən ilki itkilərin ödənilməsinə
- ☐ dövlət büdcəsinin formalaşmasına
- ☐ işçi heyətinin mükafatlandırılmasına

4 Mərkəzi Bankın ehtiyat kapitalı formalaşır:

- ☒ Mərkəzi Bankın hesabat ilinin mənfəətindən ayırmalar hesabına
- ☐ banklararası kreditlər hesabına
- ☐ Maliyyə Nazirliyinin ayırmaları hesabına

5 Mərkəzi Bankın kapital ehtiyatı müəyyən edilir:

- ☐ nizamnamə kapitalının 10% miqdarında
- ☒ tədavülə buraxılmış nağd milli valyutanın 15 % miqdarında
- ☐ tədavüldəki nağd pulların 8% miqdarında
- ☐ tədavülə buraxılmış nağd milli valyutanın 5% miqdarında
- ☐ tədavüldəki nağd pulların 3% miqdarında

6 Mərkəzi Bankın yenidən maliyyələşmə əməliyyatıdır.

- ☐ istehlak krediti
- ☒ stabilləşmə krediti
- ☐ dövriyyə krediti
- ☐ lombard krediti
- ☐ kontokorrent krediti.

7 Kredit təşkilatlarının ittifaqı və assosiasiyası

- ☐ dövlətidir.
- ☒ qeyri-kommersiya təşkilatıdır.
- ☐ hökumətidir.
- ☐ kommersiya təşkilatıdır.
- ☐ fərdi şəxslərindir.

8 Xidmət sferasına görə banklar bölünürlər:

- ☐ bir və iki pilləli
- ☒ regional, regionlararası, beynəlxalq
- ☐ filialsız və çox filiallı
- ☐ universal və ixtisaslaşmış
- ☐ xırda, orta, iri

9 Funksional təyinatına görə banklar bölünürlər:

- ☐ bir pilləli və ya iki pilləli
- ☒ emission, depozit kommersiya
- ☐ regional, regionlararası, beynəlxalq
- ☐ universal və ixtisaslaşmış
- ☐ xırda, orta, iri

10 Kredit təşkilatları ittifaqı və assosiasiyaları:

- ☐ yalnız kassa əməliyyatlarını yerinə yetirə bilirlər
- ☒ bank əməliyyatlarını yerinə yetirə bilməzlər.
- ☐ yalnız depozit və ssuda əməliyyatlarını yerinə yetirə bilirlər.
- ☐ istənilən bank əməliyyatlarını yerinə yetirə bilirlər.
- ☐ yalnız hesablaşma əməliyyatlarını yerinə yetirə bilirlər.

11 Bankın ehtiyat fondunun səviyyəsi müəyyən edilir:

- ☒ nizamnamə kapitalına nisbətən faizlə
- ☐ mənfəətin həcminə nisbətən faizlə
- ☐ bütün kapitalın cəminə nisbətən faizlə
- ☐ yığım fonduna nisbətən faizlə
- ☐ xalis gəlirə nisbətən faizlə

12 Bölüşdürücü bank sistemi:

- ☐ sahə banklarıdır
- ☒ bir pilləlidir.
- ☐ çox pilləlidir.
- ☐ iki pilləlidir.
- ☐ üç pilləlidir.

13 Kredit təşkilatının əsas məqsədidir:

- ☐ hesablaşmaları həyata keçirmək
- ☒ mənfəət əldə etmək
- ☐ müəssisələrə kassa xidməti göstərmək
- ☐ müəssisələri kreditlə təmin etmək
- ☐ səhmdarlara dividend ödəmək

14 Bankın filialı yerinə yetirə bilər:

- ☐ yalnız kassa əməliyyatları
- ☒ kredit təşkilatının lisenziyasında göstərilən bütün əməliyyatları
- ☐ kreditləşmə obyektlərinin müəyyənləşdirilməsinin
- ☐ yalnız kredit əməliyyatlarını
- ☐ depozit cəlb etmək və ya hesablaşma əməliyyatları

15 Bankda əməyin həvəsləndirilməsi mənbəyidir:

- ☐ sığorta fondu

- ☒ istehlak fondu
- ☐ yığım fondu
- ☐ yetərlilik əmsalı
- ☐ xüsusi capital

16 Bankın etibarlılığını əks etdirir:

- ☐ ehtiyat fondunun yetərliliyi
- ☒ kapitalın yetərliliyi
- ☐ istehlak fondunun yetərliliyi
- ☐ yığım fondu
- ☐ Nizamnamə fondunun yetərliliyi

17 Bankın mənsub olduğu bütün əmlakın pul ilə ifadəsidir:

- ☐ ehtiyat və sığorta fondu
- ☒ xüsusi kapital
- ☐ kapitalın yetərliliyi
- ☐ bankın fondları
- ☐ nizamnamə fondu

18 Lisenziya əsasında geniş bank əməliyyatlarını yerinə yetirir:

- ☐ ərazi idarələri
- ☒ Universal bank
- ☐ Mərkəzi Bank
- ☐ sahə bankları
- ☐ kredit ittifaqları

19 Dövlətin rəsmi pul kredit siyasətini həyata keçirir:

- ☐ maliyyə bazarlarına Nəzarət Palatası
- ☒ Mərkəzi Bank
- ☐ Maliyyə Nazirliyi
- ☐ kommersiya bankları
- ☐ Banklar qrupu

20 Ayrı-ayrı bank əməliyyatlarını yerinə yetirmək hüququ olan kredit təşkilatıdır.

- ☐ bank birlikləri
- ☐ sığorta kompaniyaları
- ☐ banklar
- ☐ bank assosiasiyası
- ☒ bank olmayan kredit təşkilatı

21 Bankların mənafeyini müdafiə etmək üçün yaradılır:

- ☐ investisiya fondları
- ☐ kredit ittifaqları
- ☐ Mərkəzi Bankın ərazi idarələri
- ☒ Banklar Assosiasiyası
- ☐ sığorta kompaniyaları

22 Pul vəsaitlərinin cəmləşdirilib yerləşdirilməsi məqsədi ilə yaradılır:

- ☐ maliyyə bazarlarına Nəzarət Palatası
- ☐ kredit ittifaqları
- ☐ Mərkəzi Bank
- ☒ kommersiya bankları

- ☐ bank birləşmələri

23 Müasir bank sistemi:

- ☐ iki pilləlidir (nizamlaşdırma və nəzarət funksiyalarını yerinə yetirən və təsərrüfat subyektlərinə xidmət göstərən banklar)
- ☐ iki pilləlidir (kredit təşkilatları və qeyri bank kredit təşkilatları)
- ☐ üç pilləlidir (banklar, qeyri bank maliyyə institutları və müxtəlif kompaniyaları)
- ☒ iki pilləlidir (emissiya və kommersiya bankları)
- ☐ pillələrin sayı maliyyə sisteminin inkişaf səviyyəsindən asılıdır

24 Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemi ola bilər:

- ☐ çox pilləli
- ☐ üç pilləli
- ☐ bir pilləli
- ☒ yalnız iki pilləli
- ☐ yalnız dörd pilləli

25 Bank sisteminin yenidən qurulması:

- ☐ bankların hüquqi-təşkilatı formalarının yeniləşməsi
- ☐ onun sağlamlaşdırılması
- ☐ yaşamaq qabiliyyəti olmayan bankların ləğvi
- ☐ bankların müflisləşməsi
- ☒ bankların birləşdirilməsi

26 Azərbaycanda hal-hazırda kommersiya banklarının sayı:

- ☐ 40-a qədərdir
- ☐ 100-dən çoxdur
- ☒ 50-yə qədərdir
- ☐ 50-dən çoxdur
- ☐ 10-a qədərdir

27 Universal bank:

- ☐ investisiya fondlarını tənzimləyir
- ☐ qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə əlavə lisenziyaya malikdir
- ☐ fiziki və hüquqi şəxslərə xidmət edir
- ☐ manat və valyuta lisenziyasına malikdir
- ☒ bütün bank əməliyyatlarını həyata keçirir

28 Bankın mahiyyəti ondadır ki, o:

- ☐ əmanətlərin qəbulu ilə məşğul olur
- ☐ nağdsız dövriyyənin təşkili etməklə tədaviyədəki pul külsini artırır
- ☐ pul nişanələrinin emissiyasını həyata keçirir
- ☐ nağdsız dövriyyəni təşkil etməklə tədaviyədəki pul külsini azaldır
- ☒ maliyyə vasitəçiliyi üzrə ixtisaslaşır

29 Mərkəzi Bank ona məxsus əmlakın:

- ☐ ödəyicisidir
- ☒ əzəli sahibidir.
- ☐ müvəqqəti təsisçisidir
- ☐ daimi icarədarıdır.
- ☐ müvəqqəti sahibidir

30 Mərkəzi Bankın məqsədidir:

- ☐ hökuməti kreditləşdirmək
- ☒ banklar arasındakı mərkəzləşdirilmiş və digər lisenziyalasdırılmayan ödəniş sistemlərinin təşkili
- ☐ kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
- ☐ valyuta nəzarəti
- ☐ bankların və hesablaşmaların sabitliyini təmin etmək

31 Mərkəzi Bankın funksiyası deyildir:

- ☐ pul kredit nizamlaşdırılması
- ☒ təşkilatların kreditləşdirilməsi
- ☐ hökumət bankı olması
- ☐ emissiyaya mərkəzi olmaq
- ☐ valyuta mərkəzi olması

32 Mərkəzi bankın iqtisadiyyatdakı rolu müəyyən edilir:

- ☐ bankların səmərəli fəaliyyəti ilə
- ☒ manatın möhkəmliyinin təmin edilməsi ilə
- ☐ sığorta işinin təşkili ilə
- ☐ dövlət büdcəsinin tənzimlənməsi ilə
- ☐ vergi xidmətinin təşkili ilə

33 Ölkənin baş bankı qismində Mərkəzi Bankın marağındadır:

- ☐ kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi
- ☒ pul tədaviçilünün idarə olunması
- ☐ kredit təşkilatlarının sayının ixtisar edilməsi
- ☐ milli pul vahidinin və onun kursunun xarici valyutalara nisbətə aşağı düşməsi
- ☐ hesablaşma sisteminin mərkəzləşdirilməsi

34 Mərkəzi Bankın əsas məqsədidir:

- ☐ kredit təşkilatlarına nəzarət etmək
- ☒ qiymətlərin sabitliyini təmin etmək
- ☐ mənfəət əldə etmək
- ☐ manatın möhkəmliyini təmin etmək
- ☐ hesablaşma sisteminin sabitliyini təmin etmək

35 Mərkəzi Bankın əmlakı:

- ☐ banklarındır
- ☒ dövlətiindir.
- ☐ kommersiyalıdır.
- ☐ səhmdarlarındır
- ☐ xəzinə varlığıdır.

36 Bir qayda olaraq Mərkəzi Bankın müştəriləridirlər:

- ☐ kommersiya təşkilatları
- ☒ yalnız kredit təşkilatları
- ☐ fiziki şəxslər
- ☐ iqtisadiyyatın müxtəlif sahələrinin təşkilatları
- ☐ bütün hüquqi şəxslər

37 Mərkəzi Bankın illik maliyyə hesabatına daxil edilir:

- ☐ iqtisadiyyata kredit qoyuluşu
- ☒ gəlir və xərclər haqqında hesabat

- ☐ vahid dövlət pul kredit siyasətinin yerinə yetirilmə təhlili
- ☐ hesablama palatasının rəyi
- ☐ respublika iqtisadiyyatının təhlili

38 Mərkəzi Bankın illik hesabatı təsdiq edildikdən sonra ilin yekununa görə əldə olunan xalis mənfəət büdcəyə köçürülür:

- ☐ büdcəyə köçürülmüş
- ☒ sərbəst qalığı
- ☐ 0.4
- ☐ 0.8
- ☐ 0.6

39 Mərkəzi Bankın balansının aktiv maddəsidir:

- ☐ komission gəlirləri
- ☒ qızıl valyuta ehtiyatı
- ☐ Mərkəzi Bankın hesablama və ödəniş sistemindəki vəsait
- ☐ kredit təşkilatının ehtiyat hesablarındakı ehtiyat
- ☐ özünün buraxdığı istiqraz vərəqələri

40 Mərkəzi Bank öz xərclərini həyata keçirir:

- ☐ kommersiya fəaliyyətindən gələn gəlir hesabına
- ☒ öz gəlirləri hesabına
- ☐ kommersiya banklarının müxbir hesabında olan vəsait hesabına
- ☐ büdcə vəsaiti hesabına
- ☐ cəlb olunmuş və depozitlər hesabına

41 Mərkəzi Bank hesabat verir:

- ☐ Maliyyə Bazarlarına Nəzarət Palatasına
- ☒ Respublika Prezidentinə
- ☐ Azərbaycan hökumətinə
- ☐ Milli Məclisə
- ☐ Maliyyə Nazirliyinə

42 Mərkəzi Bankın nizamnamə kapitalının səviyyəsidir.

- ☐ 5 mld . manat
- ☒ 50 mln. Manat
- ☐ 10 mln. dollar
- ☐ 8 mlrd . manat
- ☐ 25 mln. dollar

43 Mərkəzi Bankın balansının passiv maddəsidir:

- ☐ ehtiyatda olan nağd pullar
- ☐ qeyri-rezidentlərdə yerləşdirilən xarici valyutada vəsait
- ☐ qiymətli metallar.
- ☒ tədaviyə alınmış nağd pullar.
- ☐ qiymətli kağızlar

44 Mərkəzi Bankın “uçot dərəcəsi”deməkdir

- ☐ problemli kreditlərə görə faiz dərəcəsi
- ☒ kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi
- ☐ kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi
- ☐ qiymətli kağızların girovu zamanı diskont dərəcəsi

- ☐ kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması

45 Məcburi ehtiyatların səviyyəsi müəyyən edilir:

- ☐ bank fəaliyyətinin keyfiyyətindən
☒ bankın cəlb etdiyi depozit və əmanətlərin səviyyəsindən asılı olaraq
☐ bank resurslarının cəlb olunma müddətindən
☐ bankın müxtəlif öhdəliklərinin səviyyəsindən asılı olaraq
☐ bankın fəaliyyəti növündən asılı olaraq

46 Pul-kredit siyasəti aləti kimi məcburi ehtiyatlardan Mərkəzi Bank istifadə edir

- ☐ öz itkilərinin ödənilməsində
☒ bankın likvidliyinin nizamlanmasında
☐ bankın ləğvi xərclərinin ödənilməsində
☐ tədaviyədəki pul kütləsinin nizamlanmasında
☐ əmanətçilərin itkilərdən sığortalanmasına

47 Son kreditör mərhələsi qismində Mərkəzi Bank:

- ☐ ödəmə qabiliyyətinin qısa müddətli pozulması və likvidlik çatışmazlığı hallarında banklara Maliyyə Bazarlarına Nəzarət Palatasının xahişi ilə kredit verə bilər
☒ banklararası bazarda vəsait cəlb edə bilməyən kommersiya banklarına kredit verir
☐ mürəkkəb vəziyyətlərdə hökumətə kreditlər verir
☐ maliyyə çətinliyi çəkən milli müəssisələr kreditləşdirir
☐ vətəndaşlara istehlak kreditləri verir

48 Mərkəzi Bankın funksiyası deyildir:

- ☐ pul kütləsinə nəzarət
☒ iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi
☐ əhalidən əmanətlərin qəbulu
☐ kreditləşmənin sonuncu mərhələsi
☐ bank risklərin qarşısını almaq

49 Mərkəzi Bankın əsas resurs mənbəyidir:

- ☐ faiz gəlirləri
☒ banknot emissiyası
☐ banknot ekspansiyası
☐ cəlb etdiyi depozitlər
☐ sərbəst vəsaitlər

50 Mərkəzi Bankın əsas müştəriləri kimlərdir?

- ☐ dövlət əhəmiyyətli iri sənaye müəssisələri
☐ kənd təsərrüfatı sahələri
☒ kommersiya bankları
☐ bank olmayan kredit təşkilatları
☐ kooperativ təşkilatlar

51 Mərkəzi Bankın pul kütləsinin artırılmasına yönəldilən siyasəti necə adlanır?

- ☐ investion
☒ ekspansionist
☐ kommersion
☐ restruksion
☐ devaluation

52 Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi nədir

- ☐ Mərkəzi Bankın əsas məqsədidir
- ☒ Mərkəzi Bankın pul siyasəti alətidir.
- ☐ Mərkəzi Bankın nəzarət alətidir.
- ☐ Mərkəzi Bankın kreditləşmə əməliyyatıdır.
- ☐ Mərkəzi Bankın təşkilati funksiyasıdır.

53 Mərkəzi Bankın pul siyasəti alətidir:

- ☐ əmanət cəlb etmək
- ☒ açıq bazarda əməliyyatların aparılması
- ☐ kreditləşmə limitinin müəyyən edilməsi
- ☐ hesablaşmalara nəzarət
- ☐ xüsusi kapitala nəzarət.

54 Mərkəzi Bankın aktiv əməliyyatıdır:

- ☐ əmanətlərə görə faizlər ödəmək
- ☒ dövlətin qiymətli kağızlarına qoyuluşlar
- ☐ əhalinin əmanətlərini qaytarmaq
- ☐ depozit cəlb etmək
- ☐ kreditləşmə əməliyyatlarını həyata keçirmək

55 Mərkəzi Bankın passiv əməliyyatıdır:

- ☐ kredit hesablaşma əməliyyatları
- ☒ kommersiya banklarından qəbvl edilən qoyuluşlar
- ☐ uçot-ssuda əməliyyatları
- ☐ xarici valyuta ilə əməliyyatlar
- ☐ kassa əməliyyatları

56 Mərkəzi Bankın fərqləndirici xüsusiyyətidir:

- ☐ hesablaşma mərkəzidir
- ☒ dövlət mülkiyyətindədir.
- ☐ ölkənin kreditləşmə mərkəzidir.
- ☐ səhmdar cəmiyyətdir
- ☐ mənfəət əldə etmir.

57 Bankın fəaliyyət növünə aid deyildir:

- ☐ qiymətli metalların əmanətə qəbulu
- ☒ topdan satış və ya pərakəndə ticarət
- ☐ fiziki və hüquqi şəxslərə hesabların açılması
- ☐ tələbli və müddətli depozitlərin qəbulu

58 Bankın təsis yığıncağı təsisçilərin iştirak etdikdə səlahiyyətli sayılır.

- ☐ 0.75
- ☒ hamısı
- ☐ sadə səs çoxluğu olduqda
- ☐ 0.95

59 Qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilərlər:

- ☐ Nazirlər Kabinetinin razılığı ilə ola bilərlər.
- ☒ ola bilməzlər
- ☐ Mərkəzi Bankın icazəsi ilə ola bilərlər
- ☐ ola bilərlər.

60 AR. Bank sistemində xarici bank kapitalının iştirak limitini kim müəyyən edir:

- ☒ Mərkəzi Bank
- ☐ Nazirlər Kabineti
- ☐ Maliyyə Nazirliyi
- ☐ bankların özləri

61 Bankın yaradılmasının ilkin şərtidir:

- ☐ əhalinin vəsaitlərinin cəlb olunması
- ☒ xüsusi resursların formalaşması
- ☐ lizinq əməliyyatlarının yerinə yetirilməsi
- ☐ qiymətli kağızların satın alınması

62 Bank qanunçuluğu kommersiya banklarına qadağan edir:

- ☐ müəssisələr arasında hesablaşmaların təşkilini
- ☒ istehsal fəaliyyəti ilə məşğul olmağı
- ☐ fiziki şəxslərin kreditləşdirilməsini
- ☐ veksellərin uçotunu

63 Kommersiya bankları əməliyyatlarını yerinə yetirirlər:

- ☐ Mərkəzi Banka kassa xidməti
- ☒ təşkilatların səhmlərini investisiyalaşdırır.
- ☐ dövlətin qiymətli kağızlarını buraxır.
- ☐ ölkənin qızıl valyuta fonduna xidmət göstərir.

64 Bankın aktiv əməliyyatı hesab edilir:

- ☐ banklardan borc almaq
- ☒ cəlb etdiyi vəsaitləri yerləşdirmək
- ☐ fondlar yaratmaq
- ☐ çoxlu depozit cəlb etmək

65 Bank yaradılır:

- ☐ ən azı beş hüquqi şəxs tərəfindən
- ☒ ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən
- ☐ dövlət dəstəyi olan istənilən hüquqi şəxs tərəfindən
- ☐ ilkin kapitalı ödəmək imkanına malik olan fərdi şəxs tərəfindən

66 Bankların xüsusi kapitalı yaradılır:

- ☐ bankın yaranma anında dövlət vəsaiti hesabına
- ☒ bankın yaranması anında təsisçilərin vəsaiti hesabına
- ☐ bank yarandıqdan sonra təsisçilər tərəfindən
- ☐ bankın yaranma anında Mərkəzi Bankın vəsaiti hesabına

67 Bankın passiv əməliyyatıdır:

- ☐ müştərilərə kassa xidməti göstərmək
- ☒ vəsait mənbələrini formalaşdırmaq
- ☐ müştərilərə bankda hesablar açmaq
- ☐ təsərrüfatlar arasında hesablaşmaları təşkil etmək
- ☐ duz cavab yoxti

68 Bankın xüsusi kapitalının funksiyasıdır:

- ☐ duz cavab yoxti

- ☒ Müdafiə
- ☐ qaytarılmaqlıq
- ☐ işgüzarlıq
- ☐ sərəncamlaşdırmaq

69 Kommersiya banklarının Nizamnamə Kapitalının minimum həcmi

- ☐ düz cavab yoxti
- ☒ 50 mln. manatdır
- ☐ 40 mln. manatdır.
- ☐ 10 mln. manatdır
- ☐ məhdudiyyət qoyulmur.

70 Bankın nizamnaməsində dəyişiklik edilir:

- ☐ düz cavab yoxti
- ☒ Mərkəzi Bankın yazılı icazəsi ilə
- ☐ mühüm iştirak payı olan səhmdarların qərarı ilə
- ☐ səhmdarların ümumi yığıncağının qərarı ilə
- ☐ Maliyyə Nazirliyinin razılığı ilə

71 Bankın səhmdarı ola bilərlər:

- ☐ dövlət orqanları
- ☒ heç biri
- ☐ ictimai birliklər
- ☐ siyasi partiyalar
- ☐ fondlar

72 Azərbaycanda banklar hansı formada yaradılır:

- ☐ kooperasiya formasıdır
- ☒ açıq tipli səhmdar cəmiyyəti formasında
- ☐ qapalı səhmdar cəmiyyəti formasında
- ☐ səhmdar cəmiyyəti formasında
- ☐ məhdud məsuliyyətli cəmiyyət formasında

73 Depozit əməliyyatları kim tərəfindən yerinə yetirilə bilər:

- ☐ səhmdar cəmiyyətlər tərəfindən
- ☒ yalnız banklar tərəfindən
- ☐ Bank assosiasiyası tərəfindən
- ☐ kredit ittifaqları və banklar tərəfindən
- ☐ yalnız kredit ittifaqları

74 Bank qanunçuluğu kommersiya banklarına icazə vermir:

- ☐ kreditləşmədə vasitəçilik etmək
- ☒ ticarətlə məşğul olmaq
- ☐ müştərilərə hesablaşma-kassa xidməti göstərmək
- ☐ kredit fəaliyyətini
- ☐ hesablar üzrə əməliyyat aparmaq

75 Kommersiya bankları üzrə əməliyyatları yerinə yetirirlər

- ☐ iqtisadiyyatın stabilləşməsi
- ☐ Banknotların buraxılması
- ☐ Pul vahidinin alıcılıq qabiliyyətinin sabilliyinin təmin edilməsi
- ☒ Fiziki, hüquqi şəxslərin pul vəsaitlərinin əmanətə cəlb edilməsi

- ☐ Ölkənin bank sisteminin likvidliyinin təmin edilməsi

76 Bank qanunçuluğuna görə kommersiya bankları.....hüququna malikdirlər

- ☐ Azərbaycanın Mərkəzi Bankı ilə rəqabətə girmək
☐ Tədavülə banknotlar buraxmaq
☒ Üçüncü şəxs əvəzinə himayədarlıq etmək
☐ Pul sistemini tənzimləmək
☐ Milli pul vahidinin alıcılıq qabiliyyətinin sabilliyini təmin etmək

77 Kommersiya banklarının əməliyyatları onların.....təzahürüdür:

- ☐ Mahiyyətinin
☐ idarəetmə fəaliyyətinin
☐ Təşkilati-iqtisadi qurumun
☐ İqtisadiyyatdakı rolunun
☒ Təşkilati-iqtisadi qurumun

78 Kommersiya bankları.....subyektdir

- ☐ Prezidentə tabe olan
☐ Hökumətdən asılı
☒ Sərbəst
☐ Maliyyə Bazarlarına Nəzarət Palatasında
☐ Mərkəzi bankın idarə heyətindən asılı olan

79 Bankın aktiv əməliyyatlarında əsas yer tutur:

- ☐ depozit əməliyyatları
☐ faktoring əməliyyatı
☐ inkasso əməliyyatları
☐ lizing əməliyyatları
☒ vəsaitlərin borc verilməsi

80 Müasir kommersiya bankları xidmət göstərirlər:

- ☐ Yalnız təşkilatlara
☐ Maliyyə Bazarlarına Nəzarət Palatasına
☐ Mərkəzi Banka
☒ Təşkilatlara və əhaliyə
☐ Yalnız əhaliyə

81 Kommersiya banklarının kredit əməliyyatlarının inkişafının strateji vəzifələrini müəyyən edir:

- ☐ Audit bölməsi
☐ Təftiş şöbəsi
☐ Kredit komitəsi
☐ Bankın idarə heyəti
☒ Bankın şurası

82 Kommersiya bankı ilə ticarət təşkilatının oxşarlığı nədədir?

- ☐ Əsasən cəlb olunmuş vəsaitlərlə işlənməsində
☐ resursların yaradılmasında
☐ Hesablaşmalarda vasitəçiliklə
☒ Əhəlinin kreditləşdirilməsi imkanı
☐ Səhmlərin və digər qiymətli kağızların buraxılışı, onların uçotunu, saxlanmasını, satışını həyata keçirmək

83 Kommersiya bankında idarəetmənin maliyyə blokuna daxildir:

- ☐ Qiymətli kağızlarla əməliyyat şöbəsi
- ☐ audit bölməsi
- ☐ Kredit şöbəsi
- ☒ Mühəsibatlıq
- ☐ Cari idarəetmə şöbəsi

84 Kredit müqavilələrinin rəsmiləşdirilməsi kommersiya bankının.....idarə etmə blokunda cəmləşir

- ☐ Maliyyə
- ☐ iqtisadi
- ☐ İnzibati
- ☒ Kommersiya
- ☐ Təsərrüfat

85 Kommersiya bankının funksiyasıdır

- ☐ Banknot emissiyası
- ☐ Mərkəzi bankın kreditləşdirilməsi
- ☐ İstiqrazlar buraxmaq
- ☐ Kredit təşkilatlarının fəaliyyətinə nəzarət
- ☒ Müştərilərə hesablaşma-kassa xidməti göstərmək

86 Bankın idarə heyətinə daxil deyildir:

- ☐ Təsisçilər
- ☐ Audit Komitəsinin üzvü
- ☒ Müştərilər
- ☐ Sədr və onun müavirləri
- ☐ Zəruri bölmələrin rəhbərləri

87 Kommersiya bankının funksiyası deyildir:

- ☐ Kreditləşmədə vasitəçilik
- ☐ Təsərrüfatlarda yığma maraq oymaq
- ☐ düzgün cavab yoxdur
- ☐ Hesablaşmalarda vasitəçilik
- ☒ Müxtəlif əmtəələrin mübadiləsində vasitəçi olmaq

88 Bankın aktivlərində çoxlu riskli kreditlər olarsa, onda

- ☐ xüsusi vəsaitlərin xüsusi çəkisini azaltmaq
- ☒ Ümumi resurslarda xüsusi vəsaitlərin xüsusi çəkisini artırmaq
- ☐ Kənddən daha çox vəsait tələb etmək
- ☐ Kreditlərin verilməsi dayandırılmalı
- ☐ Hüquqi şəxslərə kredit verilməsini artırmaq

89 Kommersiya banklarının fəaliyyəti nizamlasdırılır:

- ☐ Mərkəzləşdirilmiş qaydada
- ☒ İqtisadi metodlarla
- ☐ İnzibati metodlarla
- ☐ Qeyri mərkəzləşdirilmiş qaydada
- ☐ İqtisadi və inzibati metodlarla

90 Vergilər ödənildikdən sonra bankın mənfəəti..... qərarı ilə bölüşdürülür

- ☐ . Banka xidmət göstərən ərazi idarəsi
- ☒ İdarə heyəti
- ☐ Bankın səhmdarlarının ümumi yığıncağı

- ☐ Mərkəzi bank
- ☐ Bankın Müşahidə Şurası

91 Kommersiya banklarının funksiyalarından biri

- ☐ İqtisadi mərkəz olması
- ☒ Kreditləşmədə vasitəçi
- ☐ . Ölkənin emissiya mərkəzi
- ☐ Hökumətin bankları
- ☐ Əmtəələrin mübadiləsində vasitəçi

92 Kommersiya bankı funksiyanı yerinə yetirir

- ☐ Banklar bankı
- ☐ tədavülə pul buraxmaq
- ☐ Hökumətin bankları
- ☒ Vəsaitlərin depozitə cəlb edilməsi
- ☐ Dövlətin emissiya mərkəzi

93 Kommersiya banklarının fəaliyyət prinsiplərindən biri

- ☐ public hüquqi şəxs olması
- ☒ Tam iqtisadi müstəqillik
- ☐ Dövlətin emissiya mərkəzi
- ☐ İqtisadiyyatın tənzimlənməsi
- ☐ Hökumətin bankı

94 Kommersiya banklarının fəaliyyət prinsiplərindən biridir

- ☐ hesablaşma formasının seçilməsi
- ☒ Müştərilərlə münasibətlərin kommersiya əsasında qurulması
- ☐ Hesablaşmaların qeyri mərkəzləşdirilmiş təşkili
- ☐ Planlı nizamlaşdırma
- ☐ Fəaliyyətin kortəbii nizamlaşdırılması

95 Kommersiya banklarının fəaliyyət prinsipi deyildir

- ☐ Müştərilərlə münasibətlərinin kommersiya əsasında qurulması
- ☒ Kreditləşmə prosesində differensial münasibət
- ☐ İqtisadi müstəqillik
- ☐ Faktiki mövcud resurslar çərçivəsində fəaliyyət göstərir
- ☐ Kreditləşmə prosesində differensial münasibət

96 Kommersiya bankları fəaliyyət prinsiplərindən biri

- ☐ Hesablaşmalar sisteminin qeyri mərkəzləşdirilməsi
- ☒ Real mövcud resurslar çərçivəsində fəaliyyət göstərən
- ☐ Kreditləşmə zamanı differensial münasibət
- ☐ . Fəaliyyətin kortəbii nizamlaşdırılması
- ☐ kreditləşmə prosesinə nəzarət

97 Kommersiya bankı:

- ☐ vergilərin ödənilməsini təmin edən təşkilatdır
- ☒ Pul və ödəniş vasitələri formasında məhsul istehsal edən spesifik təşkilatdır
- ☐ Bazar iqtisadiyyatı şəraitində nəgdi pulların emissiyasını həyata keçirən təşkilatdır
- ☐ Maddi istehsal sferası məhsulunu istehsal edən kommersiya təşkilatıdır
- ☐ Maliyyə nazirliyinin nəzdində olub qızıl-valyuta ehtiyatlarını saxlayan kommersiya təşkilatıdır

98 Bankın passiv əməliyyatıdır:

- ☐ faizlərin hesablanması
- ☒ əmanətlərin qəbulu
- ☐ bankın xüsusi kapitalının yaradılması
- ☐ cari hesabların açılması
- ☐ kredit verilməsi zamanı depozitlərin yaranması

99 Bankın passiv əməliyyatıdır:

- ☐ bank hesablaşmaları
- ☒ qiymətli kağızların satın alınması
- ☐ «Nostro» hesablarının yaradılması
- ☐ xüsusi kapitalın yaradılması
- ☐ «Loro» hesablarının yaradılması

100 Cəlb olunan vəsaitlərin depozit mənbəsinə daxildir:

- ☐ səhmlər
- ☒ əhalinin əmanətləri
- ☐ depozit sertifikatlarının satışı
- ☐ Mərkəzi Bankın kreditləri
- ☐ istiqraz buraxılışı

101 Bankın passividir:

- ☐ palataya ödəmələr
- ☒ buraxılmış depozit sertifikatları
- ☐ nağdiyyat
- ☐ Mərkəzi Bankda yerləşdirilən ehtiyatlar
- ☐ digər banklara verilən ssudalar

102 Bank nizamnamə kapitalını artırma bilər:

- ☐ yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının təkidi ilə
- ☒ yalnız təsisçilərin ümumi yığıncağının qərarı ilə
- ☐ bankın fəaliyyətə başlamasından bir il keçdikdən sonra
- ☐ təsisçilərin qərarı ilə istənilən vaxt
- ☐ yalnız Mərkəzi Bankın razılığı ilə

103 Bankın ehtiyat fondunun vəsaitləri istifadə olunmalıdır:

- ☐ nizamnamə kapitalının artırılmasına
- ☐ maddi maraq fondunun artırılmasına
- ☐ bankın səhmlərinə görə dividendlərin verilməsinə
- ☐ əmanətlərə görə hesablanmış faizlərin ödənilməsinə
- ☒ hesabat ilinin itgilərin ödənilməsinə

104 Güzəşt hüququna malik səhmlərin adi səhmlərdən fərqi nədədir?

- ☐ faiz ödənilmir
- ☒ nisbətən çox likvidlidlər
- ☐ çoxlu gəlir gətirir.
- ☐ idarəetmədə iştirak etməyə imkan verir.
- ☐ risklidlər

105 Bankın nümayəndəliyi açılır:

- ☐ kassa əməliyyatlarını yerinə yetirmək üçün

- ☐ valyuta əməliyyatlarının yerinə yetirilməsi üçün
- ☐ bir sıra bank əməliyyatlarının yerinə yetirilməsi üçün
- ☐ reklam funksiyasını yerinə yetirmək üçün
- ☒ əlaqə yaradıb münasibət qurmaq üçün

106 Kredit təşkilatının təsisçisi ola bilər:

- ☐ istənilən fiziki şəxs
- ☐ istənilən hüquqi şəxs
- ☐ iş təcrübəsinə malik hüquqi şəxs
- ☐ istənilən hüquqi və ya fiziki şəxs
- ☒ müəyyən tələblərə cavab verən hüquqi və fiziki şəxslər

107 Kredit təşkilatının gələcək rəhbərinə Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbi:

- ☐ namizədin ali hüquqi təhsilə malik olması
- ☐ namizədin ali iqtisadi təhsilə malik olması
- ☐ namizədin ali təhsilli olması
- ☒ namizədin ali iqtisadi və ya hüquqi təhsilə malik olub bankda rəhbər iş təcrübəsi olması
- ☐ Bankda uzun müddət rəhbər iş təcrübəsinə malik olması

108 Kredit təşkilatı yaradılarkən təsisçilər nizamnamə kapitalına köçürə bilirlər:

- ☐ əmlak və məhdud miqdarda pul
- ☐ Mərkəzi Bank tərəfindən təsdiq olunan siyahıya əsasən yalnız pul vəsaitləri və qeyri-pul formasında əmlak
- ☒ yalnız pul vəsaitləri
- ☐ pul vəsaitləri, bina (otaq), qeyri-pul formasında əmlak
- ☐ yalnız pul vəsaitləri və bina (otaq)

109 Kommersiya bankları öz ödənişlərini həyata keçirirlər:

- ☐ dövlətin deposit siyasətini həyata keçirir
- ☐ Mərkəzi Bank vasitəsilə
- ☐ hesablaşma kassa mərkəzlərindən müxbir hesablar vasitəsilə aparmağa məcbur deyillər
- ☐ yalnız iri məbləğ olduqda hesablaşma kassa mərkəzlərindəki müxbir hesablar vasitəsilə apara bilirlər
- ☒ hesablaşma kassa mərkəzindəki müxbir hesablar vasitəsilə aparmağa borcludurlar

110 Kommersiya bankı

- ☐ Dövlətin xəzinədarıdır
- ☐ Dövlətin kredit siyasətini həyata keçirir
- ☐ Regional kassa hesablaşma mərkəzidir
- ☐ dövlətin deposit siyasətini həyata keçirir
- ☒ Fiziki və hüquqi şəxslərin kreditorudur

111 Pul çeki icra üçün qəbul edildikdən sonra çekin nəzarət markası

- ☐ əməliyyat işçisinə verilir.
- ☐ çəklə birlikdə kassaya göndərilir
- ☐ kassaya göndərilir.
- ☒ müştəriyə verilir verilir.
- ☐ bankda qalır.

112 Kassadakı nağd pulun alınma məqsədi göstərilir

- ☐ çekin yan tərəfində
- ☐ çekdə göstərilir
- ☐ çekin üz tərəfində
- ☐ çek kitabçasında

☒ çekin arxa üzündə

113 Kassadan nağd pulun alınmasının vacib şərtləri

- ☐ hesablaşma sənədinin mövcudluğu
- ☐ pul çekinin mövcudluğu
- ☐ bank işçisinin lazımlığı
- ☒ müəssisənin hesabında lazımi vəsait mövcudluğu
- ☐ müəssisə işçilərinin sayı

114 Pul çeki

- ☐ adi sənəddir.
- ☐ hesablaşma sənədidir
- ☐ pul qəbulu sənədidir.
- ☒ ciddi hesabat sənədidir.
- ☐ pul köçürmə sənədidir.

115 Əməliyyat günü başa çatdıqdan sonra nağd pulu qəbul edir.

- ☐ pul sayma kassası
- ☐ inkassator
- ☐ Məxaric kassası
- ☐ gündüz kassası
- ☒ axşam kassası

116 Pul banderolu nədir?

- ☐ pul bağlamaq üçün adi lent
- ☐ pulları saxlamaq üçün xüsusi yer
- ☐ eyni nominal dəyərdən olan əskinaz toplusu
- ☐ pul dəstləri bağlamaq üçün vahid formalı kağız lent
- ☒ pul dəstləri bağlamaq üçün Mərkəzi Bank tərəfindən təsdiq edilmiş vahid formalı lent

117 Dövriyyə kassasından ehtiyat fonduna vəsait köçürülməsi

- ☐ Mərkəzi Bankın yazılı sərəncamı əsasında
- ☐ Maliyyə Bazarlarına Nəzarət Palatasının sərəncamı ilə
- ☐ Mərkəzi Bankın yazılı sifarişləri ilə
- ☒ Kredit idarələri tərəfindən sərbəst həyata keçirilir.
- ☐ Nazirlər Kabinetinin razılığı olmalıdır.

118 Bankın məxaric kassası

- ☐ nağd pulları saymır.
- ☐ nağd pulları bağlayır
- ☐ akkreditivləri ödəyir.
- ☒ nağd pulları verir.
- ☐ nağd pulları qəbul edir.

119 . Bankın mədaxil kassası

- ☐ nağd pulları verir.
- ☐ pulları nağdsızlaşdırır.
- ☐ pulları təsnifləşdirir
- ☒ nağd pulları qəbul edir.
- ☐ nağd pulları saymır.

120 Kommersiya banklarının kassa əməliyyatıdır:

- ☐ qiymətli kağızların satın alınması
- ☐ pul çekləri
- ☐ veksellərin uçuotu
- ☒ nağd pulların qəbulu və verilməsi
- ☐ zəmanət vermək

121 Bankın kassasından nağd pul əsasında verilir.

- ☐ akkreditiv
- ☐ veksəl
- ☒ pul çeki
- ☐ hesablaşma çeki
- ☐ ödəniş tapşırığı

122 Kassa əməliyyatlarını aparmaq üçün bankda açılır:

- ☐ cari hesab
- ☒ kassa
- ☐ akkreditiv hesab
- ☐ mərkəz
- ☐ ssuda hesabı

123 Bankın kassasına nağd pul qəbulu sənədidir:

- ☐ sertifikatlar
- ☐ çeklər
- ☐ akkreditivlər
- ☐ ödəniş tələbnaməsi
- ☒ elanlar

124 Kassir iş yerini müvəqətti tərk etdikdə pul və qiymətliləri açıqda saxlaya bilərmi?

- ☐ taxta skafda saxlaya bilər.
- ☐ bəli saxlaya bilər
- ☐ seyfdə saxlaya bilər
- ☐ stolun daxilində saxlaya bilər.
- ☒ saxlaya bilməz

125 Kassa sənədlərini imzalayan məsul şəxslərin imza nümunələri kassa işçilərində olmalıdırmi?

- ☐ vəzifə sənədləri üzrə olmalıdır.
- ☐ göstəriş olduqda
- ☐ xeyir ehtiyac yoxdur.
- ☒ olmalıdır.
- ☐ . olmaya da bilər

126 Xəzinənin üçüncü açarı hansı məsul şəxsə olur:

- ☐ mühafizəçidə
- ☐ kassa müdirində
- ☒ kredit təşkilatının baş mühasibində
- ☐ kredit təşkilatının müdirində
- ☐ Müşahidə Şurasının sədrində

127 Xəzinə necə açarla bağlanıb açılır:

- ☐ düzgün cavab yoxdur
- ☐ dörd açarla
- ☐ bir açarla

- ☐ iki açarla
☒ üç açarla

128 Xəzinə hansı ardıcılıqla bağlanıb açılır:

- ☐ baş mühasib, kassa rəhbəri, bank müdiri
☐ kassa rəhbəri, baş mühasib, bank müdiri
☐ bank müdiri, baş mühasib, kassa rəhbəri
☐ baş mühasib, bank müdiri, kassa rəhbəri
☒ kassa rəhbəri, bank müdiri , baş mühasib

129 Bank xəzinəsi hansı texniki şərtlərə cavab verməlidir:

- ☐ mühafizə olunma
☐ yanğın –siqnalizasiya avadanlığı ilə
☐ ikiqat qapı ilə bağlanmalıdır.
☒ dəmir şkaflar, yanğın siqnalizasiya, silahlı mühafizə
☐ bronlaşdırılmış dəmir seyflər

130 Bankda pul saxlanan yer necə adlanır:

- ☐ . şkaflar
☐ kassa otağı
☐ kassa
☒ xəzinə
☐ mədaxil,məxaric kassası

131 Kredit təşkilatının xəzinəsinin ehtiyat açarları harada saxlanılır:

- ☐ bankda
☐ yerli maliyyə orqanında
☐ baş mühasibdə
☒ MB və ya yaxın kredit təşkilatında
☐ Bankın rəhbərinin evində

132 Bankın müştəriləri tərəfindən nağdsız hesablaşma formaları seçilir:

- ☐ Mərkəzi bankın göstərişi ilə
☐ Maliyyə Bazarlarına Nəzarət Palatasının sərəncamı ilə
☐ xidmət göstərdiyi bankın sərəncamı ilə
☒ müştəri tərəfindən sərbəst
☐ yuxarı təşkilatın sərəncamına əsasən

133 Hesablaşma sənədlərinin rekvizitidir:

- ☐ hesabdakı vəsait qalığı
☐ ödəniş tarixi
☐ ödəniş növbəliliyi
☒ hesablaşma sənədinin adı
☐ icra müddəti

134 Başqa bankın bu bankda hesabı dedikdə -bu :

- ☐ cari hesabdır
☐ hesablaşma hesabıdır.
☐ “nostro” hesabıdır.
☐ kontokorrent hesabıdır.
☒ “loro” hesabıdır.

135 Cari hesabın ssuda hesabı ilə birləşdirilərək müştərinin nağdsız hesablaşması aparılan hesabdır:

- ☒ kontokorrent
- ☐ cari hesabdır
- ☐ ssuda
- ☐ onkol
- ☐ kommersiya

136 Bir bankın başqa bankda müxbir hesabı dedikdə - bu:

- ☐ “loro” hesabıdır.
- ☐ . kontokorrent hesabdır.
- ☐ cari hesabıdır.
- ☐ hesablaşma hesabıdır
- ☒ “nostro” hesabıdır.

137 Beynəlxalq hesablaşmalarda kim aparıcı rol oynayır:

- ☐ klirinq şirkətləri
- ☐ investisiya fondları
- ☐ investisiya şirkətləri
- ☒ kommersiya bankları
- ☐ valyuta birjalrı

138 SWIFT nədir:

- ☐ Avropa Mərkəzi Bankının maliyyələşdirmə stavkası
- ☐ Mərkəzi Bankın kreditləşmə əməliyyatları
- ☒ ümumdünya banklararası maliyyə telekommunikasiya şəbəkəsi
- ☐ Avropa banklararası kredit stavkası
- ☐ beynəlxalq hesablaşma pul vahidi

139 Hesablaşmalar sahəsində əsas nəzarət edən orqan kimdir:

- ☐ AR. Maliyyə Nazirliyi
- ☐ AR. Hesablama palatası
- ☒ AR. Mərkəzi Bankı
- ☐ Maliyyə Bazarlarına Nəzarət Palatası
- ☐ AR Vergilər Nazirliyi

140 Müxbir münasibətlərinin predmetini nə təşkil edir:

- ☐ cari hesab üzrə əməliyyatlar
- ☐ xüsusi banklararası əməliyyatlar
- ☐ hesablaşma hesabları üzrə əməliyyatlar
- ☒ müştərilərə xidmət üzrə əməliyyatlar
- ☐ ssuda hesabları üzrə əməliyyatlar

141 Beynəlxalq təcrübədə müqavilə üzrə öhdəçiliyin icra edilməsi üsulu olur:

- ☐ bankın təsdiq etdiyi akkreditiv
- ☐ transferabelli akkreditiv
- ☐ açıq akkreditiv
- ☐ revolver akkreditiv
- ☒ ehtiyat akkreditivi

142 İnkasso sərəncamı neçə nüsxədə yazılır:

- ☐ beş nüsxədə

- ☐ dörd nüsxədə
- ☐ iki nüsxədə
- ☐ altı nüsxədə
- ☒ üç nüsxədə

143 Başqa bankda hesab açan və bu hesabdakı vəsaitin bölüşdürücüsü necə adlanır:

- ☐ kliring-bank
- ☐ müvəkkil bank
- ☐ müxbir –bank
- ☒ respondent –bank
- ☐ emissiya bankı

144 Hesablaşma –kassa mərkəzi hesablaşma-kassa xidmətini göstərir:

- ☐ əhaliyə
- ☒ kommersiya banklarına
- ☐ yuxarı təşkilatlara
- ☐ yerli hakimiyyət orqanlarına
- ☐ təşkilatlara

145 Kommersiya bankının qarşılıqlı hesablaşma apardığı dövr adlanır:

- ☐ kliring bazarı
- ☒ kliring seansı
- ☐ kliring laqası
- ☐ kliring sessiyası
- ☐ kliring yığıncağı

146 Başqa bankda hesabı açılan bank adlanır:

- ☐ borclu bank
- ☒ müxbir bank
- ☐ qeyri-bank kliring təşkilatı
- ☐ müvəkkil bank
- ☐ respondent bank

147 Kliring hesablaşmasıola bilər:

- ☐ heç biri
- ☒ İkitərəfli
- ☐ birtərəfli
- ☐ çoxtərəfli
- ☐ üçtərəfli

148 Nağdsız hesablaşma əks etdirir.

- ☐ ödəniş öhdəlikləri
- ☒ hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
- ☐ ödəyici və pul alan arasındakı məlumat münasibətini
- ☐ pul öhdəliklərini
- ☐ kredit öhdəliklərini

149 Ödənişin ilkin və baza formasıdır:

- ☐ kartla ödəniş
- ☒ nağd ödəniş
- ☐ borc ödənişi
- ☐ nağdsız ödəniş

☐ çeklə ödəniş

150 Müştərinin hesabı üzrə aparılan əməliyyatların sübutudur:

- ☐ inkasso
- ☒ cari hesabından çıxarış
- ☐ ssuda hesabından çıxarış
- ☐ hesablaşma hesabı
- ☐ aksept hesabından çıxarış

151 Bankla kredit münasibətləri olan şəxslərə açılır:

- ☐ akkreditiv hesabı
- ☒ ssuda hesabı
- ☐ hesablaşma hesabı
- ☐ cari hesab
- ☐ kredit hesabı

152 Ödəyicinin satıcı qarşısındakı borcunun müəyyən edilməsi prosesidir:

- ☐ təminatlılıq
- ☒ hesablaşma
- ☐ hesablama
- ☐ likvidlik
- ☐ ödəncilik

153 Hesablaşmaların əvvəlcədən ödəniş formasıdır:

- ☐ çeklər
- ☒ heç biri
- ☐ akkreditiv
- ☐ ödəniş tapşırıqları
- ☐ inkasso sərəncamı

154 Bank hesabından mübahisəsiz qaydada silinmə sənədidir:

- ☐ tələbnamə-tapşırıq
- ☒ inkasso sərəncamı
- ☐ ödəniş tapşırığı
- ☐ hesablaşma çeki
- ☐ ödəniş tələbnaməsi

155 Nağdsız hesablaşmaların vəziyyətini hansı göstəricilər xarakterizə edir:

- ☐ hesablaşmaların mənfəətliliyi
- ☐ hesablaşmaların rentabelliği
- ☐ debitor və kreditor borcları göstəriciləri
- ☐ hesablaşmaların qüsursuzluğu
- ☒ hesablardakı vəsaitlərin dövriyyəsi

156 Ödəniş tələbnamə tapşırığı vəsait alan tərəfindən

- ☐ iştirakçıların sayından asılı olaraq
- ☒ üç nüsxədə tərtib edilir.
- ☐ beş nüsxədə tərtib edilir.
- ☐ iki nüsxədə tərtib edilir.
- ☐ məbləğdən asılı olaraq

157 AR nağdsız hesablaşmalar tənzimlənir:

- ☐ Banklar vasitəsi ilə
- ☒ AR Mərkəzi Bankının “AR-da nağdsız hesablaşmalar haqqında” qaydalarıyla
- ☐ vətəndaşlıq aktları ilə
- ☐ AR konstitusiyası ilə
- ☐ vergi aktı ilə

158 Hesabdakı pul vəsaiti bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə ilk növbədə silinir:

- ☐ vaxtı keçmiş borclar
- ☒ həyata və sağlamlığa vurulmuş zərər və aliment tutulması haqqında tələblər
- ☐ dövlət büdcəsinə ödənişlər
- ☐ verilmiş kreditlər
- ☐ əməkhaqqı və ona bərabər ödənişlər

159 Hesablaşma obyektı hesab edilir:

- ☐ Mərkəzi Bank
- ☒ əmtəə və xidmətlər
- ☐ əhaliyə
- ☐ büdcəyə haqq
- ☐ banklar və kredit təşkilatları

160 Ödəyicinin hesabındakı vəsait ödənişi təmin etmədikdə:

- ☐ vaxtı keçmiş sənəd kimi qəbul edilir
- ☒ bank hesabı kreditləşərsə qəbul edilir.
- ☐ ödəniş tapşırığı qəbul edilərək 2 №-li kartotekada yerləşdirilir.
- ☐ ödəniş tapşırığı icraya qəbul edilmir.
- ☐ müddətli ödənişə qəbul edilir.

161 hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

- ☐ ödəniş tələbnamə-tapşırıqları
- ☒ səhm və inkasso sərəncamları ilə
- ☐ akkreditivlə
- ☐ çeklə hesablaşma
- ☐ ödəniş tapşırığı ilə

162 Yalnız çekdə göstərilən şəxsin xeyrinə aparılan ödəniş çeki adlanır:

- ☐ ödənişli
- ☒ adlı
- ☐ təqdimətilən
- ☐ orderli
- ☐ assiqnasiyalı

163 Hesablaşma sənədi qüsurlu hesab edilir:

- ☐ sənəd imzalanmadıqda
- ☒ bütün göstərilən hallarda
- ☐ sənəddəki rekvizitlərdə uyğunsuzluq olduqda
- ☐ sənədlərin müddəti keçdikdə
- ☐ üzərində düzəliş edildikdə

164 Ödəniş tapşırığı tərtib edilir:

- ☐ baş idarə tərəfindən
- ☒ ödəyici tərəfindən
- ☐ bank tərəfindən

- ☐ satıcı tərəfindən
- ☐ inzibati orqanlar tərəfindən

165 Ödəniş tapırıqları hansı sənəd əsasında yazılır:

- ☐ bank sertifikatı əsasında
- ☒ hesab qaimə əsasında
- ☐ bank hesabı əsasında
- ☐ müqavilə əsasında
- ☐ teleqram əsasında

166 Ödəniş tapşırığı icraya qəbul edilir:

- ☐ məhdudiyyət qoyulmur
- ☒ yazıldığı günü nəzərə alınmadan üç iş günü ərzində
- ☐ yazıldığı gündən beş iş günü ərzində
- ☐ istənilən vaxtəqdim edildikdə
- ☐ yazıldığı günü nəzərə alınmaqla üç iş günü ərzində

167 Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər:

- ☐ qəbul aktı ilə
- ☒ hesablaşma sənədləri
- ☐ nəqliyyat qaiməsi
- ☐ hesab-faktura
- ☐ uyğunluq sertifikatı ilə

168 Ödəniş tapşırığı bank tərəfindən icraya qəbul edilir:

- ☒ hesabda kifayət qədər vəsait olduqda
- ☐ Müştərinin yazılı zəmanəti olduqda
- ☐ vaxtı keçmiş borcu olmadıqda
- ☐ müştərinin banka borcu olmadıqda
- ☐ sənəd düzgün tərtib olunduqda

169 Ödəniş tapşırığını kim tərtib edir:

- ☐ müştəri
- ☒ Ödəyici
- ☐ bank
- ☐ satıcı
- ☐ üçüncü şəxs

170 Kassa sənədidir:

- ☐ akkreditivlər
- ☒ pul çekləri
- ☐ qəbzələr
- ☐ hesablaşma çekləri
- ☐ səhmlər

171 Akkreditiv hesablaşma formasının üstünlüyünə aiddir:

- ☐ hesablaşmanın sürətli olması
- ☒ məhsul göndərən üçün ödənişin zəmanətliliyinin təmin edilməsi
- ☐ mal dövriyyəsinin tezliyi
- ☐ sazişin rəsmiləşdirilməsinin sadəliyi
- ☐ yüksək olmayan qaimə xərcləri

172 Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir:

- ☐ Maliyyə Bazarlarına Nəzarət Palatası
- ☒ ödəyici və satıcı arasındakı müqavilə ilə
- ☐ AR Maliyyə Nazirliyi
- ☐ AR Mərkəzi Bankı
- ☐ AR Vergilər Nazirliyi

173 Akkreditivdən nağd pulla ödənilməsinə:

- ☐ Mərkəzi Bankın icazəsi ilə
- ☒ icazə verilmir
- ☐ emitent-bankın icazəsi zamanı icazə verilir
- ☐ icazə verilir
- ☐ yerli hakimiyyətin idarəçiliyi zamanı icazə verildə buraxılır.

174 Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir:

- ☐ akkreditiv açılan kimi
- ☒ onun yüklənib yola salınmasından sonra
- ☐ onu alıcı alandan sonra
- ☐ onun yüklənib yola salınmasına qədər
- ☐ avans ödənişində

175 Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir:

- ☐ aksept
- ☒ ödəniş tapşırığı
- ☐ ödəniş tələbnaməsi
- ☐ akkreditiv
- ☐ çek

176 Tədavül vasitəsi kimi pul:

- ☐ düzgün cavab yoxdur
- ☒ nağdsız dövriyyədə istifadə edilə bilməz
- ☐ nağdsız dövriyyədə istifadə edilə bilər
- ☐ nağdsız dövriyyənin əsasını təşkil edir
- ☐ dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə edilir.

177 İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir:

- ☐ kredit ittifaqları
- ☒ kommersiya bankları
- ☐ təsərrüfat subyektləri
- ☐ dövlət bankları
- ☐ hesablaşma-kassa mərkəzləri

178 Nağd dövriyyə ilə müqayisədə nağdsız pul dövriyyəsində tədavül xərcləri:

- ☐ kifayət qədərdir
- ☒ həddən azdır
- ☐ tamamilə yoxdur
- ☐ həddən çox böyükdür
- ☐ həddən çoxdur

179 Nağdsız dövriyyə ... ödənişləri əhatə edir:

- ☐ vergi ödənişlərini

- ☒ əmtəə və qeyri-əmtəə
- ☐ yalnız qeyri-əmtəə
- ☐ yalnız əmtəə
- ☐ yalnız maliyyə

180 Hesablaşma xidməti üçün banklar ilə müştəri arasında bağlanılır:

- ☐ kassa müqaviləsi
- ☒ bank hesabı müqaviləsi
- ☐ pul vəsaitinin qəbuluna müqavilə
- ☐ kredit müqaviləsi
- ☐ trast müqaviləsi

181 Hesablaşmaların əvvəlcədən ödəniş formasıdır:

- ☐ çeklər
- ☒ heç biri
- ☐ akkreditiv
- ☐ ödəniş tapşırıqları
- ☐ inkasso sərəncamı

182 Banklarda müxbir hesablar açılır:

- ☐ Maliyyə Bazarlarına Nəzarət Palatasının təkidi ilə
- ☒ banklararası razılaşma əsasında
- ☐ bələdiyyənin göstərişi üzrə
- ☐ AR Mərkəzi Bankının göstərişi üzrə
- ☐ AR Maliyyə Nəzarətinin göstərişi üzrə

183 Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır:

- ☐ klirinq
- ☒ nağdsız
- ☐ mövsümi
- ☐ nağd
- ☐ valyuta

184 Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablaşma aparmaq üçün bir-birlərində ... hesab açırlar:

- ☐ ssuda
- ☒ müxbir
- ☐ nostro
- ☐ loro
- ☐ büdcə

185 Nağdsız hesablaşmanın aparılmasının zəruri şərtidir:

- ☐ AR Mərkəzi Bankın lisenziyası
- ☒ bank hesabı
- ☐ nağdsız hesablaşmanın aparılmasına hüquqi lisenziya
- ☐ dövriyyə kassasının limiti
- ☐ AR Mərkəzi Bankının baş lisenziyası

186 Nağdsız dövriyyədə pul hansı keyfiyyətdə çıxış edir:

- ☐ dünya pulu
- ☒ ödəniş vasitəsi
- ☐ yığım vasitəsi

- ☐ tədavül vasitəsi
- ☐ dəyər ölçüsü

187 Bank hesabından mübahisəsiz qaydada silinmə sənədidir:

- ☐ akkreditiv
- ☒ inkasso sərəncamı
- ☐ ödəniş tapşırığı
- ☐ hesablaşma çeki
- ☐ ödəniş tələbnaməsi

188 Ödəniş dövriyyəsi həyata keçirilir:

- ☐ Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi nağdsız qaydada
- ☒ nağd və nağdsız qaydada
- ☐ yalnız nağdsız qaydada
- ☐ yalnız nağd qaydada
- ☐ AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında

189 Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- ☐ bankın kassaları
- ☒ kommersiya bankları
- ☐ region depozitariləri
- ☐ hesablaşma-kassa mərkəzləri
- ☐ küçə bankomatları

190 Nağdsız pul dövriyyəsində əmtəə və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- ☐ hər rübün sonunda baş verir
- ☒ heç vaxt baş vermir
- ☐ saziş subyektlərinin razılaşması əsasında baş verir
- ☐ daim baş verir
- ☐ dövrü olaraq baş verir

191 Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi aparılır.

- ☐ Maliyyə Nazirliyi tərəfindən
- ☒ Mərkəzi Bank tərəfindən
- ☐ qiymətli kağızlar bazarında
- ☐ banklar arası kredit bazarında
- ☐ bankların özləri tərəfindən

192 Banklararası kreditin cəlb olunmasında məqsəd:

- ☐ kreditləşmənin sürətləndirilməsi
- ☒ kommersiya banklarının aktiv əməliyyatlarının genişləndirilməsi
- ☐ inkassasiya fəaliyyətinin yaxşılaşdırılması
- ☐ kassadakı nağd pulun artırılması
- ☐ sənəd dövriyyəsinin sürətləndirilməsi

193 Bir günlük banklararası hesablaşma krediti verilir.

- ☐ Maliyyə Bazarlarına Nəzarət Palatası
- ☒ Mərkəzi Bankın tərəfindən verilir.
- ☐ verilə bilməz.
- ☐ kommersiya bankı tərəfindən
- ☐ Maliyyə Nazirliyinin icazəsi ilə verilə bilər.

194 Mərkəzi Bank kommersiya banklarına girovu əsasında lombard krediti verə bilər.

- ☐ ehtiyat fondunun
- ☒ qiymətli kağızların
- ☐ kommersiya bankının nizamnamə kapitalının
- ☐ kommersiya bankının əmlakının
- ☐ bankın mənfəətinin

195 Likvidlik krediti aiddir:

- ☐ qiymətli kağızlar bazarına
- ☒ Mərkəzi Bankın kreditinə
- ☐ banklararası kredit bazarına
- ☐ ipoteka bazarına
- ☐ valyuta bazarına

196 69. Banklararası kredit üzrə sövdələşmə aparılır:

- ☐ valyuta bazarında
- ☐ bank ssudaları bazarında
- ☒ banklararası bazarda
- ☐ qiymətli kağızlar bazarında
- ☐ ipoteka bazarında

197 68. Hüquqi və fiziki şəxslərin müddətli əmanətləri bank vekseli kimi rəsmiləşdirilə bilərmi:

- ☐ Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə bilinər
- ☒ rəsmiləşdirilə bilər.
- ☐ Mərkəzi Bankın razılığı ilə rəsmiləşdirilə bilər.
- ☐ rəsmiləşdirilə bilməz.
- ☐ Maliyyə Nazirliyinin razılığı ilə bilinər.

198 67. Bank sertifikatlarından

- ☐ Maliyyə Nazirliyinin icazəsi ilə ödəniş vasitəsi kimi istifadə oluna bilər
- ☒ ödəniş vasitəsi kimi istifadə oluna bilməz.
- ☐ xidmətlər üzrə hesablaşmalarda ödəniş vasitəsi kimi istifadə olunur.
- ☐ mallar üzrə hesablaşmalarda ödəniş vasitəsi kimi istifadə olunur.
- ☐ Mərkəzi Bankın icazəsi ilə ödəniş vasitəsi kimi istifadə oluna bilər.

199 66. Depozit sertifikatı verilə bilər:

- ☐ istənilən şəxsə
- ☒ yalnız hüquqi şəxslərə
- ☐ fiziki və hüquqi şəxslərə
- ☐ fiziki şəxslərə
- ☐ bankın səhmdarlarına

200 65. Hüquqi şəxslərin depoziti hesab edilir:

- ☐ yolda olan pul vəsaitləri
- ☒ müştərilərin cari hesablarındakı vəsait.
- ☐ bankın kassasında olan vəsait.
- ☐ müştərinin ssuda hesablarındakı vəsait.
- ☐ dəyəri ödənilməmiş yola salınan mallar.

201 64. Bankın əlavə kapitalının mənbəyidir:

- ☐ bank faizləri

- ☒ əmlakın yenidən qiymətləndirilməsindən əldə edilən artım
- ☐ amortizasiya fondu
- ☐ yalnız xidmətlərdən gələn mənfəət
- ☐ bankın əsas vəsaitlərinin köhnəlməyə

202 63. Nizamnamə kapitalı yaradıla bilər:

- ☐ yuxarı təşkilatın vəsaiti formasında
- ☒ yalnız pul vəsaiti formasında
- ☐ pul vəsaiti və maddi aktivlər formasında
- ☐ yalnız maddi aktivlər formasında
- ☐ yalnız xarici valyuta formasında

203 62. Kredit təşkilatının emissiya gəliri yaradılır:

- ☐ borcların yığılması hesabına
- ☒ xarici valyutanın rəsmi kursu ilə manat arasındakı müsbət fərq hesabına
- ☐ bankın mənfəətinin sərbəst qalığı hesabına
- ☐ bankın mənfəəti hesabına
- ☐ yalnız kreditə görə faizlər hesabına

204 61. Xüsusi təyinatlı fond yaradılır:

- ☐ bankın ümumi gəliri hesabına
- ☒ cari ilin xalis gəliri hesabına
- ☐ yalnız faizlərin hesabına
- ☐ bankın xüsusi vəsaiti hesabına
- ☐ keçmiş illərin mənfəəti hesabına

205 60. Bank yaradılan zaman onun nizamnamə kapitalına reqlament qoyulması xüsusi kapitalın:

- ☐ bölüşdürücü funksiyasıdır
- ☒ nizamlşdırıcı funksiyasıdır.
- ☐ bölüşdürücü funksiyasıdır.
- ☐ mühafizə funksiyasıdır.
- ☐ əməli funksiyasıdır.

206 59. Kredit təşkilatının yaranma qaydası xüsusi kapitalın:

- ☐ bölüşdürücü funksiyasıdır
- ☒ nizamlşdırıcı funksiyasıdır.
- ☐ nizamlşdırıcı funksiyasıdır.
- ☐ mühafizə funksiyasıdır.
- ☐ əməli funksiyasıdır.

207 58. Filial şəbəkəsinin genişləndirilməsi maliyyə ehtiyatlarının yaradılması bankın:

- ☐ xüsusi kapitalın nəzarət funksiyasıdır
- ☒ xüsusi kapitalının əməli funksiyasıdır.
- ☐ xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- ☐ xüsusi kapitalın mühafizə funksiyasıdır.
- ☐ xüsusi kapitalın nizamlşdırıcı funksiyasıdır.

208 57. Bankın ləğvi zamanı əmanətçilərə kompensasiyanın verilməsi:

- ☐ xüsusi kapitalın etibarlılıq funksiyasıdır
- ☒ xüsusi kapitalın mühafizə funksiyasıdır.
- ☐ xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- ☐ xüsusi kapitalın əməli funksiyasına daxildir.

- ☐ xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır.

209 56. Kredit təşkilatının fəaliyyətinə dəqiq iqtisadi normativlərin müəyyən edilməsi:

- ☐ xüsusi kapitalın nəzarət funksiyasıdır
☐ xüsusi kapitalın əməli funksiyasıdır.
☐ xüsusi kapitalının mühafizə funksiyasıdır
☒ bankın xüsusi kapitalının nizamlaşdırıcı funksiyasıdır.
☐ xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.

210 55. Ehtiyat yaratmaq yolu ilə bankın ödəmə qabiliyyətinin saxlanılması daxildir:

- ☐ xüsusi vəsaitlərin etibarlılıq funksiyasına
☒ xüsusi vəsaitlərin mühafizə funksiyasına
☐ xüsusi vəsaitlərin bölüşdürücü funksiyasına
☐ xüsusi vəsaitlərin əməli funksiyasına
☐ xüsusi vəsaitlərin nizamlaşdırıcı funksiyasına

211 54. Xüsusi kapitalın nizamlaşdırıcı funksiyası reallaşdırılır:

- ☐ hesablaşmaları təmin etməklə
☒ bank əməliyyatlarının dəqiq yerinə yetirilməsi qaydalarının təsdiqi və aparılması yolu ilə
☐ bankın ödəmək qabiliyyətinin saxlanılması ilə
☐ əmanətçilərə kompensasiya verilməsi imkanı ilə
☐ bank binalarının əldə edilməsi ilə

212 53. Bankın xüsusi kapitalının funksiyasıdır:

- ☐ hesablaşma
☒ nizamlaşdırıcı
☐ bölüşdürücü
☐ nəzarət
☐ yenidən bölüşdürmə

213 52. Müştərilərin cari hesablarındakı vəsait hesab edilir:

- ☐ bankın passivləri
☒ bankın cəlb etdiyi vəsait
☐ bankın borc aldığı vəsait
☐ bankın xüsusi vəsaiti
☐ bankın aktiv vəsaiti

214 51. Sığorta ehtiyatı daxildir:

- ☐ düzgün cavab yoxdur
☒ bankın xüsusi vəsaitlərinə
☐ bankın cəlb etdiyi vəsaitlərə
☐ bankın borc vəsaitlərinə
☐ bankın aktiv əməliyyatlarına

215 50. Bölüşdürülməmiş mənfəət daxildir:

- ☐ bankın bronlaşdırılan vəsaitinə
☒ bankın xüsusi vəsaitinə
☐ bankın borc vəsaitinə
☐ bankın cəlb etdiyi vəsaitinə
☐ bankın hesablaşma vəsaitinə

216 49. Bank resursu deyildir:

- ☐ ehtiyat fondu
- ☒ əmək haqqı fondu
- ☐ borc vəsaitləri
- ☐ bankın kapitalı
- ☐ cəlb olunmuş vəsaitlər

217 48. Borc vəsaiti hesab edilmir:

- ☐ əhalinin əmanətləri
- ☒ sığorta ehtiyatları
- ☐ banklararası kredit
- ☐ Mərkəzi Bankın kreditləri
- ☐ istiqrazların emissiyası

218 47. Bankın xüsusi vəsaiti hesab edilmir:

- ☐ bankın Nizamnamə kapitalı
- ☒ sığorta ehtiyatları
- ☐ istiqrazların emissiyası
- ☐ ehtiyat fondu
- ☐ bölüşdürülməmiş mənfəət

219 46. Bank resurslarından istifadə olunur:

- ☐ maddi maraqlar fondunun yaradılmasında
- ☒ kreditləşmədə
- ☐ kapital qoyuluşu fondunun yaradılmasında
- ☐ hesablaşmaların aparılmasında
- ☐ iqtisadi həvəsləndirmə fondunun təşkilində

220 45. Cəlb olunmuş vəsaitlər aiddir:

- ☐ bankın hesablaşma əməliyyatlarına
- ☒ bankın passiv əməliyyatlarına
- ☐ bankın vasitəçilik əməliyyatlarına
- ☐ bankın aktiv əməliyyatlarına
- ☐ bankın kredit əməliyyatlarına

221 44. Tədavülə sertifikat buraxmağı banklar:

- ☐ regional depozitariya ilə razılaşır
- ☐ digər kommersiya bankları ilə razılaşır.
- ☐ Mərkəzi Bankdan razılıq alır.
- ☐ Maliyyə Nazirliyindən razılıq alır
- ☒ özləri müəyyənləşdirirlər.

222 43. Bankın ehtiyat fondundan istifadə olunur.

- ☐ işçilərin mükafatlandırılmasına
- ☒ ilin yekununa görə itkilərin ödənilməsinə
- ☐ avadanlığın alınmasına
- ☐ işçilərə əməkhaqqı ödənilməsinə
- ☐ xeyriyyəçiliyə

223 42. Bank resurslarının yaradılmasının qeyri-depozit mənbəyidir.

- ☐ xüsusi təyinatlı fondun vəsaitləri
- ☒ banklar arası və MB alınan kredit
- ☐ müəssisələrin cari hesablarındakı vəsait

- ☐ əhalinin əmanətləri
- ☐ emissiya gəliri

224 41. Kommersiya banklarının passivlərinə daxildir.

- ☐ ehtiyat kassasından vəsait
- ☒ dövrüyyə kassasındakı vəsait
- ☐ qiymətli kağızlara investisiya
- ☐ ödənilməyən sənədlər toplusu
- ☐ digər kommersiya banklarından alınan borclar

225 40. Kommersiya banklarının passiv əməliyyatlarına aiddir.

- ☐ emissiya əməliyyatı
- ☒ fiziki və hüquqi şəxslərin cari hesablarına vəsaitin cəlb edilməsi
- ☐ müştərilərə hesablaşma-kassa xidməti
- ☐ kreditlərin verilməsi
- ☐ qiymətli kağızların satın alınması

226 39. Fiziki şəxs tərəfindən kommersiya bankında vəsaitin yerləşdirilməsi..... ilə rəsmiləşdirilir.

- ☐ öhdəçiliklə
- ☒ əmanət kitabçası və əmanət müqaviləsi
- ☐ yazılı formada ikitərəfli müqavilə ilə
- ☐ yalnız əmanət kitabçası ilə
- ☐ girov müqaviləsi ilə

227 38. Xüsusi kapitalın vacib mənbəyi hesab edilir.

- ☐ qiymətli kağızların emissiyası
- ☒ mənfəət
- ☐ fiziki şəxslər tərəfindən pul köçürmələri
- ☐ Hüquqi şəxslərin depozitləri
- ☐ ehtiyat fondu

228 37. Banka pul qoyuluşu anından qüvvədə olur:

- ☐ hesablaşma müqaviləsi
- ☒ real müqavilə
- ☐ bank əmanəti müqaviləsi
- ☐ kredit müqaviləsi
- ☐ resurs müqaviləsi

229 36. Pul resurslarının artırılması əməliyyatıdır.

- ☐ akkreditiv əməliyyatları
- ☒ passiv əməliyyatlar
- ☐ hesablaşma əməliyyatları
- ☐ aktiv əməliyyatlar
- ☐ kreditləşmə əməliyyatları

230 35. Əhalinin pul əmanətlərinin saxlanılması məqsədi ilə fiziki şəxslərin bank qoyuluşudur.

- ☐ hesablaşma əməliyyatı
- ☒ əmanət qoyuluşu
- ☐ . əmanətin qaytarılması
- ☐ pul əməliyyatları
- ☐ əmanət müqaviləsi

231 34. Səhmlərin buraxılıb alıcılar arasında yerləşdirilməsi əməliyyatıdır.

- ☐ hesablaşma əməliyyatı
- ☒ xüsusi kapitalın yığılması əməliyyatı
- ☐ aktiv əməliyyatlar
- ☐ bank əmanəti əməliyyatları
- ☐ spesifik əməliyyat

232 33. Pul resurslarının artırılmasına yönəldilən əməliyyatdır.

- ☐ inkasso əməliyyatı
- ☒ passiv əməliyyatlar
- ☐ hesablaşma əməliyyatları
- ☐ akkreditiv əməliyyatları
- ☐ uğurlu əməliyyatlar

233 32. Kommersiya bankının əlavə kapitalının mənbəyidir.

- ☐ Mərkəzi Bankın vəsaiti
- ☒ mərkəzləşdirilmiş kredit
- ☐ ssudalar üzrə ola biləsi itkilər üçün ehtiyat
- ☐ banklararası
- ☐ sığorta fondu

234 31. Kommersiya bankının əsas kapitalının mənbəyidir

- ☒ adlı səhmlər
- ☐ Nizamnamə kapitalı
- ☐ cəlb etdiyi vəsaitlər
- ☐ keçmiş illərin mənfəəti
- ☐ bazarda yerləşdirilən səhmlərdən gələn emissiya gəlir

235 30. Əmanət sertifikatı ola bilməz

- ☐ müddətli
- ☒ müddətsiz
- ☐ adlı
- ☐ iştirakçıya
- ☐ təqdim edənə

236 29. Azərbaycan kommersiya banklarının depozit sertifikatları buraxılır.

- ☐ istənilən valyutada
- ☒ yalnız manatla
- ☐ yalnız ABŞ dollarında
- ☐ həm Azərbaycan həm xarici valyutada
- ☐ yalnız evro ilə

237 28. Fiziki şəxslərin vəsaitlərini banklar cəlb edə bilirlər.

- ☐ Beşdən çox filialı olan
- ☒) Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziyası olan
- ☐ bazarda 3 ildən çox müddətdə iştirak edən
- ☐ Mərkəzi Bankın xüsusi lisenziyası olan
- ☐ AR hökumətindən icazəsi olan

238 27. Bankın cari fəaliyyəti zamanı meydana çıxan itkilər hesabına ödənilir.

- ☐ bölünməz fond

- ☒ ehtiyat fondu
- ☐ ictimai təminatlı fond
- ☐ sığorta fondu
- ☐ yığım fondu

239 26. Xüsusi kapitalın elementi deyildir:

- ☐ qiymətli kağızlardan gələn gəlir
- ☒ müştərilərin hesablaşma və cari hesablarındakı vəsait qalığı
- ☐ keçmiş və cari ilin mənfəəti
- ☐ qiymətli kağızlara qoyuluşun qiymətdən düşməsinə görə ehtiyat
- ☐ səhmlərin bazarda yerləşdirilməsi zamanı əldə edilən emissiya gəlir.

240 25. Bankın xüsusi kapitalının əməli funksiyası deməkdir.

- ☐ bankın hesablaşma bazarı
- ☒ bankın maddi bazasının formalaşma mənbəyi
- ☐ bankın özünün müflisləşmədən müdafiəsi
- ☐ əmanətçilərin mənafeyinin müdafiəsindən başlıca vasitə
- ☐ bütün bank sisteminin nizamladılması

241 24. Bankın xüsusi kapitalı əmlakdır.

- ☐ Mərkəzi Bankın vəsaitidir
- ☒ bankın yarandığı zaman formalaşan
- ☐ bankın formalaşmasında lazım olan
- ☐ öhdəlikdən azad olmayan
- ☐ banklararası bazada əldə olunan

242 23. Kommersiya bankının cəlb etdiyi vəsaitdir.

- ☐ ehtiyat fondu
- ☒ banklararası kredit
- ☐ bölüşdürülməmiş mənfəət
- ☐ bankın emissiya gəliri
- ☐ Nizamnamə kapitalı

243 22. Kommersiya bankının resurslarına daxildir.

- ☐ yalnız xüsusi kapital
- ☒ xüsusi kapital və cəlb olunmuş vəsait
- ☐ yalnız Nizamnamə kapitalı
- ☐ yalnız borc vəsaitləri
- ☐ yalnız fiziki və hüquqi şəxslərin qaytarılmaq şərti ilə cəlb olunduğu pul vəsaitləri

244 21. Lombard krediti..... müddətə verilir.

- ☐ 1 ilə qədər
- ☒ üç gündən otuz günədək
- ☐ altı ayadək
- ☐ müddət razılıq əsasında müəyyən edilir
- ☐ iki gündən beş günədək

245 20. Mərkəzi Bankın krediti dövlətin qiymətli kağızlarının girovu ilə təmin olunmur.

- ☐ hesablaşma kreditləri
- ☒ birgünlük hesablaşma kreditlər
- ☐ "Overmayt" kreditlər
- ☐ gündaxili kreditlər

☐ lombard kreditlər

246 19. Banklararası kredit bazarının subyektləridir.

- ☐ Bank olmayan kredit təşkilatları
- ☒ kommersiya bankları və Mərkəzi Bank
- ☐ Mərkəzi Bank və fiziki şəxslər
- ☐ fiziki və hüquqi şəxslər
- ☐ Mərkəzi Bank və ərazi idarələri

247 18. Mərkəzi Bankın normativ sənədləri əsasında mənfəət hesabına yaradılır:

- ☐ bölünməz fondlar
- ☐ ixtisaslaşmış fondlar
- ☐ xüsusi kapital
- ☒ yığım fondu
- ☐ istismar fondu

248 17. Kommersiya bankları..... sertifikatlarını buraxa bilər.

- ☐ uduşlu
- ☒ depozit və əmanət
- ☐ yalnız əmanət
- ☐ yalnız depozit
- ☐ yalnız dövr etməyən

249 16. Kommersiya banklarına səhm və istiqrazların eyni vaxtda buraxılması..... aparılır.

- ☐ Yalnız Maliyyə Nazirliyinin icazəsi ilə
- ☒ icazə verilmir.
- ☐ beşillik fəaliyyətdən sonra icazə verilir.
- ☐ yalnız Mərkəzi Bankın icazəsi ilə
- ☐ yalnız birillik fəaliyyətdən sonra icazə verilir.

250 15. Xüsusi kapitalın funksiyası kommersiya bankının ləğvi zamanı kreditlərə itgilərin bərpasına zəmanət verir.

- ☐ hesablaşma
- ☒ müdafiə
- ☐ nizamlaşdırma
- ☐ əməli
- ☐ nəzarət

251 14. Kommersiya bankları üçün nizamnamə kapitalının minimum məbləği tərəfindən müəyyən edilir.

- ☐ kommersiya bankının özü
- ☒ . Maliyyə Bazarlarına Nəzarət Palatası
- ☐ Maliyyə Nazirliyi
- ☐ Nazirlər Kabineti
- ☐ Mərkəzi Bank

252 13. Kommersiya bankının nizamnamə fondunun minimum məbləğimanat müəyyən edilmişdir.

- ☐ 75 mln.
- ☒ 50 mln.
- ☐ 12 mln.
- ☐ 8 mln.
- ☐ 40 mln.

253 12. Bank aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yaranır.

- ☐ bölüşdürücü kapital
- ☒ əlavə kapital
- ☐ ehtiyat kapitalı
- ☐ bankın fondu
- ☐ Nizamnamə kapitalı

254 11. Ehtiyat fondunun səviyyəsi necə müəyyən edilir:

- ☐ gəlirlərə nisbətdə
- ☒ Nizamnamə kapitalına nisbətdə
- ☐ ümumi kapitala nisbətən
- ☐ mütləq məbləğdə
- ☐ xərclərə nisbətən

255 10. Ehtiyat fondu.....məqsədlə yaradılır.

- ☐ kreditləşmənin genişləndirilməsi
- ☒ cari fəaliyyət zamanı zərər və itkilərin örtülməsi
- ☐ yeni avadanlığın alınması
- ☐ bankın istehsal inkişafının təmin olunması
- ☐ əmanətçilərin mənafeyinin müdafiə edilməsi

256 9. Hüquqi şəxs kimi bankın malik olduğu əmlakın pul ilə ifadəsi:

- ☐ tənzimləmə fondu
- ☒ nizamnamə kapitalı
- ☐ ehtiyat fondu
- ☐ xüsusi kapital
- ☐ yığım fondu

257 8. Depozit dedikdə başa düşülür.

- ☐ sığorta
- ☒ fiziki və hüquqi şəxslərin əmanətləri
- ☐ hüquqi şəxslərin pul vəsaiti
- ☐ fiziki şəxslərin pul vəsaiti
- ☐ əmanət sertifikatları, veksellər, istiqrazlar

258 7. passiv əməliyyat nəticəsində

- ☐ banka təsir etmir
- ☒ bankın resursları artır.
- ☐ hesablaşmalar sürətlənir.
- ☐ bankın resursları azalır.
- ☐ hesablaşmalar ləngiyir.

259 6. Bankın xüsusi kapitalı deyildir:

- ☐ həvəsləndirmə fondu
- ☒ banklararası kredit
- ☐ əlavə kapital
- ☐ Nizamnamə kapitalı
- ☐ ehtiyat fondu

260 5. Bankın resurslarına daxildir:

- ☐ innovasiya fondu

- ☒ ehtiyat fondu
- ☐ gələcək dövrün xərcləri fondu
- ☐ amortizasiya fondu
- ☐ kapital qoyuluşu

261 4. Kapitalın yetərlik əmsalı müəyyən edilir:

- ☐ xüsusi kapitalın passivlərin nisbəti ilə
- ☒ risk dərəcəsi nəzərə alınmaqla xüsusi kapitalın aktivlərin məbləğinə nisbəti ilə
- ☐ risk dərəcəsi nəzərə alınmaqla aktivlərin xüsusi kapitalla nisbəti
- ☐ xüsusi kapitalın nizamnamə kapitalına nisbəti ilə
- ☐ aktivlərin passivlərə nisbəti

262 3. Kommersiya bankının passiv əməliyyatı dedikdəbaşa düşülür.

- ☐ inkasso əməliyyatları
- ☒ resursların formalaşması ilə əlaqədar əməliyyatlar
- ☐ hesablaşma əməliyyatları
- ☐ kreditləşmə əməliyyatları
- ☐ kassa hesablaşma əməliyyatları

263 2. Passiv əməliyyatlar bank.....gətirir.

- ☐ itgilərə
- ☒ xərc
- ☐ banka təsir etmir.
- ☐ gəlir
- ☐ pulu qiymətdən salır.

264 1.Kommersiya bankının passiv əməliyyatıdır:

- ☐ maliyyələşmə
- ☒ depozit
- ☐ hesablaşma
- ☐ kreditləşmə
- ☐ innovasiya

265 Kreditlər üzrə bank zəmanətçi kimi çıxış edə bilərmə

- ☐ təminatlı kreditlər üzrə çıxış edə bilər
- ☒ .digər banklar tərəfindən verilən kreditlər üzrə çıxış edə bilər.
- ☐ çıxış edə bilməz
- ☐ yalnız Mərkəzi Bankın razılığı ilə çıxış edə bilər.
- ☐ Mərkəzi Bankın lisenziyası olduğu halda çıxış edə bilər.

266 90.Daşınmaz əmlaka verilən kredit adlanır

- ☐ dövlət krediti
- ☒ ipoteka krediti
- ☐ lombard krediti
- ☐ kommersiya krediti
- ☐ aqrar kredit

267 89.Blank kreditinin təminatıdır

- ☐ hazır məhsul
- ☒ təminat yoxdur.
- ☐ qiymətli kağızlar
- ☐ mal-material qiymətliləri

☐ daşınmaz əmlak

268 87.Kreditləşmənin birinci mərhələsidir:

- ☐ gəlirlilik səviyyəsinin müəyyən edilməsi
- ☒ kredit sifarişlərinə baxılması
- ☐ müştərinin kredit qabiliyyətinin müəyyənəndirilməsi
- ☐ kredit müqaviləsinin imzalanması
- ☐ kreditlərin verilməsi

269 86. Borc alanın hüquq qabiliyyəti təsdiqlənir:

- ☐ borcun qaytarılması öhdəliyi
- ☒ müəssisənin yaradılması haqqında təsis müqaviləsinin surəti
- ☐ kredit vermək haqqında müqavilə
- ☐ kredit sifarişlərinə baxılması haqqında arayış
- ☐ maliyyə hesabatı

270 85. Girov əmlakı qismində maddi aktivlərə aiddir:

- ☐ yola salınmış dəyəri ödənilməmiş məhsul
- ☒ istehsal ehtiyatları, hazır məhsul
- ☐ qızıl və qiymətli metallar
- ☐ qiymətli kağızlar və xarici valyuta
- ☐ intellektual mülkiyyətə sahiblik hüququ

271 84.Girov əmlakı kimi maliyyə aktivlərinə aiddir:

- ☐ bitməmiş istehsal
- ☒ qiymətli kağızlar
- ☐ əmlak hüququ
- ☐ istehsal ehtiyatları
- ☐ hazır məhsul

272 83.Girov amili hesab edilir:

- ☐ ipoteka
- ☒ girov qoyan tərəfindən özgəninkiləşdirilə bilər.
- ☐ yalnız qiymətli kağızlar
- ☐ dövrüyyədən çıxarılmış əmlak
- ☐ kreditorun şəxsiyyəti ilə əlaqədar olan əmlak

273 82.Müştərinin maliyyə möhkəmliyi əmsalıdır

- ☐ səmərəlilik əmsalı
- ☒ . rentabellik əmsalı
- ☐ ödəmə qabiliyyətliliyi əmsalı
- ☐ ritmik əmsalı
- ☐ iqtisadçılıq əmsalı

274 81. Maliyyə əmsalı dedikdə başa düşülür:

- ☐ yetərlilik əmsalı
- ☒ likvidlik əmsalı
- ☐ dayanıqlıq əmsalı
- ☐ təminatlıq əmsalı
- ☐ iqtisadçılıq əmsalı

275 80.Müştərilərin maliyyə möhkəmliyi müəyyən edilir:

- ☐ hesablaşma əmsalı əsasında
- ☐ pul vəsaitlərinin təhlili əsasında
- ☐ kredit riski əsasında
- ☐ kredit əmsalı əsasında
- ☒ maliyyə əmsalı əsasında

276 79.Borc alanın kredit qabiliyyətidir

- ☐ kredit müqaviləsinə əməl edilməsi
- ☒ ssuda, ssudalara görə faizlər üzrə borc öhdəliklərin tam və müddətində ödənilməsi
- ☐ faizlər üzrə öhdəliklərin ödənilməsi
- ☐ ssuda üzrə bankın borc öhdəliklərinin ödənilməsi
- ☐ öhdəliklərin vaxtında ödənilməsi

277 78.Borc limitidir:

- ☐ bir neçə obyekt üzrə məcmu borc
- ☒ bir kreditörün kredit müqaviləsi üzrə vahid borcun maksimum həcmi
- ☐ kredit verilməsi üzrə maksimum dövrəyə məbləği
- ☐ bütün borcun maksimum məbləği
- ☐ bir neçə kredit müqaviləsi üzrə kredit borclarının maksimum məbləği

278 77.Kreditləşmə limitidir.

- ☐ kreditləşmə həddi
- ☒ müştərinin bankla bağladığı bütün kredit müqavilələri üzrə borcun maksimum məbləği
- ☐ kreditin verilməsi üzrə məbləğ dövryyəsi
- ☐ müştərinin bankla bütün kredit müqavilələri üzrə minimum borc
- ☐ kreditin verilməsi üzrə maksimum məbləğ dövryyəsi

279 76.Kreditləşmə obyektləri müəyyənləşdirilir:

- ☐ yuxarı təşkilatlar tərəfindən
- ☒ kommersiya bankları tərəfindən sərbəst
- ☐ kommersiya bankları tərəfindən Mərkəzi Bankın razılığı ilə
- ☐ Mərkəzi Bank tərəfindən
- ☐ müştərilər tərəfindən

280 75. Bankın faiz dərəcəsi asılıdır:

- ☐ bankın xarakterindən
- ☒ . kreditin məbləğindən
- ☐ borcalanın maliyyə vəziyyətindən
- ☐ kreditin təminatından
- ☐ kredit münasibətlərinin səviyyəsindən

281 74.Bank faizinə təsir edir:

- ☐ kreditin subyektləri
- ☒ kreditin müddəti
- ☐ bankın vəziyyəti
- ☐ kreditin təminatlılığı
- ☐ borc alanların vəziyyəti

282 73.Kreditləşmə prinsipidir:

- ☐ idarəçilik
- ☒ təminatlılıq
- ☐ nəzarətçilik

- ☐ bölüşdürücülük
- ☐ sərbəstlik

283 72.Kommersiya banklarında kredit münasibətlərinin əsas subyektidir

- ☐ yalnız istehlak malları
- ☒ bazar təsərrüfatları
- ☐ yalnız ticarət və sənaye
- ☐ yalnız ev təsərrüfatları
- ☐ yalnız kənd təsərrüfatı

284 71. Bank debitor qismində çıxış edir:

- ☐ subyektləri kreditləşdirdikdə
- ☒ vəsaitləri cəlb etdikdə
- ☐ öz səhmlərini reallaşdırdıqda
- ☐ əhalinin kreditləşməsi zamanı
- ☐ ipoteka kreditləşməsi zamanı

285 70.Bank kreditor kimi çıxış edir:

- ☐ əməliyyata görə faiz əldə etdikdə
- ☒ vəsait verdikdə
- ☐ qiymətli kağızları satın aldıqda
- ☐ sərbəst vəsaitləri cəlb etdikdə
- ☐ mənfəət əldə etdikdə

286 69.Kredit sövdələşməsində kredit münasibətlərinin subyektləri həmişə çıxış edirlər:

- ☐ yalnız səhmdar qismində
- ☒ kreditor və borcalan qismində
- ☐ yalnız borcalan qismində
- ☐ yalnız kreditor qismində
- ☐ nəzarətçi qismində

287 68.Bank krediti və kredit münasibətlərinin subyektidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ göstərilənlərin hamısı
- ☐ yalnız əhali
- ☐ yalnız təsərrüfat təşkilatları
- ☐ yalnız dövlət

288 67.. Bank krediti hesab edilir:

- ☒ pul formasında verilən kredit
- ☐ mal formasında verilən kredit
- ☐ sertifikat formasındakı kredit
- ☐ yalnız əhaliyə verilən kredit
- ☐ istiqraz formasında hökumətə verilən kredit

289 66.Banka girov qoyulmuş əmlak sığortalanır

- ☐ dövlət tərəfindən
- ☒ .Girov qoyan tərəfindən
- ☐ Üçüncü şəxs
- ☐ Girov götürən tərəfindən
- ☐ Sığorta kampaniyası

290 65.Ssuda üzrə öhdəliyin zamanətçisi kimi hansı subyekt çıxış edə bilər

- ☐ investisiya fondları
- ☒ .Maliyyə cəhətcə möhkəm təşkilatlar və bank
- ☐ Müxtəlif fondlar
- ☐ Yalnız banklar
- ☐ Yalnız sığorta kompaniyalar

291 64.Kontokorrent hesab üzrə kreditləşən müəssisələrin cari hesabı

- ☐ vaxtı keçmiş ssuda hesabı ilə birləşir
- ☒ .Kontokorrent hesabla birləşir
- ☐ Bütçə hesabı ilə birləşir
- ☐ Sərbəst fəaliyyət göstərir
- ☐ Faizlərlə fəaliyyət göstərir

292 63.Xüsusi ssuda hesabından verilən kreditlər ödənilir

- ☐ əlavə kreditlər verildikcə
- ☒ .Hesaba vəsait daxil olduqca
- ☐ Müqavilədə göstərilən müddətlərdə
- ☐ Birdəfəlik qaydada
- ☐ Ödəniş vaxtı çatdıqca

293 62.Kontokorrent hesab açılır

- ☐ rentabelli müəssisələrə
- ☒ .Bankın etimadını qazanan təşkilatlara
- ☐ Ticarət təşkilatlarına
- ☐ Sənaye müəssisələrinə
- ☐ Pis işləyən təşkilatlara

294 61.Kontokorrent hesabdən kredit qalığı nəyi göstərir

- ☐ təminatlı borcu
- ☐ Hesabda vəsaitin azalmasını
- ☐ banka borcunu
- ☒ .hesabda sərbəst vəsait olmasını
- ☐ Müəssisənin gəlirliliyini

295 60.Kontokorrent hesab

- ☐ Nastro hesabıdır
- ☒ .Aktiv passiv hesabdır
- ☐ Passiv hesabdır
- ☐ Aktiv hesabdır
- ☐ Müxbir hesabdır

296 59.Ssuda hesabının debet qalığı nəyi göstərir

- ☐ müəssisənin gəlirliliyini
- ☒ .Müəssisənin banka borcunu
- ☐ Müəssisənin mənfəətliliyini
- ☐ Müəssisənin sərbəst vəsaitini
- ☐ Müəssisənin rentabelliyini

297 58.Təsərrüfat subyektləri üçün ümumi xarakter daşımayan obyekt

- ☐ istehsalın genişləndirilməsi

- ☒ .Heyvandarlıq
- ☐ Dövriyyə vəsaitlərinin tamamlanması
- ☐ Mal material qiymətliləri
- ☐ Əmək haqqının ödənilməsi xərcləri

298 57.Təminatlı kredit.....adlanır

- ☐ ankol kredit
- ☒ .Blank krediti
- ☐ Mövsümi xərclərə kredit
- ☐ Müvəqqəti ehtiyaclara kredit
- ☐ Birbaşa kredit

299 56.Verilmə qaydasına görə bank krediti.....xarakter daşıyır

- ☐ təminatlı
- ☒ .Ödəmə
- ☐ Fasiləli
- ☐ Birbaşa
- ☐ Müddətli

300 55.Dövriyyə vəsaitlərinin təşkilinə verilən kredit

- ☐ orta və uzun müddətlidir
- ☒ .Qısa müddətlidir
- ☐ Orta müddətlidir
- ☐ Müddətsizdir
- ☐ Uzun müddətlidir

301 54.Kreditləşmə prinsipi deyildir

- ☐ Differensial münasibət
- ☐ qaytarılmaqlıq
- ☐ Təminatlılıq
- ☒ .Kreditin məbləği
- ☐ Müddətlilik

302 53.Kreditin qiyməti adlanır

- ☐ kreditin həcmi
- ☒ .Bankın faiz dərəcəsi
- ☐ Ödənilən məbləğ
- ☐ Verilən məbləğ
- ☐ Vaxtı keçmiş borc

303 52.Kreditə olan tələb kreditə görə faiz dərəcəsini

- ☐ Həndəsi silsilə ilə artır
- ☒ .Artır
- ☐ Dəyişməz qalır
- ☐ Azaldır
- ☐ Ədədi silsilə ilə azalır

304 51.İnflyasiya səviyyəsi yüksəldikcə kreditə görə faiz dərəcələri

- ☐ sürüşkən olur
- ☒ .Artır
- ☐ Sabit qalır
- ☐ Azalır

☐ Həndəsi silsilə ilə artır

305 50.Kreditləşmə prosesində bankın müştəriyə fərqli yanaşmasında.....əsas götürülür

- ☐ işgüzarlılığı
- ☒ .Kredit qabiliyyəti
- ☐ Maliyyə vəziyyəti
- ☐ Təminatı
- ☐ Yararlılığı

306 49.Kreditin təminat formasıdır

- ☐ kredit sifarişi
- ☒ .Maddi qiymətlilər
- ☐ Əmək haqqı fondu
- ☐ Borc alanın mənfəəti
- ☐ Xüsusi təyinatlı fondlar

307 48.Bank faizi müəyyənləşdirilərkən bank nəzərə almır

- ☐ əmanətlərə görə faiz dərəcəsi
- ☒ .Bankın gəlirlilik səviyyəsi
- ☐ Kreditə olan tələb
- ☐ Müştərilərə depozitlərə görə ödənilən orta faiz dərəcəsi
- ☐ Ölkədə pul tədavülünün vəziyyəti

308 47.Bankın faiz dərəcəsinə təsir edir

- ☐ bankın müştəri ilə münasibəti
- ☒ .Kredit resurslarının quruluşu
- ☐ Bankın vəziyyəti
- ☐ Kreditin təminatlılığı
- ☐ Müştərinin vəziyyəti

309 46.Kreditləşmənin ödəncilik prinsipi tələb edir

- ☐ kreditdən səmərəli istifadə olunsun
- ☒ .Kreditə görə haqq ödənilsin
- ☐ Kredit təminatlı olsun
- ☐ Kredit qaytarılsın
- ☐ Zəminlik olsun

310 45.Kreditləşmə prosesində rəhbər tutulan prinsiplərdən biridir

- ☐ yetərlik
- ☒ .Müddətlilik
- ☐ İstifadəçilik
- ☐ Bölüşdürücülük
- ☐ Likvidlik

311 44.Kredit riskinin idarə olunma metodlarından biri aktivlər portfelinin

- ☐ idarə olunmasıdır
- ☒ .Diversifikasiyasıdır
- ☐ Azalmasıdır
- ☐ Stəbilləşdirilməsidir
- ☐ Artmasıdır

312 43.Overdraft dedikdə

- ☐ əmək haqqına kredit
- ☒ .Ödəmə krediti
- ☐ Blank krediti
- ☐ Birdəfəlik müddəti kredit
- ☐ Dövrüyyə vəsaitlərinə tələb olunanadək kredit

313 42. Kommersiya bankının kredit siyasətini müəyyən edən bank daxili amil

- ☐ likvidlik
- ☒ .İşçilərin bacarığı və təcrübəsi
- ☐ Rəqib bankların mövcudluğu
- ☐ Müştəri bazası
- ☐ Mərkəzi Bankın pul-kredit siyasəti

314 41. Borc verilmə prosesində bank kreditinin sövdələşmə obyektidir

- ☐ Daşınmaz əmlak
- ☐ D, Malmaterial qiymətliləri
- ☒ .Pul vəsaitləri
- ☐ Qiymətli metallar
- ☐ vaxtı keçmiş borclar

315 40. Blank ssudalarının təminatıdır

- ☐ havadarlıq
- ☒ .Kredit müqaviləsi
- ☐ Himayədarlıq
- ☐ Zəmanət
- ☐ Girov

316 39. Bank krediti alətidir

- ☐ vaxtı keçmiş borc
- ☒) qaytarılmaqlıq
- ☐ kredit müqaviləsi
- ☐ mal-material qiymətliləri
- ☐ bank hesabı müqaviləsi

317 38. Kredit üzrə öz borcunu vaxtında və tam ödəmək qabiliyyətidir.

- ☐ risklik qabiliyyəti
- ☒) kredit qabiliyyətliliyi
- ☐ hesablaşma qabiliyyətliliyi
- ☐ ödəmə qabiliyyətliliyi
- ☐ likvidlik qabiliyyəti

318 37. Avanslaşdırılmış dəyərin kreditordan borcalana və əksinə hərəkətidir.

- ☐ hesab müqaviləsi
- ☒ . kredit
- ☐ kredit müqaviləsi
- ☐ hesablaşma
- ☐ c veksəl

319 36. Kommersiya krediti alətidir.

- ☐ ödəmə tapşırıqları
- ☒ veksellər
- ☐ istiqrazlar

- ☐ səhmlər
- ☐ çeklər

320 35. Müştərinin tapşırığı ilə onun öz adından öz hesabına aparılan əməliyyatdır

- ☐ lombard əməliyyatı
- ☒ komission əməliyyatı
- ☐ kreditləşmə əməliyyatı
- ☐ aksept əməliyyatı
- ☐ ssuda əməliyyatları

321 34. Borc alanın kredit qabiliyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır:

- ☐ likvidlik əmsalları və ona riayət olunması
- ☒ likvidlik əmsalları və maliyyə möhkəmliyi
- ☐ likvidlik əmsalı və dövriyyə aktivlərinin dövriyyəsi
- ☐ ancaq likvidlik əmsalları
- ☐ likvidlik əmsalları və xərclərdən istifadə

322 33. Müəssisənin kredit qabiliyyətidir:

- ☐ resursları artırmaq
- ☒ kredit alıb geri qaytarmaq
- ☐ krediti qaytarmaq
- ☐ kredit almaq
- ☐ kredit riskini azaltmaq

323 32. Girov qismində çıxış edə bilər:

- ☐ ehtiyat fondu və gələcək dövrün gəlirləri
- ☒ əsas fondlar, ehtiyatlar və qiymətli kağızlar
- ☐ qiymətli kağızlar gələcək dövrün gəlirləri və xərc ehtiyatları
- ☐ ehtiyatlar, qiymətli kağızlar və gələcək dövrün gəlirləri
- ☐ gələcək dövrün gəlirləri və nizamnamə kapitalı

324 32. Bankın kredit potensialıdır

- ☐ bankın mənfəət hesabına yaradılan fondları
- ☒ .Bank tərəfindən səfərbər edilən vəsaitdən likvidlik ehtiyatı çıxıldıqdan sonra qalan məbləğ
- ☐ Bank tərəfindən cəlb edilmiş vəsait
- ☐ Bank tərəfindən səfərbər edilən vəsaitlərin ümumi məbləği
- ☐ Bankın nizamnamə kapitalı

325 31. Daşınmaz əmlakın girov olduğu kredit adlanır

- ☐ kontokorrent
- ☒ .İpoteka
- ☐ Blank
- ☐ Qısamüddətli
- ☐ Dövlət

326 30. Kreditin qaytarılmağını təmin edən forma deyildir

- ☐ havadarlıq
- ☒ .Dövlət əmlakı
- ☐ Bank zəmanəti
- ☐ Girov
- ☐ Himayədarlıq

327 29.Banklar aşağıdakı prinsiplərə riayət edildikdə kredit verir

- ☐ qaytarılma və təminatlılıq
- ☐ təminatlılıq,qaytarılmaqlıq, müddətlilik, məqsədlilik
- ☐ müddətlilik, ödənclik, təminatlılıq, məqsədlilik,fərdi yanaşma
- ☒ . qaytarılmaqlıq, müddətlilik, ödənclik, təminatlılıq, fərdi yanaşma
- ☐ Təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik, fərdi yanaşma

328 28.Bank tərəfindən müştərinin hesabındakı vəsait qalığından artıq vəsait silinməsi yolu ilə aparılan kreditləşmə formasıdır

- ☐ forfeyting
- ☐ Faktoring
- ☒ Overdraft
- ☐ Akseptli kredit
- ☐ Kredit xətti

329 27.Kommersiya bankının aktiv əməliyyatının əsas növüdür

- ☐ trast əməliyyatları
- ☐ Kassa əməliyyatı
- ☐ Lizing faktoring
- ☒ .Ssuda əməliyyatı
- ☐ Xarici valyutanın satın alınması

330 26.Borcalanlara döviyyə kapitalının tamamlanmasına, əsas kapitalla qoyuluşa, fond birjalarının vasitəçilərinə verilən kreditlər.....üzrə təsnifləşdirilir

- ☐ Bank fəaliyyətinin tənzimlənməsi qaydası
- ☐ Təminatı
- ☐ Verilmə müddəti
- ☒ .Kreditləşmənin məqsədi
- ☐ kreditlərin qaytarılma müddəti

331 25.Müddət baxımından ən geniş yayılmış kredit növüdür

- ☐ lombard kreditləri
- ☐ Ortamüddətli kreditlər
- ☐ .Uzunmüddətli kreditlər
- ☒ Qısamüddətli kreditlər
- ☐ Tələb edilmədən kreditlər (onkol kredit)

332 24.Kreditin real dəyəri hesablanır

- ☐ Faizli pulların məbləğindən inflyasiya səviyyəsi çıxılmaqla
- ☐ Kredit üzrə faiz dərəcəsi ilə inflyasiya səviyyəsinin cəmi kimi
- ☐ Kreditin məbləği ilə faizli pul məbləğinin cəmi kimi
- ☒ .Kredit üzrə nominal faiz dərəcəsindən inflyasiya səviyyəsi çıxılmaqla
- ☐ tədavüldəki pulların həcmi ilə

333 23.Bank kreditinin ilkin ödəniş mənbəyidir

- ☐ Əmlakın satışından gəlir
- ☐ borc alanın mal ehtiyatı
- ☐ Girov qoyulmuş əmlak
- ☐ Maliyyə bazarından cəlb olunan pul vəsaiti
- ☒ .Məhsul satışından (iş və xidmətdən)gələn gəlir

334 22.Kredit verilən zamanı girov qoyulmuş əmlakın dəyəri

- ☐ kreditin məbləğindən aşağı ola bilər
- ☒ .Verilmiş kreditin məbləğindən yüksək olmalıdır
- ☐ Borc alan müəssisənin nizamnamə kapitalına müvafiq olmalıdır
- ☐ Kredit məbləğinə bərabər olmalıdır
- ☐ .Kreditin məbləğindən aşağı olmamalıdır.

335 21. Likvidlik səviyyəsi və gəlirliliyinə görə bankın aktiv əməliyyatıdır

- ☐ faktoring əməliyyatı
- ☐ Əsas vəsaitlər, qeyri maddi aktivlər, təsərrüfat malları
- ☐ Ödəniş müddəti 30 günədək olan bank ssudaları
- ☐ Uzunmüddətli ssudalar, lizinə qoyulmuş vəsait, qiymətli kağızlara uzun müddətli qoyuluş
- ☒ .Bankın kassasındakı nağd pul, qiymətli metallar, Mərkəzi Bankdakı müxbir hesabdakı vəsait qalığı

336 20. Qiymətli kağızlar bazarında kredit təşkilatları kimi çıxışdır

- ☐ Bütçə vəsaitinin bölüşdürücüsü
- ☐ Sığortalayan, sığortalanan
- ☐ kredit bölüşdürücüsü
- ☐ Rezident və qeyri rezident
- ☒ .Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, investor, emitent

337 19. Bankın nisbətən yüksək likvidli aktivlərinə aiddir

- ☐ bankın əmanətçilər qarşısındakı öhdəliklər
- ☐ bankın əsas vəsaitə qoyuluşu
- ☐ bankın ehtiyatında olan kapital
- ☒ kassa aktivləri, Mərkəzi Bankdakı məcburi ehtiyatlar fondundakı vəsait
- ☐ əhaliyə verilən kreditlər

338 Bank istehlak krediti verir:

- ☐ ticarət təşkilatlarına
- ☐ tikinti təşkilatlarına
- ☒ əhaliyə
- ☐ kənd təsərrüfatına
- ☐ sənaye müəssisələrinə

339 Bir borc alana və ya qarşılıqlı borcalanlar qrupuna maksimum risk hesablanır:

- ☐ bank öhdəliklərinin bankın aktivlərinə nisbəti
- ☐ bankın buraxdığı xüsusi veksellərin bankın kapitalına nisbəti
- ☐ bankın yüksək likvidli aktivlərinin tələb edilənədək əmanətlər üzrə bankın öhdəliklərinin məbləğinə nisbəti kimi.
- ☐ bankın xüsusi vəsaitlərinin (kapitalın) bankın aktivlərinə nisbəti
- ☒ borc alanlara bankın ümumi tələbinin bankın kapitalına nisbəti kimi

340 16. Kredit riskindən irəli gələn itkilərin mümkün maliyyələşmə mənbəyi

- ☐ bank xidmətlərin maya dəyəri
- ☐ Mərkəzi Bankdakı məcburi ehtiyatlar hesabındakı vəsait
- ☐ mənfəətdən verginin azaldılması
- ☐ bankın xüsusi gəlirləri
- ☒ ssudalar üzrə mümkün itkilərə görə ehtiyat vəsait

341 15. Kredit riskinin minimumlaşdırılması üsuludur

- ☐ ssuda fondundan istifadə
- ☐ kredit üzrə faiz dərəcələrinin artırılması
- ☐ kredit xəttindən geniş istifadə

- ☒) kreditin qaytarılmasının etibarlı formalarının tətbiq edilməsi
☐ kreditləşmənin ayrı subyektlərdə mərkəzləşdirilməsi

342 14. Kredit üzrə faiz dərəcəsi asılı deyil:

- ☐ əmanətlərin dəyərindən
☐ banklararası kreditə görə faizlərdən
☐ Mərkəzi Bankın uçot dərəcəsiindən
☒ bankın ixtisaslaşmasından
☐ cəlb olunmuş resursların dəyərindən

343 13. Borc alanın kredit qabiliyyətinin təhlili nəticələrindən məsələlərin həllində istifadə olunur.

- ☐ kredit müqaviləsi şərtinin pozulmasına görə cəza tətbiqində
☐ kreditin məqsədinin müəyyənləşdirilməsi
☐ kreditin qaytarılmasının müəyyən edilməsi
☐ kreditin ödənciliyinin müəyyən edilməsi
☒ kreditləşmə şərtinin müəyyən edilməsi

344 12. Banka girov qoyulmuş əmlakı sığortalamalıdır.

- ☐ üçüncü şəxs
☐ girov götürən
☐ bank
☐ sığorta kompaniyaları
☒ girov qoyan

345 11. Kredit verilməsinin ilkin mərhələsidir:

- ☐ kredit potensialı
☐ kredit verilməsinin texnoloji qaydası
☐ kreditin düzgün rəsmiləşdirilməsinə nəzarət
☒ borc alanın kredit qabiliyyətinin qiymətləndirilməsi
☐ kredit portfelinin idarə olunması

346 10. Kommersiya bankları iri müştərilərin müştərək kreditləşməsinə üstünlük verir

- ☐ mənfəətin artırılması məqsədi ilə
☐ hesablaşmalar ləngidildikdə
☐ borcalanın ödəmə qabiliyyətinə inam olmadıqda
☐ müştəri müştərək olduqda
☒ sərbəst kredit resursları çatışmadıqda

347 9. Kontokorrent hesab:

- ☐ cari sub hesabıdır
☐ cari hesabın bir növüdür
☐ kredit almaq hüququ verən hesablaşma hesabıdır.
☒ cari hesab və ssuda hesabının birləşməsidir.
☐ kredit kartoçkası sahibinə açılan hesabdır.

348 8. Overdraftıdır:

- ☐ uzun müddətli kredit
☐ tələb edilənədək kredit
☐ birdəfəlik müddətli kredit
☐ bank krediti
☒ ödəmə krediti

349 7. Bankın kredit siyasətinə təsir göstərən daxili amildir:

- ☐ kredit bazarı
- ☐ banklararası rəqabətin vəziyyəti
- ☐ bank infrastrukturunun inkişaf səviyyəsi
- ☒ bankın likvidliyi
- ☐ bank qanunçuluğunun inkişaf səviyyəsi

350 6. Bankın kredit portfelidir:

- ☐ müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bank passivləri
- ☐ müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bank aktivləri
- ☐ kredit resursları
- ☐ bankın kredit potensialı
- ☒ müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bankın kredit qoyuluşu

351 5. Bankın kimi çıxış etdiyi fəaliyyət kredit siyasətidir:

- ☐ borcalan
- ☐ vasitəçi
- ☐ əmanətçi
- ☐ kreditor və borc alan
- ☒ kreditor

352 4. Yüksək likvidli aktivlərə aiddir:

- ☐ Mərkəzi Bankdakı məcburi ehtiyatlar hesabı
- ☐ əsas vəsaitlər
- ☐ hesablaşmalarda olan vəsaitlər
- ☐ uzun müddətli kreditlər
- ☒ kassa və ona bərabər tutulan vəsaitlər

353 Gəlirsiz aktivlərə daxildir:

- ☐ ödəniş vaxtı çatmamış kreditlər
- ☐ ödəniş vaxtı keçmiş kreditlər
- ☐ müəssisə və təşkilatların nizamnamə kapitalına köçürülən vəsaitlər
- ☒ Mərkəzi bankdakı müxbir hesab
- ☐ dövlətin borc öhdəliklərinə qoyuluş

354 Bankın kredit potensialının artırılması yolları

- ☐ kreditləşmə prinsiplərinə riayət
- ☐ kredit qoyuluşunun artırılması
- ☐ tələblərin minimal ehtiyatlarının artırılması
- ☒ cəlb olunmuş vəsaitlərin həcmnin artırılması
- ☐ kreditləşmənin təşkilinin təkmilləşdirilməsi

355 Bankın kredit potensialıdır:

- ☐ Mərkəzi Bankın hesablanma metodu ilə müəyyən olunmuş xüsusi kapital
- ☐ verilmiş kreditlər
- ☐ kreditlər üzrə mövcud borc
- ☐ məcmu aktivlər
- ☒ resursların cəmindən likvidliyin mütləq və könüllü ehtiyatları çıxıldıqdan sonra qalan hissə

356 47. İpotekanın predmeti kimə məxsus olmalıdır:

- ☐ banka

- ☒ girov qoyana
- ☐ dövlətə
- ☐ mülkiyyət formasında kommersiya bankına
- ☐ müəssisə və təşkilatlara

357 46.İpoteka kreditində kreditin qaytarılmasına zəmanət kimi çıxış edir:

- ☐ düzgün cavab yoxdur
- ☒ daşınmaz əmlakın girovu
- ☐ qiymətli metalların girovu
- ☐ mal-material qiymətlilərinin girovu
- ☐ qiymətli kağızların girovu

358 45.İnvestisiya layihəsinin maliyyə təminatıdır:

- ☐ gəlir çıxar balansı
- ☒ . maliyyə planı
- ☐ təsərrüfat sahəsində iqtisadi vəziyyətin təsdiqi
- ☐ risklərin qiymətləndirilməsi planı və onların sığortalanması üsulları
- ☐ mənfəət bölüşdürmə planı və rentabellik

359 44.Spessifik investisiya riskidir:

- ☐ bank fəaliyyəti
- ☒ investisiya portfeli riski
- ☐ daxili iqtisadi
- ☐ xarici iqtisadi
- ☐ inflyasiya riski

360 43.İnvestisiya riski dedikdə nə başa düşülür

- ☐ normativlərin düzgün müəyyən olunmaması
- ☒ investisiya itkiləri və gəlirlərin əldə edilməməsi
- ☐ mənfəətin xüsusi təyinatlı fondlara köçürülməsi
- ☐ investisiya tədbirlərinin maya dəyərinin artması
- ☐ vəsaitlərin normadan artıq xərclərə yönəldilməsi

361 42.Bankın investisiya kreditləşməsinin obyektidir:

- ☐ görülmə işlər
- ☒ real sektor təşkilatlarının investisiya layihəsi
- ☐ qeyri real sektorun əsas fondları
- ☐ real sektorun mal-material qiymətliləri
- ☐ real sektorun əmlakı

362 41.Bankın investisiya kreditinin geri qaytarılması təmin edilir:

- ☐ rentabelliğin yüksəlməsi hesabına
- ☒ müəssisənin pul axını hesabına
- ☐ bankın ssudası hesabına
- ☐ müəssisənin mənfəəti hesabına
- ☐ layihənin maya dəyərinin aşağı salınması hesabına

363 40. Bankın investisiya kreditləşməsi zamanı bank:

- ☐ qayda Mülki Məcəllə ilə müəyyən edilir
- ☒ investisiya layihələrinin reallaşması ilə əlaqədar riskləri öz üzərinə qəbul etmir.
- ☐ qayda Mərkəzi Bank tərəfindən müəyyən edilir.
- ☐ investisiya layihələrinin reallaşması ilə əlaqədar riskləri bank öz üzərinə götürür.

- ☐ investisiya layihələrinin reallaşması ilə əlaqədar məsuliyyət daşıyır.

364 39. İnvestisiya bank kreditləşməsidir.

- ☐ bank resurslarının kənd təsərrüfatına qoyuluşu
☒ real investisiyalığmaya bank resurslarının qoyuluşu
☐ bank resurslarının sosial-nəzəri tədbirlərə qısa müddətə qoyuluşu
☐ bank resurslarının sənayeyə uzun müddətə qoyuluşu
☐ vəsaitlərin iqtisadiyyatın real sektoruna qoyuluşu

365 38. İnvestisiyanın birbaşa kreditləşdirilməsinin təşkili üzrə bank işində əsas yer tutur.

- ☐ investisiya portfeli
☒ investisiya layihələrinin səmərəliliyi
☐ layihə smeta sənədlərinin səmərəliliyinin qiymətləndirilməsi
☐ investisiya prosesinin təminatı
☐ borc alanın ödəmə qabiliyyəti

366 37. Qiymətli kağızlar uçota qəbul edilirlər:

- ☐ onların rentabellik səviyyəsi ilə
☒ onların əldə edilməsinə faktiki xərclərlə
☐ onlara olan tələb və təklif əsasında
☐ onların əldə edilməsinə plan xərcləri üzrə
☐ onların reallaşmasına olan plan xərcləri əsasında

367 36. Fond bazarında ən sərrast və təhlükəsiz hesab edilir:

- ☐ kompaniyaların səhmləri
☒ dövlətin borc öhdəlikləri
☐ müştərilərin sertifikatları
☐ bankın səhmləri
☐ bələdiyyələrin səhmləri

368 35. Bankın qiymətli kağızlar portfeli investisiya kompaniyalarının portfelindən nə ilə fərqlənir

- ☐ o dəyişməzdir
☒ o tamamlana biləndir.
☐ o sürüşkəndir.
☐ o tamamlana bilmir.
☐ o geri çağırılındır.

369 34. Nəyin əsasında banklar qiymətli kağızlar portfelinin hər bir növlərini formalaşması qaydasını müəyyənləşdirir:

- ☐ Maliyyə Bazarlarına Nəzarət Palatası vasitəsilə
☒ sərbəst özləri
☐ Maliyyə Nazirliyinin qərarı ilə
☐ Mərkəzi Bankın lisenziyası ilə
☐ bankın sədrinin qərarı ilə

370 33. Qiymətli kağızlar portfelinə daxildir

- ☐ kredit portfeli
☒ investisiya portfeli
☐ səhmdar portfeli
☐ sənaye portfeli
☐ pul portfeli

371 32. Bankın qiymətli kağızlar portfelinin tərkibinə daxildir:

- ☐ ssuda portfeli
- ☒ sənaye portfeli
- ☐ kredit portfeli
- ☐ pul portfeli
- ☐ ticarət portfeli

372 31. Bankın qiymətli kağızlar portfelinin funksiyasıdır:

- ☐ reallaşdırılmış qiymətli kağızların vaxtında qaytarılması
- ☒ likvidlik ehtiyatının yaradılması
- ☐ rentabelli fəaliyyətin təmin edilməsi
- ☐ qiymətli kağızların buraxılışı
- ☐ qiymətli kağızların satışının təmin edilməsi

373 30. Qiymətli kağızların likvidliyi onun sahibi üçün nə deməkdir

- ☒ bu qiymətli kağızların pula çevrilməsi
- ☐ onlardan tez istifadə olunması
- ☐ qoyulmuş vəsaitlərin təminatlılığı
- ☐ işlərin mənfəətliliyinin təmin edilməsi
- ☐ qoyulmuş vəsaitlərin vaxtında qaytarılması

374 29. İnvestor kimi bankın əsas məqsədlərindən biridir:

- ☐ vəsaitlərin ödənciliyini təmin etmək
- ☐ vəsaitlərdən maksimum istifadə etmək
- ☐ vəsaitlərin vaxtında geri qaytarılması
- ☒ qoyuluşların təhlükəsizliyi və onların artımı
- ☐ vəsaitlərin müddətliliyinin qorunması

375 28. Bir investor kimi bankın əsas məqsədlərindən biridir:

- ☐ vəsaitlərin ödəncili olması
- ☐ vəsaitlərin geri qaytarılmasının təmin edilməsi
- ☐ vəsaitlərin müddətliliyinin təmin edilməsi
- ☐ rentabelliğin təmin edilməsi
- ☒ vəsaitlərin qorunub saxlanmasının təmin edilməsi

376 27. Hansı halda qiymətli kağızlar bank investisiyasının obyektinə ola bilər:

- ☐ debitor borcu hesab edildikdə
- ☒ borc öhdəlikləri kimi çıxış etdikdə
- ☐ kreditör borcu hesab edildikdə
- ☐ bank kreditləşməsinin obyektinə olduqda
- ☐ hesablama əməliyyatı obyektinə hesab edildikdə

377 26. Bankın investisiya portfelidir:

- ☐ kassa əməliyyatları nəticəsində əldə edilən kredit pulların məcmusu
- ☐ xarici bankların yerləşdirdiyi vəsait
- ☐ bankın passiv əməliyyatları nəticəsində əldə etdiyi qiymətli kağızların məcmusu
- ☐ hesablama əməliyyatları nəticəsində bankın əldə etdiyi qiymətli kağız
- ☒ bankın aktiv əməliyyatları nəticəsində əldə etdiyi qiymətli kağızların məcmusu

378 25. Obyektin smeta dəyərinin müəyyənləşdirməyə əsas verir:

- ☐ obyekt və lokal hesablasmalar

- ☒ layihə və işçi sənədləri
- ☐ Maliyyə Nazirliyinin normativ sənədləri
- ☐ maliyyələşdirən bankın normativ sənədləri

379 24. Obyektin smeta dəyəri müəyyənləşdirilir:

- ☐ mühasib tərəfindən
- ☒ layihə təşkilatı tərəfindən
- ☐ podratçı tərəfindən
- ☐ sifarişçi tərəfindən
- ☐ maliyyələşdirən bank tərəfindən

380 23. İnvestor hansı investisiya fəaliyyətini həyata keçirir:

- ☐ tikinti-quraşdırma işləri
- ☒ tikinti obyektini maliyyələşdirir.
- ☐ yeraltı işlərin görülməsini
- ☐ obyektin inşası
- ☐ kommunikasiya işlərini yerinə yetirir

381 22. Əsaslı tikinti dedikdəbaşə düşülür.

- ☐ tikinti-quraşdırma işləri
- ☒ istehsal və qeyri- istehsal təyinatlı əsas fondlarının yaradılması prosesi
- ☐ yalnız qeyri- istehsal təyinatlı əsas fondların yaranması
- ☐ yalnız istehsal təyinatlı əsas fondların yaranması
- ☐ istehsal və qeyri-istehsal təyinatlı fondların yaranması.

382 21. İnvestisiya krediti rəsmiləşdirilərkən əsasən girov kimi çıxış edir.

- ☐ ambardakı mal material qiymətliləri
- ☒ daşınmaz əmlak
- ☐ yolda olan mallar
- ☐ mal material qiymətliləri
- ☐ yola salınmış mallar

383 20. Ssuda müddətində qeyd olunmuş faiz dərəcələri

- ☐ maliyyə vəziyyəti ilə əlaqədar dəyişir
- ☒ dəyişilmir.
- ☐ üzən dərəcədə olur.
- ☐ vəziyyətdən asılı olaraq dəyişə bilər.
- ☐ kreditləşmə obyektindən asılı olaraq dəyişir.

384 19. İnvestisiya kreditləşməsi nə ilə müşayiət edilir:

- ☐ kredit sifarişi ilə
- ☒ texniki iqtisadi əsaslandırma
- ☐ müddətli öhdəçiliklə
- ☐ maddi qiymətlilərin qalığı haqqında məlumatla
- ☐ kredit planı ilə

385 15.Portfel investisiyasıdır:

- ☐ rentabelliğin yüksəldilməsinə vəsait qoyuluşu
- ☒ gəlir əldə etmək məqsədi ilə iqtisadi aktivlərə vəsait qoyuluşu
- ☐ maddi və qeyri maddi aktivlərə vəsait qoyuluşu
- ☐ maliyyə aktivlərinə vəsait qoyuluşu
- ☐ müəssisələrin nizamnamə kapitalına qoyuluşları

386 14.Maliyyə investisiyası dedikdə vəsait qoyuluşubaşa düşülür.

- ☐ rentabelliyn yüksəldilməsinə
- ☒ qiymətli kağızlara bank depozitlərinə
- ☐ müəssisələrin nizamnamə kapitallarına
- ☐ investisiya obyektlərinin bazar dəyərinin artmasına
- ☐ qeyri maddi aktivlərə

387 Real investisiya dedikdə vəsait qoyuluşu başa düşülür:

- ☐ nizamnamə kapitalının artırılması
- ☒ maddi resurslara qoyuluş
- ☐ müəssisələrin nizamnamə kapitalına qoyuluş
- ☐ müxtəlif maliyyə aktivlərinə qoyuluş
- ☐ investisiya obyektlərinin bazar qiymətlərinin artımına qoyuluş

388 Vəsait qoyuluşu obyektləri üzrə investisiyaya aiddir:

- ☐ dolayı
- ☒ real
- ☐ birbaşa
- ☐ portfel
- ☐ mövcud

389 İnvestisiya bankinqə daxil edilir:

- ☐ qiymətli kağızlara xərcin azaldılması
- ☒ müştərilərin qiymətli kağızlar portfelinin idarə edilməsi
- ☐ mənfəət əldə etmək
- ☐ investisiya müqaviləsinin bağlanması
- ☐ xüsusi təyinatlı fondların yaradılması

390 İnvestisiya bankinqinə daxildir:

- ☐ qiymətli kağızların emissiyası
- ☒ kompaniyanın qiymətli kağızlarının ilkin yerləşdirilməsinin təşkili
- ☐ bankın nizamnamə kapitalının formalaşması
- ☐ qiymətli kağızların buraxılışı
- ☐ xüsusi təyinatlı fondların yaradılması

391 İnvestisiya bankinqin əsas ilkin funksiyasıdır:

- ☐ qiymətli kağızlardan istifadə
- ☒ qiymətli kağızların emissiyası və ilkin yerləşdirilməsi
- ☐ yalnız qiymətli kağızların yerləşdirilməsi
- ☐ yalnız qiymətli kağızların emissiyası(buraxılışı)
- ☐ qiymətli kağızların yalnız təkrar bazarda yerləşdirilməsi

392 İnvestisiya bankinqinə daxil edilən xidmətdir:

- ☐ qiymətli kağızların hazırlanması xərcləri
- ☒ qiymətli kağızların ilkin və təkrar yerləşdirilməsi ilə əlaqədar xərclər
- ☐ yalnız təkrar qiymətli kağızlar bazarındakı xidmət
- ☐ qiymətli kağızların yalnız ilkin yerləşdirilməsi ilə əlaqədar xidmət
- ☐ qiymətli kağızlar bazarının formalaşması xidməti

393 İnvestisiya fəaliyyəti hesab edilir:

- ☐ hesablaşmaların sürətləndirilməsi

- ☒ vəsait qoyuluşu prosesi ilə gələcəkdə gəlir əldə etməyin vəhdəti
- ☐ real sektorun kreditləşdirilməsi
- ☐ kredit resurslarının formalaşması
- ☐ dövriyyə vəsaitlərinə vəsait qoyuluşu

394 İnvestisiya dedikdə başa düşülür:

- ☐ düzgün cavab yoxdur
- ☒ gələcəkdə mənfəət əldə etmək məqsədi ilə iqtisadi layihələrin həyata keçirilməsi
- ☐ bank fondlarının formalaşmasına vəsait qoyuluşu
- ☐ mənfəət əldə etmək məqsədi ilə vəsait qoyuluşu
- ☐ ehtiyat fondlarının yaranmasına vəsait qoyuluşu

395 Kapital qoyuluşu formasıdır:

- ☐ maya dəyərinin aşağı salınması
- ☒ yeni əsas fondların yaradılması
- ☐ bankın ümumi kapitalının formalaşması
- ☐ bankın ehtiyat fondunun yaradılması
- ☐ bankların rentabelliyyəsinin yüksəldilməsi

396 Kapital qoyuluşu dedikdə başa düşülür:

- ☐ istehlaka vəsait qoyuluşu
- ☒ ümumi daxili məhsulun əsas fondların təkrar istehsalına istifadə olunması
- ☐ fondların formalaşmasına vəsait qoyuluşu
- ☐ ümumi daxili məhsulun sosial mədəni tədbirlərə xərclənməsi
- ☐ bankın nizamnamə kapitalının formalaşması

397 İnvestisiyanın texnoloji quruluşunda istifadə edilmir

- ☐ işçilərə əmək haqqı
- ☒ istehsal sahələrinə kapital qoyuluşu
- ☐ maşın, avadanlıq, alətlər alınmasına
- ☐ tikinti-quraşdırma işlərinə xərclər
- ☐ sair tikinti işləri və xərclərə

398 Aşağıdakılardan investisiyanın maliyyələşmə mənbələrinə aiddir

- ☐ qısa müddətli ssuda
- ☒ uzunmüddətli ssuda
- ☐ hüquqi şəxs
- ☐ fiziki şəxs
- ☐ xarici fiziki şəxs

399 Aşağıdakılardan kapital qoyuluşu subyektinə aid olanları göstərin

- ☐ istehlakçılar
- ☒ sifarişçilər
- ☐ neftayırma zavodu
- ☐ korporasiyalar
- ☐ bələdiyyələr

400 38. Milli valyutanın emitentidir.

- ☐ Maliyyə Bazarlarına Nəzarət Palatası
- ☒ . ölkənin Mərkəzi Bankı
- ☐ Beynəlxalq valyuta-kredit təşkilatı
- ☐ Milli kommersiya bankları

☐ Maliyyə Nazirliyi

401 37. Müxbir hesab adlanır:

- ☐ cari hesab
- ☒ Nastro hesabı
- ☐ kontokorrent hesabı
- ☐ hesablama hesabı
- ☐ xüsusi ssuda hesabı

402 36. Banklar arasındakı müxbir münasibətdir.

- ☐ trast əməliyyatları ilə əlaqədar münasibətdir
- ☒ iki və ya bir neçə kredit təşkilatı arasındakı müqavilə münasibətidir.
- ☐ yalnız iki kredit təşkilatı arasında kassa xidməti göstərilməsi üzrə olan müqavilədir.
- ☐ yalnız iki kredit təşkilatı arasındakı müqavilə münasibətidir.
- ☐ lizinq xidməti üzrə bir neçə bank arasındakı müqavilədir.

403 35. Opcion:

- ☐ kreditləşmədir
- ☒ hər hansı dəqiq tarixə valyuta alqı-satqısına hüquqdur.
- ☐ mütləq reallaşmadır.
- ☐ öhdəçilikdir.
- ☐ doğru cavab yoxdur.

404 34. Forvard sövdələşməsi dəqiq 10 gün ərzində icra olunmalı olan

- ☐ qeyri-müəyyən tarixdə icra olunmalı kontraktıdır
- ☒ gələcəkdə dəqiq bir tarixdə icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- ☐ beş iş günü ərzində icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- ☐ valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- ☐ 20 iş günü ərzində icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.

405 33. Xarici valyutanın alınıb satılmasının müddətli sövdələşməsinin əsas növlərindən biridir.

- ☐ siap
- ☒ forvard
- ☐ spot
- ☐ tomorrow
- ☐ stop

406 32. Spot sövdələşməsi həyata keçirilir.

- ☐ sövdələşmənin istənilən vaxt icrası
- ☒ xarici valyutaların satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündən iki iş günü ərzində icrası
- ☐ xarici valyutanın satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündən sonra beşinci gün ərzində icrası
- ☐ xarici valyutanın satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündə icrası
- ☐ xarici valyutaların satılıb alınması üzrə öhdəliklərin sövdələşmə gününün səhəri icrasıdır.

407 31. Tomorrow sövdələşməsidir.

- ☐ sövdələşmə sərbəst istənilən müddətdə aparılır
- ☒ valyutaların alqı-satqısı öhdəliklərinin sövdələşmə günündən sonrakı iş günündə icrası
- ☐ valyutaların alınıb-satılması üzrə öhdəliklərin sövdələşmə günündən ikinci iş günündən sonra icrası
- ☐ valyutaların alqı-satqısı üzrə öhdəliklərin sövdələşmə günündə icrası
- ☐ valyutaların alınıb satılması üzrə öhdəliklərin sövdələşmə günündən beş iş günündən beşinci iş günündə icrası

408 30. Nağd valyuta sövdələşməsinin bir növüdür.

- ☐ swap
- ☒ spot
- ☐ monday
- ☐ stop
- ☐ fyuçers

409 29. Nağd valyuta sövdələşməsinin əsas növlərindən biridir:

- ☐ bazar sövdələşmələri
- ☒ tomorrow sövdələşməsi
- ☐ fyuçers sövdələşməsi
- ☐ forward sövdələşməsi
- ☐ option sövdələşməsi

410 28. Tranzit valyuta hesabından pul vəsaiti silinir:

- ☐ valyutada hesablaşmalara görə
- ☒ .xarici valyutanın satışı üçün
- ☐ inkassasiya məqsədi ilə
- ☐ hesablaşma hesabına daxil olmalara görə
- ☐ vəsaitlərin bronlaşdırılmasına

411 27. Müştərinin tranzit valyuta hesabına daxil edilir:

- ☐ etibarlı valyutaların daxil edilməsi
- ☒ .bütün xarici valyuta daxil olmaları
- ☐ hesabın açıldığı müvəkkil bankdan daxil olmalar
- ☐ bir rezidentin hesablaşma valyuta hesabından daxil olmalar
- ☐ bir rezidentin hesablaşma valyuta hesabından həmən rezidentin digər valyuta hesabına daxil olmalar

412 26. Hesablaşma və tranzit hesabların açılmasında məqsəd

- ☐ balansda nəzərə almaq
- ☒ .rezidentlərin xeyrinə daxil olan xarici valyutanın eyniləşdirilməsi
- ☐ analitik uçotun aparılması
- ☐ mənfəət əldə etmək
- ☐ sintetik uçotun aparılması

413 25. Hesablaşma və tranzit hesablar açılır:

- ☐ rentabelli təşkilatlara
- ☒ .bütün valyuta növlərinə görə
- ☐ xarici valyutalara görə
- ☐ milli valyutalara görə
- ☐ yalnız bir valyuta növünə görə

414 24. Rezidentlərin xarici iqtisadi fəaliyyətlə məşğul olması məqsədilə bank onlara açır:

- ☐ cari ssuda hesabı
- ☒ .hesablaşma və tranzit hesabı
- ☐ hesablaşma hesabı
- ☐ ssuda hesabları
- ☐ tranzit hesabı

415 23. Kapitalın hərəkəti ilə əlaqədar valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən nizamlasdırılır

- ☒ .rezidentlərin xarici qiymətli kağızlar üzrə öhdəliklərinin icrası ilə
- ☐ bank kreditlərinin verilməsi və alınması ilə
- ☐ əməliyyatların sığortalanması ilə

- ☐ ölkəyə və ölkədən kənara qeyri əmtəə xarakterli əməliyyatlar
- ☐ maliyyə kreditlərinin verilməsi və alınması ilə

416 22.Kapitalın hərəkəti ilə əlaqədar olan valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən nizamlasdırılır:

- ☐ verilmiş kreditlərin təminatlılığı ilə
- ☒ .xarici və milli valyutada kreditlərin verilməsi ilə əlaqədar hesablaşma və köçürmə əməliyyatı ilə
- ☐ rezidentlərin qeyri rezidentlərə kommersiya krediti verilməsi ilə əlaqədar onların arasındakı köçürmə və hesablaşma ilə
- ☐ maliyyə kreditlərinin alınıb-satılması
- ☐ ölkəyə və ölkədən qeyri əmtəə xarakterli hesablaşmalarla

417 21.Bankın cari valyuta əməliyyatıdır:

- ☐ banklararası hesablaşmaların təşkili
- ☒ .faizlərin, dividendlərin və digər gəlirlərin ölkəyə və ölkədən əmanətə köçürülməsi ilə əlaqədar köçürmələr
- ☐ rezidentlər tərəfindən xarici qiymətli kağızlara görə öhdəliklərin icrası
- ☐ xarici və milli valyutada olan kreditlərin ödənilməsi ilə əlaqədar hesablaşma və köçürmələr
- ☐ rezidentlərin qeyri-rezidentlərdən daxili qiymətli kağızların əldə edilməsi hüquqi üzrə əməliyyatlar

418 20.Cari valyuta əməliyyatı hesab edilir:

- ☐ xarici valyutaların qəbul edilməsi
- ☒ .malların idxalı və ixracı üzrə hesablaşmaların aparılması üçün ölkədən və ölkəyə xarici valyutanın köçürülməsi
- ☐ bank əməliyyatı müstəsna olmaqla kredit təşkilatlarının əməliyyatları
- ☐ milli və xarici valyutada kreditlərin verilməsi ilə əlaqədar hesablaşma və köçürmələr
- ☐ rezidentlərin qeyri-rezidentlərdən daxili qiymətli kağızların əldə edilməsi hüquqi ilə əlaqədar əməliyyatlar

419 19.Aşağıdakı valyuta əməliyyatını bank öz mənafeinə naminə həyata keçirir:

- ☐ kredit xidməti göstərmək
- ☒ .xarici iqtisadi fəaliyyətə görə risklərin sığortalanması
- ☐ məsləhətləşmə xidməti göstərmək
- ☐ sənədli akkreditivlərin emissiyası
- ☐ məlumat xidməti göstərmək

420 18.Bankların öz mənafeinə naminə həyata keçirdiyi valyuta əməliyyatıdır:

- ☐ investisiya qoymaq
- ☒ . xarici valyutaların alışı və satışı
- ☐ məsləhətləşmə xidməti göstərmək
- ☐ məlumat xidməti göstərmək
- ☐ beynəlxalq hesablaşmalar aparmaq

421 17.Banklar öz mənafeinə naminə əməliyyat aparır:

- ☐ akkreditiv əməliyyatı
- ☒ .depozitlərin cəlb edilməsi üçün banklar arası əməliyyat
- ☐ xarici valyutada kreditlər verilməsi
- ☐ beynəlxalq hesablaşmaların həyata keçirilməsi üzrə
- ☐ məsləhət xidmətləri

422 16.Bütün müştərilərin mənafeini müdafiə edən valyuta əməliyyatıdır:

- ☐ valyuta ilə hesablaşmaq
- ☒ . sənədli akkreditivlərin emissiyası və beynəlxalq hesablaşmalar çərçivəsində inkasso əməliyyatları
- ☐ resursların formalaşması ilə əlaqədar banklar arası əməliyyatlar
- ☐ daxili bazarda xarici valyutaların alışı və satışı
- ☐ valyuta vəsaitlərinin ölkə daxilində cəlb olunub yerləşdirilməsi

423 15.Müştərinin mənafeini müdafiə edən bank əməliyyatıdır

- ☐ valyuta hesabının açılması
- ☒ .rezident və rezident olmayanlara xarici valyutada kredit verilməsi
- ☐ möhtəkirlik qiyməti ilə xarici valyutaların satılması
- ☐ xarici ticarət fəaliyyəti üzrə risklərin sığortalanması
- ☐ möhtəkir qiymətlər xarici valyutanın satın alınması

424 14.Müştərinin mənafeinə xidmət edən valyuta əməliyyatıdır:

- ☐ xarici valyutanın alınıb satılması
- ☒ .məsləhət və informasiya xidmətlərinin göstərilməsi
- ☐ xarici iqtisadi fəaliyyət üzrə risklərin sığortalanması əməliyyatı
- ☐ depozitlərin cəlb edilməsi üzrə banklar arası əməliyyatlar
- ☐ resursların formalaşması üzrə banklararası əməliyyatlar

425 13.Müştərilərin mənafeinə naminə həyata keçirilən valyuta əməliyyatıdır

- ☐ kursunun müəyyən edilməsi
- ☒ .beynəlxalq hesablaşmaların aparılması
- ☐ valyuta vəsaitlərinin cəlb olunub yerləşdirilməsi
- ☐ xarici-iqtisadi-fəaliyyət risklərinin heclənməsi
- ☐ xarici valyutanın alınıb satılması

426 12.Müştərinin xeyrinə aparılan valyuta əməliyyatı hesab edilir

- ☐ onun rentabelliyyətinin müəyyən edilməsi
- ☒ .müşətilərin idxal-ixrac əməliyyatlarını yerinə yetirmək
- ☐ xarici iqtisadi fəaliyyət risklərinin sığortalanması əməliyyatı
- ☐ xarici valyutanın alınıb satılması
- ☐ kredit resurslarının xarici valyutada yerləşdirilməsi

427 11. Beynəlxalq pul bazarında depozit və konversiyon əməliyyatların aparılması bankın hansı əməliyyatıdır.

- ☐ ssuda
- ☒ .valyuta
- ☐ hesablaşma
- ☐ kredit
- ☐ vasitəçilik

428 10.Bankın valyuta əməliyyatı hesab edilir:

- ☐ valyuta vəsaitlərinin cəlb edilərək beynəlxalq bazarda yerləşdirilməsi
- ☐ düzgün cavab yoxdur
- ☐ valyuta portfelinin müəyyən edilməsi
- ☒ .valyuta vəsaitlərinin cəlb edilərək ölkə daxilində yerləşdirilməsi
- ☐ beynəlxalq valyuta bazarında xarici valyutanın satın alınması

429 9.Bankın valyuta əməliyyatıdır:

- ☐ xarici valyuta ilə mal alış və satışı
- ☒ .xarici valyutanın daxili bazarda satılıb alınması
- ☐ yalnız daxili bazarda xarici valyutanın satışı
- ☐ yalnız beynəlxalq valyuta bazarında xarici valyutanın satın alınması
- ☐ xarici valyutanın beynəlxalq valyuta bazarında satılıb-alınması

430 8.Valyuta qiymətliləri ilə bank əməliyyatıdır.

- ☐ bazarın təşkili
- ☒ .mal və xidmətlərin idxalı və ixracı
- ☐ bütün pul hesablaşmaları
- ☐ beynəlxalq hesablaşmalar
- ☐ yalnız mal və xidmətlərin icrası ilə əlaqədar

431 7.Valyuta qiymətliləri ilə bank əməliyyatına daxildir:

- ☐ valyuta məzənnəsi
- ☒ .müşərilərə xarici valyutada hesabların açılması və əməliyyatlar
- ☐ sahələrin kreditləşdirilməsi
- ☐ xarici dövlətlərlə iqtisadi mnasibətlər
- ☐ bank menecmenti

432 6.Funksional baxımdan valyuta bazarıdır:

- ☐ lombardlar
- ☒ . beynəlxalq hesablaşmaların müntəzəmliyini təmin edən mexanizm
- ☐ Mərkəzi Banklar
- ☐ qiymətli kağızların satışı ilə məşğul olan bank
- ☐ xəzinədarlıq

433 5.Funksional baxımdan valyuta bazarı:

- ☐ aktiv pul bazarıdır
- ☒ .valyuta kursunun formalaşmasını təmin edən mexanizmdir
- ☐ auksiondur
- ☐ qiymətli kağızların alınıb-satılma bazarıdır
- ☐ kredit təşkilatlarının məcmusudur

434 4.Valyuta bazarının əsas iştirakçısı kimi çıxış edir

- ☐ xəzinədarlıq
- ☒ .Mərkəzi Bankları
- ☐ Maliyyə nazirliyi
- ☐ bank olmayan kredit təşkilatları
- ☐ yalnız kommersiya bankları

435 3.Valyuta bazarının iştirakçısı hesab edilir:

- ☐ lombardlar
- ☒ kredit təşkilatı hesab edilən maliyyə institutları
- ☐ qeyri-bank kredit təşkilatları
- ☐ bütün maliyyə institutları
- ☐ xəzinədarlıq

436 Valyuta bazarının iştirakçısıdır

- ☐ ərazi idarələri
- ☒ bu əməliyyatı aparmağa lisenziyası olan kommersiya bankları
- ☐ lisenziyası olan lombardlar
- ☐ xəzinədarlıq
- ☐ bütün kredit təşkilatlar

437 Valyuta bazarıdır:

- ☐ Maliyyə Nazirliyi
- ☒ Valyuta əməliyyatını həyata keçirən müxtəlif subyektlər
- ☐ Mərkəzi Bank

- ☐ yalnız kommersiya bankları
- ☐ bank olmayan kredit təşkilatları

438 30.Səhmlərin yerləşdirilmə üsuludur:

- ☐ b onların yalnız xarici valyutaya satışı
- ☐ onların əmanətə yerləşdirilməsi
- ☒ Hesablanmış ancaq ödənilməmiş dividendlərin kapitallaşdırılması
- ☐ onların əmlakda yerləşdirilməsi

439 29.Səhmlər yolu ilə yerləşdirilir.

- ☐ yalnız həmin ölkənin valyutasına satışı
- ☐ yalnız əmlak
- ☐ yalnız xarici valyutaya satışı
- ☒ ölkə və xarici ölkə valyutasına satışı

440 28.Kredit təşkilatının buraxdığı səhmlər dövlət qeydiyyatı keçirilir:

- ☐ Nazirlər Kabinetində
- ☐ kommersiya banklarında
- ☒ Mərkəzi Bankda
- ☐ Maliyyə Nazirliyi tərəfindən

441 27.Səhmlər qərarı ilə buraxılır.

- ☒ səhmdarların ümumi yığıncağının
- ☐ direktorlar şurası
- ☐ bankın idarə heyətinin
- ☐ Müşahidə Şurasının

442 26.Banklar səhm buraxmaq hüququna malikdirmi:

- ☐ yalnız adı səhm
- ☐ buraxmaq hüququ yoxdur
- ☒ adı və imtiyazlı səhm
- ☐ yalnız imtiyazlı səhm

443 25.Səhm buraxmaq yolu ilə banklar:

- ☐ bank fəaliyyətinə lisenziya alırlar
- ☐ qiymətli kağızlarla əməliyyat aparmaq hüququ əldə edirlər
- ☒ nizamnamə kapitalını formalaşdırırlar
- ☐ qiymətli kağızlar bazarında iştirak edirlər

444 24.Qiymətli kağızların emissiyasında məqsəd:

- ☐ mənfəət əldə etmək
- ☐ bankın fəaliyyəti haqqında məlumat vermək
- ☒ xüsusi kapitalı formalaşdırmaq
- ☐ qiymətli kağızlar bazarında iştirak

445 23.Qiymətli kağızlar bazarına xidmət ilə əlaqədar bankın ənənəvi əməliyyatı hesab edilir:

- ☐ qiymətli kağızlar bazarına xidmət
- ☐ qiymətli kağızlar saxlanması xidməti
- ☒ qiymətli kağızların əldə edilməsi və girovuna görə kreditlərin verilməsi
- ☐ klirinq fəaliyyəti

446 22.Bankların qiymətli kağızlar bazarında iştirakı təmin olunur:

- ☐ d səhmdarların ümumi yığıncağının qərarı ilə
- ☐ hökumətin qərarı ilə
- ☒ Mərkəzi Bankın lisenziyası ilə
- ☐ Maliyyə Nazirliyinin qərarı ilə

447 21.Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyəti hesab edilir:

- ☒ depozitar fəaliyyət
- ☐ xüsusi qiymətli kağızların emissiya əməliyyatı
- ☐ cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi
- ☐ əldə olunmuş qiymətli kağızların girovuna görə kredit alınması

448 20.Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bankın fəaliyyətidir:

- ☐ faiz və dividendlərin ödənilməsi
- ☐ səhm sahiblərinin bankın idarə edilməsində iştirakına şərait yaratmaq
- ☐ bankın müflisləşməsi prosesində kreditör və səhmdar qismində iştirak
- ☒ klirinq fəaliyyəti

449 19.Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyətidir:

- ☐ əldə edilmiş qiymətli kağızların girovu müqabilində kreditlər cəlb etmək
- ☐ səhm sahiblərinin bankın idarəçiliyində iştirakına şərait yaratmaq
- ☐ xüsusi qiymətli kağızların emissiyası
- ☒ brokerlik

450 18.Bankın investor fəaliyyətidir:

- ☐ vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişi
- ☐ broker fəaliyyəti
- ☐ diler fəaliyyəti
- ☒ cəmiyyətin ləğvi zamanı çatası əmlak payının alınması

451 17. Bankın investor fəaliyyətinə daxildir:

- ☐ dilerlik
- ☐ vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
- ☒ kreditör və ya səhmdar qismində müflisləşmə prosesində iştirak
- ☐ brokerlik

452 16.Bankın investor kimi fəaliyyətidir:

- ☐ diler fəaliyyəti
- ☒ emitent- səhmdar cəmiyyətinin idarəçiliyində iştirak
- ☐ Səhm sahiblərinin bankın idarə olunmasında şərait yaratmaq
- ☐ emitent bankın fəaliyyəti haqqında məlumat vermək

453 15.Bankın investor kimi fəaliyyətidir:

- ☐ emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- ☐ bankın qiymətli kağızlarla mülki- hüquqi sövdələşmə aparması
- ☐ bankın öz adından qiymətli kağızların alqı satqı sövdələşməsinin aparılması
- ☒ Qiymətli kağızların ödənilməsinə görə faizlərin, dividendlərin əldə edilməsi

454 14. Bank emitent kimi çıxış etdikdə

- ☐ öz qiymətli kağızlarını satın alır.
- ☐ başqalarının qiymətli kağızlarını əldə edir.
- ☐ başqalarının qiymətli kağızlarını satır.

- ☒ öz qiymətli kağızlarını buraxır.

455 13. İnvestor kimi bankın fəaliyyətinə daxildir:

- ☐ emitent bankın fəaliyyəti haqqında məlumat vermək
☐ faizlərin və dividendlərin ödənişi
☐ bankın öz adından öz hesabına qiymətli kağızların alınib satılması üzrə bank sövdələşməsi
☒ əldə edilmiş qiymətli kağızların girovu üzrə kredit cəlb etmək

456 12. Bankın investor kimi fəaliyyəti hesab edilir:

- ☐ öz qiymətli kağızlarının emissiyası əməliyyatları
☐ faizlərin və dividendlərin ödənilməsi
☒ öz portfelinə qiymətli kağızların alınib satılması əməliyyatları
☐ diler əməliyyatı

457 11. Bankın qiymətli kağızların emitenti kimi çıxışı ondadır ki, o:

- ☐ əldə olunmuş qiymətli kağızların girovuna görə kredit almaq
☐ müflisləşmə zamanı kreditor kimi iştirak edir
☐ diler kimi çıxış edir
☒ vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişini aparır

458 10. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- ☐ bankın öz adından qiymətli kağızların alqı satqısı üzrə sövdələşmələr etmək
☐ törəmə maliyyə alətləri ilə əməliyyatlar
☒ emitent bankın fəaliyyəti haqqında məlumat vermək
☐ broker fəaliyyəti

459 9. Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- ☐ qiymətli kağızlarının alqı satqısını öz portfelinə daxil etmək üçün əməliyyatlar
☐ diler əməliyyatı
☒ səhm sahiblərinin bankın idarəçiliyində iştiraka şərait yaratmaq
☐ cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi

460 8. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- ☐ əldə edilmiş qiymətli kağızların girovuna əsasən kreditlərin cəlb edilməsi
☒ vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
☐ bank tərəfindən qiymətli kağızlar üzrə mülki- hüquqi sövdələşmə aparmaq
☐ cəmiyyətin ləğvi zamanı çatası əmlakın əldə edilməsi

461 7. Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- ☐ qiymətli kağızların ödənilməsi zamanı çatası dividend və faizlər
☐ əldə edilmiş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək
☐ qiymətli kağızların öz adından alışı və satışını təşkil etmək
☒ faiz və dividendlərin ödənilməsi

462 6. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- ☐ əldə olunmuş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək
☐ qiymətli kağızların alınib satılması üzrə sövdələşmə aparmaq
☒ qiymətli kağızların ilkin yerləşdirilməsi
☐ səhmdar cəmiyyətin idarə edilməsində iştirak

463 5. Emitent kimi bank fəaliyyətidir:

- ☒ qiymətli kağızların emissiyası
- ☐ diler əməliyyatı
- ☐ qiymətli kağızların alınıb satılması
- ☐ broker əməliyyatı

464 4.Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- ☐ hesablaşmaların aparılmasında vasitəçi
- ☐ qiymətli kağızlar bazarının təşkilatçısı
- ☒ qiymətli kağızlar bazarına xidmət göstərən
- ☐ bazarın məsləhətçi hüquqşünası

465 3 .Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- ☒ iştirakçı
- ☐ müşahidəçi
- ☐ hüquqşünas
- ☐ təşkilatçı

466 2.Qiymətli kağızlar bazarında bank fəaliyyəti hesab edilir:

- ☐ bankın vasitəçi kimi fəaliyyəti
- ☐ bankın hüquqşünas kimi fəaliyyəti
- ☐ bütün cavblar düzdü
- ☐ bankın müşahidəçi kimi fəaliyyəti
- ☒ bankın investor kimi fəaliyyəti

467 1.Qiymətli kağızlar bazarında bank fəaliyyətidir:

- ☐ bankın hüquqşünas kimi fəaliyyəti
- ☐ bankın vasitəçilik fəaliyyəti
- ☐ bütün kapitalın cəminə nisbətən faizlə
- ☐ bankın müşahidəçilik fəaliyyəti
- ☒ bankın emitentlər kimi fəaliyyəti

468 52. Etibarlı lizinq müqaviləsinin birinci müddəti başa çatdıqdan sonra lizinqin hansı formasında davam etdirilir

- ☐ uzadılmış lizinq
- ☒ bərpa olunan lizinqdə
- ☐ standart lizinqdə
- ☐ müddətli lizinqdə
- ☐ baş lizinqdə

469 51. Bir dəfəlik sövdələşmə lizinqin hansı formasına aiddir

- ☐ həmişəlik lizinqə
- ☒ müddətli lizinqə
- ☐ bərpa olunan lizinqə
- ☐ qeyri-standart lizinqə
- ☐ standart lizinqə

470 50. Üçtərəfli lizinq əməliyyatı aparılırmı

- ☐ yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə
- ☒ bəli
- ☐ yalnız Mərkəzi Bankın razılığı ilə
- ☐ yox
- ☐ yalnız Maliyyə Nazirliyinin razılığı ilə

471 49. Hüquqi şəxslərə trust xidmətinə aiddir:

- ☐ qiymətli kağızlar portfelinin idarə edilməsi
- ☒ korporasiyanın likvidliyinin idarə edilməsi
- ☐ xüsusi fondların yaradılmasında iştirak
- ☐ mənfəətdə iştirak
- ☐ ehtiyat fondunun yaradılmasında iştirak

472 48. Bankın trust şöbələri öz xidmətinə görə alırlar:

- ☐ faiz
- ☒ komission mükafat
- ☐ dividend
- ☐ məhkəmə əmək haqqı
- ☐ differensial əmək haqqı

473 47. Hüquqi şəxslərə trust xidmətidir:

- ☐ korporasiyanın maliyyə nəticələrinin idarə edilməsi
- ☒ korporasiyanın pensiya fondunun idarə edilməsi
- ☐ bankın likvidliyinin idarə edilməsi
- ☐ korporasiyanın işçi heyətinin idarə edilməsi
- ☐ firmanın rentabelliyyəsinin idarə edilməsi

474 46. Agent sövdələşməsi üzrə bankın trust şöbəsinin xüsusiyyəti ondadır:

- ☐ bütün xidmətlər bankın tövsiyyəsi ilə aparılır
- ☒ bütün xidmətlər müştərinin sifarişləri ilə yerinə yetirilir.
- ☐ bütün xidmətlər bankın istəyi ilə aparılır.
- ☐ bütün xidmətlər satıcının sifarişləri ilə yerinə yetirilir.
- ☐ bütün xidmətlər MB göstərişləri ilə aparılır.

475 45. Bankın trust şöbəsi hüququna malikdir

- ☐ hesablaşmaları həyata keçirmək
- ☒ investisiya və kommersiya xarakterli əməliyyatlar aparmaq
- ☐ etibar edənin yalnız kommersiya işini aparmaq
- ☐ etibar edənin yalnız investisiya əməliyyatlarını həyata keçirmək
- ☐ ümumilikdə heç bir əməliyyat aparmaq hüququ yoxdur.

476 44. Trust əməliyyatlarının yerinə yetirilməsi bankın funksiyasıdır.

- ☐ ictimai təşkilatlara yardım etmək
- ☒ fiziki şəxslərə trust xidməti göstərmək
- ☐ sığorta orqanlarına trust xidmətinin göstərilməsi
- ☐ digər kommersiya banklarına trust xidməti göstərmək
- ☐ maliyyə orqanlarına trust xidməti göstərmək

477 43. Kapitalın və ya mirasın idarə edilməsi necə adlanır

- ☐ kreditor
- ☒ etibarlı şəxs
- ☐ fiziki şəxs
- ☐ hüquqi şəxs
- ☐ köməkçi şəxs

478 42. Bankın trust şöbələri vasitəsi ilə aparılır:

- ☐ kreditləşmə əməliyyatı

- ☒ qiymətli kağızlara investisiyalaşma
- ☐ bütün sahələrin investisiyalaşdırılması
- ☐ sənayenin investisiyalaşdırılması
- ☐ sertifikatlara investisiyalaşma

479 41. Bankın trast şöbələri vasitəsi ilə:

- ☐ ssuda kapitalı nizamnamə kapitalına çevrilir
- ☒ ssuda kapitalı saxta kapitala çevrilir.
- ☐ maliyyə kapitalı ssuda kapitalına çevrilir.
- ☐ ssuda kapitalı ipoteka kapitalına çevrilir.
- ☐ ipoteka kapitalı ssuda kapitalına çevrilir.

480 40. Trast əməliyyatlarını həyata keçirməklə kommersiya bankları yerinə yetirirlər:

- ☐ hesablaşma əməliyyatlarını sürətləndirməkdə
- ☒ pul kapitallarının yığılıb istehsala yönəldilməsi
- ☐ nəzarət funksiyasını
- ☐ bölüşdürücü funksiyanı
- ☐ pul vəsaitlərinin mənfəət əldə etmək məqsədilə yerləşdirilməsi

481 39. Trast işinin spessifik əlamətidir:

- ☐ etibar edilmiş vəsaitdən hesablaşmalarda istifadə edilir
- ☒ banklar onlara etibar edilmiş kapitalları səhmlərə və istiqrazlara yerləşdirirlər.
- ☐ banklar onlara etibar edilmiş kapitallar yalnız istiqrazlara yerləşdirirlər.
- ☐ banklar onlara etibar edilmiş kapitalları iqtisadiyyatın inkişafına yönəldir.
- ☐ banklar onlara etibar edilmiş kapitalları bankın nizamnamə fonduna yerləşdirirlər.

482 38. Trast xidmətlərinin sürətlə artmasına səbəb:

- ☐ bankların qeyri-bank kredit təşkilatları arasındakı iqtisadi münasibətlərin inkişafı
- ☐ bankların likvidliyinin inkişafı
- ☐ bankın iqtisadiyyata təsirinin artması
- ☐ bank imicinin yüksəlməsi
- ☒ banklararası bazarda bankların vəziyyətinin yaxşılaşması və bankın imicinin yüksəlməsi

483 37. Bankların trast xidmətinin təqdim etməsi və onun sürətlə artması nə ilə əlaqədardır

- ☐ bankların fəaliyyət sferasını genişləndirmək
- ☒ xalis bank əməliyyatlarından əldə edilən gəlirin azalması
- ☐ kommersiya strukturlarında bankların hörmətinin aşağı düşməsi
- ☐ bankların iqtisadiyyata təsirinin artması
- ☐ kredit resurslarının artırılması zərurəti

484 36. Trast işi vasitəsi ilə bankların təsir dairəsi artır:

- ☐ əhaliyə
- ☒ qiymətli kağızlar bazarı və fond birjalarına
- ☐ yalnız fond birjalarına
- ☐ yalnız qiymətli kağızlar bazarına
- ☐ iqtisadi vəziyyətə

485 35. Trast əməliyyatıdır:

- ☐ qeyri-bank kredit təşkilatlarının öz müştərilərinə göstərdiyi hesablaşma xidməti
- ☒ kommersiya banklarının öz müştərilərinə göstərdiyi etibar etmə xidməti
- ☐ kommersiya banklarının qeyri-kommersiya təşkilatlarına göstərdiyi etibar etmə xidməti
- ☐ kommersiya banklarının digər banklara göstərdikləri etibar etmə əməliyyatı

- ☐ kredit ittifaqlarına yardım etmək

486 34. Trast əməliyyatının təşəkkülünə səbəb:

- ☐ sığorta orqanlarının bu əməliyyatda iştirakını azaltmaq
☒ kommersiya bankları ilə digər kredit-maliyyə institutları arasındakı rəqabət
☐ kommersiya bankları ilə digər kredit-maliyyə institutları arasındakı rəqabət
☐ sığorta orqanlarının qeyri-bank təşkilatları ilə rəqabəti
☐ kommersiya bankları arasındakı rəqabət

487 33. Forfeyting faktoringdən onunla fərqlənir ki,

- ☐ düzgün cavab yoxdur
☒ forfeyting yalnız əldə edilmiş veksellərə aiddir.
☐ forfeytingdə banklar ödənməmək riskini nisbətən öz üzərinə götürürlər.
☐ forfeyting dövriyyə kapitalının dövriyyəsinə qısa müddətli kreditləşmə ilə iştirak edir.
☐ forfeyting satıcının borc öhdəliklər portfelinin idarə edilməsində iştirak edir.

488 32. Forfeyting faktoringdən fərqlənir:

- ☐ Bütün cavablar düzdür
☒ forfeyting zamanı əsas fondların hərəkətinin qısa və uzun müddətli kreditləşməsi həyata keçirilir.
☐ forfeyting zamanı banklar və ixtisaslaşmış kompaniyalar ödənməmək riskini nisbətən öz üzərinə götürürlər.
☐ dövriyyə kapitalının dövriyyəsinin qısa müddətli kreditləşməsi həyata keçirilir.
☐ forfeyting borc öhdəlikləri portfelinin ümumi idarə edir.

489 31. Forfeyting dedikdə başa düşülür:

- ☐ kreditləşmə prinsiplərini təmin etmək
☒ kommersiya kreditinin bank kreditinə çevrilmə forması
☐ bank kreditinin veksəl kreditinə çevrilmə forması
☐ bank kreditinin kommersiya kreditinə çevrilməsi forması
☐ kommersiya kreditinin ipoteka kreditinə çevrilməsi forması

490 30. Forfeyting nədir:

- ☐ ixrac əməliyyatlarına nəzarəti təmin etmək
☒ veksellərin satın alınması yolu ilə ixracı kreditləşdirmək
☐ istiqrazların satın alınması yolu ilə ixracatçını kreditləşdirmək
☐ kreditləşmə yolu ilə ixracatçını maliyyələşdirmək
☐ ixrac əməliyyatlarının uçotunu aparmaq.

491 29. Adətən kredit firmaları satıcı faktordan alır:

- ☐ düzgün cavab yoxdur
☒ yola salınmış malların dəyərinin 80-90%-ni
☐ yola salınmış malların dəyərinin 60-70%-ni
☐ yola salınmış malların dəyərinin 50-60%-ni
☐ yola salınmış malların dəyərini tam (100%)

492 28. Faktoring zamanı faktor müştəriyə :

- ☐ sənədləri kartotekada saxlamaq hüququ verir
☒ malların dəyərinin vaxtından əvvəl ödənilməsi formasında maliyyələşdirir.
☐ yola salınmış malların dəyərinin ödənilməsi müddətini uzadır.
☐ kreditin ödənilməsi üzrə güzəştli şərait yaradır.
☐ vaxtında ödənilməmiş malların dəyərini ödəyir.

493 27. Faktoring əməliyyatı zamanı müştəri ödəniş etmək hüququnu güzəştə gedir:

- ☐ təşkilatçılara
- ☒ vasitəçilərə
- ☐ maliyyə orqanlarına
- ☐ sığorta kompaniyalarına
- ☐ borc alanlara

494 26. Faktoring əməliyyatında müştəri qismində çıxış edir:

- ☐ bankın kredit idarəsi
- ☒ sənaye və ticarət firmaları
- ☐ sığorta kompaniyaları
- ☐ bank olmayan kredit təşkilatları
- ☐ bankın uçot sektoru

495 25. Faktor- vasitəçi rolunda çıxış edə bilər:

- ☒ bankın faktoring bölməsi
- ☐ Mərkəzi Bankın faktoring idarəsi
- ☐ bankın baş mühasibi
- ☐ bankın uçot şöbəsi
- ☐ bankın kredit şöbəsi

496 24. Faktoring əməliyyatı zamanı satıcı üstünlük əldə edir:

- ☐ borc öhdəliklərinin idarə olunmasında
- ☒ bankın balansının quruluşunun sadələşdirilməsində
- ☐ vergilərin ödənilməsində
- ☐ malların vaxtından əvvəl satışında
- ☐ kreditlərin vaxtından əvvəl ödənilməsində

497 23. Faktoring zamanı satıcı üstünlük əldə edir:

- ☐ müqaviləyə riayət olunmasında
- ☒ ödənilməmək riskindən azad olmaqda
- ☐ hesablaşmaların aparılmasında vəsaitlə qənaətdə
- ☐ borc öhdəliklərinin kartotekada saxlanması
- ☐ malların vaxtından əvvəl satışında

498 22. Faktoring satıcıya aşağıdakı üstünlüyü verir:

- ☐ debitor borclarının azaldılması
- ☒ borc öhdəliklərinin vaxtından əvvəl reallaşması
- ☐ borc öhdəliklərinin 2 № li kartotekada saxlanması
- ☐ satıcıya güzəştli ssuda almaq imkanı verir.
- ☐ malların vaxtından əvvəl satılması

499 6. Faktoring əməliyyatlarının aparılması əsas məqsədlərindən biridir:

- ☐ bankın təsir gücünü artırmaq
- ☒ ləngimələrdən itkilərin qarşısını almaq
- ☐ müştərilərlə münasibətlərin yaxşılaşdırılması
- ☐ borcların hərəkətinə nəzarət
- ☐ bankın fəaliyyətinin genişləndirilməsi

500 5. Faktoring əməliyyatlarının aparılmasında məqsəd

- ☐ hesablaşmaların səmərəli olması
- ☐ depozit əməliyyatlarının genişləndirilməsi
- ☐ kredit əməliyyatlarının genişləndirilməsi

- ☒ ödənişlərin ləngiməsinin qarşısını almaq
- ☐ bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması

501 4. Faktoring dedikdəbaşa düşülür.

- ☐ vasitəçi tərəfindən hesablaşma aparmaq
- ☒ vasitəçi tərəfindən satıcının debitor borclarının alınib satılması
- ☐ satıcının debitor borclarının satın alınması əməliyyatı
- ☐ vasitəçi tərəfindən satıcının kreditor borclarının alınib və satılması
- ☐ debitor borclarının alıcıya satılması əməliyyatları

502 3. Vasitəçi-faktorun müştəri ilə qarşılıqlı münasibətinin əsasını təşkil edən hüquqi müqavilədə göstərilir.

- ☐ bütün göstərilənlər
- ☐ krediti
- ☐ güzəşt əmlakı
- ☐ müqavilə növü
- ☒) faktoringin növü

503 2. Faktoring fəaliyyətini müəyyənləşdirən amildir:

- ☐ hesablaşma sənədlərinin Mərkəzi Bankın hesabına ödənilməsi
- ☐ borc öhdəliklərinin icarəyə verilməsi
- ☐ borc öhdəliklərinin istənilən şəxs tərəfindən ödənilməsi
- ☐ borc öhdəliklərinin qabaqcadan ödənilməsinə verilən nağd pul
- ☒ borc öhdəliklərinin qabaqcadan ödənilməsi üçün kredit formasında olan pul vəsaiti

504 1. Əməli lizinqin müqavilə müddəti başa çatdıqda:

- ☐ mülkiyyət hüququnun keçməsi mümkün deyil.
- ☐ lizinq əşyasının bir hissəsi lizinq verənə qaytarılır.
- ☐ lizinq əşyası lizinq alanın əmlakına çevrilir.
- ☒ lizinq əşyası lizinq verənə qaytarılır.
- ☐ lizinq əşyasının yalnız 30% lizinq verənə qaytarılır

505 15. Maliyyə lizinqinin müddəti başa çatdıqda:

- ☐ lizinq əşyasının yalnız köhnəlməyən hissəsi lizinq verəndə qalır
- ☐ lizinq əşyasının bir hissəsi lizinq verənə verilir.
- ☒ lizinq əşyası tamamilə lizinq alanda qalır.
- ☐ lizinq əşyasının yalnız 50% -i lizinq alanda qalır.
- ☐ lizinq əşyası lizinq verəndə qalır.

506 14. Lizinq subyekti ola bilər:

- ☐ müstəsna hal kimi banklar ola bilərlər
- ☐ rezident və qeyri-rezidentlər lizinq subyekti ola bilməzlər.
- ☐ yalnız Azərbaycan Respublikasının rezidentləri
- ☐ yalnız Azərbaycan Respublikasının qeyri-rezidentləri
- ☒ Respublikanın rezident və rezident olmayanlar

507 13. Lizinq obyektı lizinq alana əvvəlcədən müəyyən olunan müddətə icarəyə verildikdə icarədar

- ☐ əsas fondları bazar qiyməti ilə geri ala bilər
- ☐ əsas fondları tam dəyəri ilə geri ala bilər.
- ☐ Əsas fondları müqavilə qiyməti ilə geri ala bilər
- ☐ geri almaq hüququ yoxdur.
- ☒ əsas fondları qalıq dəyərində geri ala bilər.

508 12. Lizing obyektı lizing alana əvvəlcədən müəyyən olunmuş müddətə verildikdə lizingalan:

- ☒ əsas fondları lizing verənə qaytara bilər.
- ☐ əsas fondların yalnız bir hissəsini qaytara bilər.
- ☐ əsas fondların istifadə olunmamış hissəsini qaytara bilər.
- ☐ köhnəlmə qiymətində qaytara bilər
- ☐ əsas fondları qaytara bilməz.

509 11. Maliyyə lizinginin maksimum müddəti.....əsasında müəyyən edilir.

- ☐ lizing əmlakının amortizasiyasının 50% müddəti ilə
- ☐ tərəflər arasındakı müqavilə
- ☐ lizing alanın rentabellik səviyyəsinin təmin olduğu müddətlə
- ☒) əmlakın amortizasiyası müddəti
- ☐ lizing müddəti onun iqtisadiyyatdakı ömrünə uyğun olmur.

510 10. Lizingverən şəxsdir:

- ☐ yalnız öz şəxsi vəsaiti hesabına əmlak əldə edib lizing alana təqdim edən
- ☐ istehsalçılar
- ☐ yalnız cəlb olunmuş vəsait hesabına əmlak əldə edib başqasına təqdim edən
- ☐ öz vəsaiti və cəlb olunmuş vəsait hesabına mülkiyyət əldə edib lizing alana satan
- ☒ öz vəsaiti və borc vəsaiti hesabına əldə edilən əmlakın lizing əşyası qismində lizing alana təqdim edən

511 9. Lizing..... spesifik formasıdır:

- ☐ mal-material qiymətlilərinin kreditləşməsinin
- ☐ hesablaşmaların
- ☐ yola salınmış malların kreditləşməsinin
- ☐ əsaslı tikintinin maliyyələşdirilməsinin
- ☒ kapital qoyuluşlarının maliyyələşdirilməsinin

512 8. Lizing alanların aldığı kredit..... formasında olar:

- ☐ nağd pul
- ☐ veksel
- ☐ nağdsız pul
- ☐ pul
- ☒ əmlak

513 7. Lizing mahiyyətə lizing:

- ☐ lizing alana verilən bank kreditidir.
- ☐ bankın banka verdiyi kreditdir
- ☐ lizing alana verilən ipoteka kreditidir.
- ☐ lizing verənə verilən bank kreditidir.
- ☒ lizing verənin lizing alana verdiyi kreditdir.

514 6. Lizing əməliyyatında iqtisadi subyekt hesab edilir:

- ☐ bankın baş mühasibi
- ☐ kredit müfəttişi
- ☒ satıcı
- ☐ alıcı
- ☐ kredit müqaviləsi

515 5. Lizing əməliyyatında iştirak edir:

- ☒ lizing alan istənilən hüquqi şəxs

- ☐ hüquqi şəxs olan lizinq göndərən
- ☐ Mərkəzi Bank
- ☐ yalnız lizinq alan fiziki şəxs
- ☐ hüquqi şəxs kimi lizinq verən

516 4. Lizinq əməliyyatlarında subyekt kimi çıxış edir:

- ☐ əmanətçi
- ☐ malgöndərən
- ☐ kreditör
- ☒ istehsalçı
- ☐ borcalan

517 3. Bankın vasitəçilik əməliyyatına daxildir:

- ☐ blank əməliyyatları
- ☐ tibet əməliyyatları
- ☐ test əməliyyatları
- ☐ kredit qabiliyyətinin müəyyən etmək əməliyyatı
- ☒ trast əməliyyatları

518 2. Bankın vasitəçilik əməliyyatı hesab edilir:

- ☐ kreditlərin rəsmiləşdirilməsi əməliyyatı
- ☐ kreditləşmə obyektlərinin müəyyən olunma əməliyyatı
- ☐ maliyyə əməliyyatları
- ☒ faktoring əməliyyatı
- ☐ bankda hesabların açılması

519 1. Kommersiya banklarının vasitəçilik əməliyyatıdır:

- ☐ sığorta əməliyyatları
- ☐ sahələrin kreditləşdirilməsi
- ☐ kənd təsərrüfatının kreditləşdirilməsi
- ☒ lizinq əməliyyatları
- ☐ loptinq əməliyyatları

520 65. Əhalinin pul vəsaitlərinin əmanətə qəbul edilməsi ilə əlaqədar məhsulları realizə edilə bilər

- ☐ İstənilən bank və bank olmayan maliyyə- kredit institutları vasitəsi ilə
- ☒ yalnız əmanətlərin sığortalanmasına daxil olan banklar vasitəsi ilə
- ☐ bütün kateqoriyalı maliyyə vasitəçiləri ilə
- ☐ kredit ittifaqları vasitəsi ilə
- ☐ yalnız xüsusi maliyyə kompaniyaları ilə

521 64. Bank məhsulları bazarına girişi əngəlləyir.

- ☒ bank fəaliyyətinin lisenziyaləşdirilməsi
- ☐ bankın likvidlik göstəriciləri
- ☐ çoxlu rəqiblərin mövcudluğu
- ☐ bank məhsullarının keyfiyyətinə qoyulan yüksək tələbin mövcudluğu
- ☐ müəyyən ərazidə bank nümayəndəliyi və ya filiallarının açılması zərurəti

522 63. Bank məhsulları bazasının həcmi nəyə əsasən müəyyən edilir.

- ☐ bankın birləşdirilmiş hər rüblük hesabat məlumatları əsasında
- ☒ hər bir bankın hesabatında əks olunan bank məhsullarının dövriyyəsi məlumatları
- ☐ bank məhsullarına tələbatın vəziyyəti haqqında statistik müşahidə məlumatları
- ☐ bank məhsullarının istehlakı haqqında ekspert məlumatlar

- ☐ bankda açılmış hesablar

523 62. Bank sahəsinə giriş baryerinə aid edilmir

- ☐ əhəmiyyətli kapitala ehtiyac
☒ texnoloji cəhətdən mürəkkəb bank məhsulları istehsalı
☐ lisenziya məhdudiyyəti
☐ doğru cavab yoxdur
☐ bank məhsullarının differensiasiyası

524 61. İxtisaslaşmış banklar...yaradılmasına lüzum yoxdur.

- ☐ istənilən marketinq-istiqamətləndirici təşkilatın
☐ Matric təşkilatının
☐ müştəri qrupları üzrə təşkilatın
☐ nəzarət xidməti təşkilatının
☒ divizional təşkilatı

525 60. Müştərilərin xidmətlərə olan ehtiyacının ödənilməsi üçün marketinq xidmətinin tərkibində yaradılması məqsəduyğundur.

- ☐ nəzarət xidmətinin
☒ müştəri bölməsinin
☐ bank məhsullarına tələbin monitorinqi şöbəsinin
☐ bazarın tədqiqi şöbəsinin
☐ kontrollinq xidmətinin

526 59. Divizional təşkilat hesab edir ki, bank divizionları

- ☐ xidmət qrupu kimi fəaliyyət göstərir
☒ sərbəst biznes bölməsi kimi fəaliyyət göstərir.
☐ bir tipli bank məhsullarının paralel reallaşdırır.
☐ birlikdə front –ofis funksiyasını yerinə yetirir.
☐ adi kommersiya qurumu kimi fəaliyyət göstərir.

527 58. Müasir şəraitdə nisbətən səmərəli eyni zamanda bahalı və əhəmiyyətli resurs tələb edən təşkilatdır.

- ☐ yerli təşkilat
☒ divizional təşkilat
☐ müştəri qrupları üzrə təşkilat
☐ matric təşkilatı
☐ xidmət qrupları üzrə təşkilat

528 57. Müştəriyə kompleks bank xidmətlərinin təklifi nəyin üstünlüyündən xəbər verir.

- ☐ bankın imicindən
☒ müştəri qrupları üzrə təşkilatın
☐ ənənəvi təşkilatın
☐ qrup xidmətləri təşkilatının
☐ matric təşkilatının

529 56. Xidmət qrupunun meneceri bank..... olduqda səlahiyyət əldə edir.

- ☐ müştərilərin səlahiyyətli nümayəndəsi
☒) xidmət qrupları üzrə funksional təşkilat
☐ müştəri qrupları üzrə təşkilat
☐ xidmət qrupları üzrə integrativ təşkilat
☐ matric təşkilatı

530 55. Bankın reklam fəaliyyətinə formal rəhbərlik edir

- ☐ bankın idarə heyəti
- ☒ antiinhisar xidməti
- ☐ Maliyyə monitorinqi xidməti
- ☐ Mərkəzi Bank
- ☐ maliyyə bazarları üzrə xidmət

531 54. Bankın tanınmasının tədqiqində vacib yer tutur

- ☐ menecment sorğusu
- ☒ miqyaslı anketləşmə
- ☐ əməkdaşların sorğusu
- ☐ müştərilərin sorğusu
- ☐ fokus-qrupun sorğusu

532 53. Reklamın iqtisadi səmərəliliyi yalnız bu göstərici ilə mümkündür

- ☐ düzgün cavab yoxdur
- ☒ müxtəlif göstəricilərin
- ☐ reallaşmış məhsulların həcmnin artımı
- ☐ marketing xərclərinin rentabelliği
- ☐ aktivlərin rentabelliğinin artımı

533 52. Ekspansiv reklam yönəldilir

- ☐ tələbin ixtisarına
- ☐ bank və onun məhsulları ilə tanışlığı
- ☐ müştərilərin saxlanması
- ☐ yeni xidmətlərin mövcudluğuna
- ☒ yeni müştərilərin cəlb edilməsinə

534 51. Nüfuzlu reklamdır

- ☐ bank məhsullunun reklamı
- ☐ bankın reytinginin reklamı
- ☒ bankın özünün reklamı
- ☐ bank məhsullarına olan ehtiyacın reklamı
- ☐ bankın məqsədinin reklamı

535 50. Bankın əmtəə siyasəti hansı bank məhsullarının vəhdətini nəzərdə tutur.

- ☐ işgüzarlıq
- ☒ assortiment, keyfiyyət və həcm
- ☐ keyfiyyət və həcm
- ☐ qiymət və keyfiyyətin
- ☐ qiymət, keyfiyyət və həcm

536 49. Bankın kommunikasiya siyasətinə daxildir

- ☐ cavabların hamısı düzgündür
- ☒ reklam, ictimaiyyətlə iş, şəxsi satış və məişətin stimullaşdırılması
- ☐ reklam, ictimaiyyətlə iş, internet bankinq və şəxsi satış
- ☐ bankın imici, reklam, ictimaiyyətlə iş, şəxsi satış
- ☐ reklam, ictimaiyyətlə iş, şəxsi satış və rabitə vasitəsi

537 48. Müştəri nöqtəyi-nəzərindən bank xidmətlərinin keyfiyyət göstəricisi hesab edilir

- ☐ bankdakı xidmət mədəniyyəti

- ☒ xidmət sürəti
- ☐ danışıq qurğularının sazlığı
- ☐ bank personalının xarici cazibədarlığı
- ☐ əməliyyat zalında təhlükəsizlik xidmətinin olması

538 47. Bank fəaliyyətinin universallaşması bank tərəfindən hansı strategiyadan istifadə ilə əlaqədardır

- ☐ bazara daxil olmaqla
- ☒ bazarın inkişafı
- ☐ kommersiya
- ☐ diversifikasiya
- ☐ məhsulun işlənilməsi

539 46. Operativ strategiya formalaşdırılır:

- ☐ bank mühasibatlığı üçün
- ☒ bankın xüsusi bölmələri üçün
- ☐ ümumilikdə bank üçün
- ☐ bankın biznes bölməsi üçün
- ☐ bankın hər bir işgüzar sferası üçün

540 45. Bank qiymətliləri sistemini müəyyənləşdirən həddlərin məcmusu necə adlanır:

- ☐ peşəkarlıq fəlsəfəsi
- ☒) nizamnamə
- ☐ korporativ missiya
- ☐ rəqabət strategiyası
- ☐ sahibkarlıq fəlsəfəsi

541 44. Bankın uzunmüddətli inkişafına istiqamətlənən ümumiləşdirilmiş fəaliyyət modelidir

- ☐ maliyyə planı
- ☐ korporativ fəaliyyət
- ☐ rəqabət üstünlüyü
- ☒ sahibkarlıq strategiyası
- ☐ biznes-plan

542 43. Bankın rəqabət mövqeyini müəyyənləşdirir

- ☐ investisiya fəaliyyəti
- ☐ iri bizneslə əlaqələrin mövcudluğu
- ☒ bankın bazardakı payı
- ☐ fəaliyyət miqyası
- ☐ bankın reytingi

543 42. Bank sferasında hansı satıcılar mövcud deyil

- ☐ avadanlıq satıcıları
- ☐ maddi resurslarının
- ☒ xammal satıcıları
- ☐ maliyyə resurslarının
- ☐ düzgün cavab yoxdur

544 41. Kompleks marketing informasiyasına hansı informasiyalar daxildir

- ☐ iqtisadiyyatın inkişaf istiqamətləri haqqında
- ☐ bank fəaliyyətinin daxili və xarici mühiti haqqında
- ☐ rəqabət və makroiqtisadi amillər haqqında
- ☒ makro və mikro mühit və bankın özü haqqında

- ☐ müştərilər və onların tələbatı haqqında

545 40. Bazarda təklif edilən xidmətlərin yüksək dərəcədə differensiallaşması nəyə gətirib çıxarır.

- ☒ istehsalçılar arasında rəqabətin azalmasına
☐ heç nəyə təsir etmir
☐ bank müştərilərinin loyallığının azalması
☐ müştərilər arasında rəqabətin yüksəlməsinə
☐ inhisarçılığın təzahürü

546 39. Bank məhsulları bazasının sərhədləri nəyə əsasən müəyyən edilir

- ☐ banklarda mühasibat uçotu haqqında Əsasnamədə əks olunan Mərkəzi Bankın tələbləri ilə
☐ müştərilərin dərəcələri və onların ərazi mənsubiyyətlərinə görə
☐ bankın fəaliyyət istiqamətləri ilə
☐ reallaşan məhsulların yeknəsəkliyi və onların reallaşma ərazisinin mənsubiyyəti
☒ bankın ərazi mənsubiyyəti və məhsulların reallaşma yeri ilə

547 38. Bazara yeni bank məhsullarının daxil olması ilk növbədə nə ilə əlaqədardır

- ☐ Mərkəzi bankın tələbi ilə
☐ idarəetmədə dəyişikliklərlə
☐ bankın imkanları ilə
☒ tələbin dəyişilməsi və istehlakçıların gözləmələri
☐ qanunçuluqda dəyişikliklərlə

548 37. Bank əməliyyatı anlayışıməcmuudur.

- ☐ bank xidmətlərinin yaranması və realizasiyasında bankın fəaliyyətinin
☐ dəqiq xidmətlərin reallaşması ilə əlaqədar bank fəaliyyəti normasının
☐ doğru cavab yoxdur
☐ bank məhsullarının yaranması və realizasiyası zamanı fəaliyyət ardıcılığının
☒ bank məhsullarının yaranması və reallaşdırılması ilə müşayiət edilən texniki və texnoloji prosedurların

549 36. Bank məhsulu anlayışı bank xidmətləri anlayışından onunla fərqlənir ki,

- ☐ daha genişdir
☐ o nisbətən vardır.
☐ daha müasirdir.
☒ daha dəqiqdir və dəqiq keyfiyyət və kəmiyyət xarakterini özündə əks etdirir.
☐ bank fəaliyyətinin spesifikasiyasını əks etdirir.

550 35. Bank xidmətinin digər xidmət və ya məhsulla əvəz oluna bilməsi o deməkdir ki bazarda

- ☐ rəqabət yoxdur
☐ rəqabət vardır
☐ zəbt edilməmiş taxca vardır.
☒ məhsul əvəzediciləri vardır.
☐ mötəbər müştərilərin mövcudluğu

551 34. Bank sferasında differensial xidmət nəyə əsaslanır

- ☐ bank məhsullarının abstraktlığına
☐ bankın müştərilərlə qarşılıqlı münasibətlərinin müqavilə xarakterliliyinə
☒ bank fəaliyyətinin universallığına
☐ risk-menecmentin tələblərinə
☐ bank fəaliyyətinin yeknəsən gliyinə

552 33. Ali məqsəd kimi həyat keyfiyyətinin yüksəldilməsi hansı marketing kateqoriyasına xasdır

- ☐ passiv
- ☐ empirik
- ☐ aktiv
- ☒ sosial-etik
- ☐ bank

553 32. İstehlakçının hisslərinə şüuruna əsaslanmaq..... xarakterik xüsusiyyətidir.

- ☐ banklarla işin
- ☒ empirik marketinqin
- ☐ müştərilərlə işin
- ☐ reklamın
- ☐ sosial-iqtisadi marketinqin

554 31. Bank məhsullarının əsas fərqləndirici xüsusiyyəti ondadır ki o

- ☐ vaxt baxımından uzundur
- ☒ bilavasitə ehtiyacı ödəmir
- ☐ saxlanılmazlıq
- ☐ abstraktdır
- ☐ mənbəyindən ayrılmazdır.

555 30. Bank marketinqinin xüsusiyyətləri ilk növbədə xüsusiyyətinə əsaslanır.

- ☐ bankın idarəetməsinin
- ☒ bank məhsulları və xidmətinin
- ☐ bank fəaliyyətinin normativ bazasının
- ☐ bankların fəaliyyətinin
- ☐ bank müştərilərinin tələbatının

556 29. Bank marketinqidir.

- ☐ düzgün cavab yoxdur
- ☒ istehlakçıların istehlakının təmin edilməsinə və bazarın öyrənilməsinə əsaslanan malların istehsalı və satışının təşkili sistemi
- ☐ istehlakçıların fərdi xüsusiyyətlərinə uyğun və bankın mənfəətinin artırılmasına yönəldilən malların satışı prosesinin təşkili sistemi
- ☐ istehlakçıların istehlakının ödənilməsi mənfəət əldə etmək məqsədi ilə satışın artırılmasına yönəldilən malların istehsalı və satışının təşkili sistemi
- ☐ istehlakçıların istehlakını təmin edib bazarın öyrənməsi əsasında mənfəət əldə edilməsinə yönəldilən malların satışının təşkili sistemi

557 28. Bank fəaliyyətinin təhlükəsizliyinin dövlət nizamlaşdırılması deməkdir

- ☐ bank nizamnaməsinin təkmilləşdirilməsi
- ☒ qanunvericilik və nəzarət xarakterli tədbirlərin görülməsi
- ☐ müqavilə münasibətlərinin təkmilləşdirilməsi
- ☐ bank fəaliyyəti əsasnaməsinin təsdiqi
- ☐ bank fəaliyyəti normativlərinin müəyyənləşdirilməsi

558 27. Faiz riskinin idarə edilmə metodudur

- ☐ kredit portfelinin idarə edilməsi
- ☒ faiz marjasının idarə edilməsi
- ☐ faiz siyasətinin idarə edilməsi
- ☐ aktivlər və passivlər portfelinin balanslaşdırılması
- ☐ aktivlər və hesablaşmaların idarə edilməsi

559 26. Faiz riskinin idarə edilməsinə daxildir

- ☐ düzgün cavab yoxdur
- ☒ aktivlərin və öhdəliklərinin idarə edilməsi
- ☐ borc vəsaitlərinin idarə edilməsi
- ☐ kredit qoyuluşunun idarə edilməsi
- ☐ borc öhdəliklərinin idarə edilməsi

560 25. Faiz riskinin idarə edilməsinə daxildir

- ☐ bank personalının peşəkarlığı
- ☒ bankın depozit əməliyyatlarının genişləndirilməsi
- ☐ kredit qoyuluşunun idarə edilməsi
- ☐ müştəri şəbəkəsinin genişləndirilməsi
- ☐ qeyri-bank xidmətlərinin genişləndirilməsi

561 24. Bank passivlərinin idarə edilməsidir

- ☐ faiz dərəcələrinin optimallaşdırılması
- ☒ bankın depozit əməliyyatlarının genişləndirilməsi
- ☐ müştəri şəbəkəsinin genişləndirilməsi
- ☐ kreditləşmənin məhdudlaşdırılması
- ☐ qeyri-bank xidmətlərinin genişləndirilməsi

562 23. Bank likvidliyinin idarə olunma metodudur:

- ☐ hesablaşma formalarının müəyyən edilməsi
- ☒ passivlərin idarə edilməsi
- ☐ personalın idarə edilməsi
- ☐ kassa nəqdiliyinin idarə edilməsi
- ☐ hesablaşma əməliyyatlarının idarə edilməsi

563 22. Bank likvidliyinin idarə olunma metodudur

- ☐ uçot işinin səmərəli təşkili
- ☒ . aktivlərin yerdəyişməsi
- ☐ hesablaşmaların müntəzəmliyi
- ☐ müddətlilik prinsipinə riayət edilməsi
- ☐ kassa intizamına riayət edilməsi

564 21. Bank likvidliyinin idarə olunma formasıdır

- ☐ heyətin idarə edilməsi
- ☒ kommersiya ssudalarının idarə edilməsi
- ☐ ssudaların təminatlılığının idarə edilməsi
- ☐ ssuda hesablarının idarə edilməsi
- ☐ borcların tənzimlənməsi qaydası

565 20. Bank personalının idarə edilməsinin funksional həlqəsidir

- ☐ əmək intizamı vəziyyəti
- ☒ əməyin ödənilməsi və həvəsləndirilməsi
- ☐ əməyin ödəniş formaları
- ☐ kadrların seçilib yerləşdirilməsi siyasəti
- ☐ əmək ödənişlərinin həvəsləndirici sistemi

566 19. Bank personalının idarə edilməsinin funksional həlqəsidir

- ☐ maddi maraq sistemi
- ☒ kadr siyasətinin işlənilib həyata keçirilməsi
- ☐ personalın və onların fəaliyyətinin qiymətləndirilməsi

- ☐ əməyin ödəniş forması
- ☐ kadrların öyrədilməsi və ixtisasının artırılması

567 18. Bank daxili idarəetmənin mərkəzləşdirilmə prinsipi deməkdir

- ☐ bank siyasətinin əsas strateji məqsədləri. MBNP tərəfindən formalaşır
- ☒) bank siyasətində əsas strateji məqsədləri səhmdarların ümumi yığıncağı müəyyən edir.
- ☐ bank siyasətindəki əsas strateji məqsədləri İdarə heyəti tərəfindən formalaşır.
- ☐ bank siyasətində əsas strateji məqsədləri Mərkəzi bank müəyyən edir.
- ☐ bank siyasətinin strateji məqsədlər Müşahidə Şurası tərəfindən formalaşdırılır.

568 17. Bank menecmentinin əsas prinsiplərindən biridir

- ☐ bankın hesab planına riayət edilməsi
- ☒ personalın səmərəli təşkili və ondan səmərəli istifadə
- ☐ daxili uçotun vəziyyətini müəyyənləşdirmək
- ☐ bank fəaliyyəti nəticələri göstəricilərinin uçotu
- ☐ bank texnologiyalarının təkmilləşdirilməsi

569 16. Bank menecmentinin prinsipidir

- ☐ hesablaşmaların müntəzəmliyi
- ☒ bankın bazarın tələb və təklifinə uyğun hərəkəti
- ☐ müştərilərin sorğularına uyğun hərəkət etmə
- ☐ kreditləşmənin kredit müqaviləsi əsasında aparılması
- ☐ bank ehtiyatlarının tamlığını nəzərə almaq

570 15. Bank menecmenti hesab edilir

- ☐ Mərkəzdən idarəedilmə qaydası
- ☒ peşəkar fəaliyyətin sərbəst formasıdır.
- ☐ Nazirlər Kabineti tərəfindən müəyyən olunan idarəçilik üsulu
- ☐ Mərkəzi bank tərəfindən müəyyən olunan rəhbərlik qaydası
- ☐ Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilən idarəetmə qaydası

571 14. Bankın pis idarə olunma əlamətidir:

- ☐ ödənilməyən sənədlərin çoxluğu
- ☒ pis kreditləşmə
- ☐ verilmiş ssudaların lazımi səviyyədə rəsmiləşdirilməməsi
- ☐ kreditləşmə müddətlərindəki kənarlaşmalar
- ☐ əmək intizamının aşağı olması

572 13. Bankın qeyri-qənaətbəxş idarə edilmə əlamətidir.

- ☐ kreditləşmə prinsiplərini əldə rəhbər tutmaq
- ☒ kredit və depozitlərin müddətlərinə əməl etməmək
- ☐ bank məhsulları haqqında məlumat sisteminin zəifliyi
- ☐ müştərilərin tələblərinin ödənilməsinə istinad etmək
- ☐ personalın idarə edilməsi

573 12. Bankın neqativ idarə etmə faktıdır:

- ☐ bank hesablarının çoxluğu
- ☒ bankın kapitalına nisbətən ssuda əməliyyatlarının həddindən artıq genişlənməsi
- ☐ müştərilərin həddindən artıq çoxluğu
- ☐ satıcıların hesabları üzrə borclar
- ☐ mənfəətin bölgüsü ilə manipulyasiya etmək

574 11. Bank menecmenti qismində bank fəaliyyəti təhlil edilərkən nəzərə alınır

- ☐ vergi ödənişləri
- ☐ vəsaitlərin yeni məhsula yönəldilməsi
- ☐ xüsusi təyinatlı fondların mövcudluğu
- ☐ faizlərin ödənilməsi
- ☒ yaradılmış ehtiyatların yetərliyi

575 10. Bank menecmentinin keyfiyyət göstəricisidir:

- ☐ bank imicinin vəziyyəti
- ☒ likvidlik və gəlirliliyin vəziyyəti
- ☐ menecerlərin peşəkarlığı
- ☐ mənfəət məqsədyönlülüyü
- ☐ ümumi qiymətlilərin mövcudluğu

576 9. Bank menecmentinin keyfiyyət göstəricisidir:

- ☐ vəsaitlərdən məqsədli istifadə
- ☒ kapitalın yetərliyi və aktivlərin keyfiyyəti
- ☐ personalın idarə edilməsi keyfiyyəti
- ☐ planlaşdırma qabiliyyəti
- ☐ bank fondları və ödəniş sisteminin keyfiyyəti

577 8. Bank təhlilinin əsas istiqamətidir

- ☐ rentabelliğin qiymətləndirilməsi
- ☒ ümumi göstəricilərin: aktivlərin, passivlərin xüsusi kapitalın və mənfəətin inkişafının qiymətləndirilməsi
- ☐ pul hesablaşmalarının inkişafının qiymətləndirilməsi
- ☐ yalnız kredit və mənfəətin inkişafının qiymətləndirilməsi
- ☐ personalın idarə olunmasını müəyyənləşdirmək

578 7. Bank təhlilinin başlıca istiqamətidir

- ☐ kreditləşmə imkanı
- ☒ resurs bazasını qiymətləndirmək
- ☐ müştərilərlə hesablaşmaları müəyyən etmək
- ☐ bankın fondlarını müəyyənləşdirmək
- ☐ ödəmə qabiliyyətlik

579 6. Planlaşma prosesi imkan verir

- ☐ Bankla Mərkəzi Bankarasında münasibətlərin tənzimlənməsi
- ☒ . bank fəaliyyətinin son nəticələrini müəyyənləşdirməyə
- ☐ xüsusi təyinatlı fondların yaradılmasına
- ☐ bankın rentabellik səviyyəsini müəyyənləşdirməyə
- ☐ bankın müştərilərlə iqtisadi münasibətlərini müəyyənləşdirməyə

580 5. Bank fəaliyyətinin planlaşdırılması prosesi banka müəyyənləşdirməyə imkan verir.

- ☐ qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə
- ☐ ödəniş sisteminin məqsədyönlülüyünü
- ☒ bankın məqsədini, vəzifələrini, strategiya və taktikasını
- ☐ bank fəaliyyətinin əlaqələndirilməsinə
- ☐ kreditləşmə prosesinin müqavilə əsasında aparılmasını

581 4. Bank menecmentinin məqsədi hesab edilir

- ☐ banklarda uçot işini təşkil etmək

- ☒ risklərin idarə edilməsi
- ☐ kadrların idarə edilməsi
- ☐ bank işçilərinin maddi maraqlandırılması
- ☐ passivlərin quruluşunun keyfiyyətə yaxşılaşdırılması

582 3. Bank menecmentinin əsas vəzifəsi hesab edilir

- ☐ bankın işgüzarlığını təmin etmək
- ☒ mənfəətin həcmnin optimallaşdırıldığı şəraitdə bankın likvidliyini qorumaq
- ☐ bankın likvidliyini hesablamaq
- ☐ bankın müştərilərlə əlaqələrini genişləndirmək
- ☐ bank likvidliyini proqnozlaşdırmaq

583 2. Bank menecmentinin vəzifəsidir:

- ☐ bankın likvidliyini qorumaq
- ☒ mümkün risk səviyyəsində bankın mənfəətliliyini təmin etmək
- ☐ bankın mənfəətli fəaliyyətini təmin etmək
- ☐ bankın rentabelli işini təmin etmək
- ☐ müştərilərin ödəmə qabiliyyətini təmin etmək

584 1. Bank menecmentinin məqsədi müəyyən edilir:

- ☐ bankın mənfəətliliyi ilə
- ☒ bankın iqtisadi və sosial məqsədləri ilə
- ☐ bankın ödəmə qabiliyyətliyi ilə
- ☐ bankın likvidliyi ilə
- ☐ bankın iqtisadi və mənəvi məqsədləri ilə

585 23. Bank riskinin aşağı salınması məqsədi ilə aktivlərin və passivlərin maliyyə alətləri səviyyəsində bölüşdürülməsi ilə əlaqədar risk nədir:

- ☐ denominasiya
- ☒ diversifikasiya
- ☐ C destafasiya
- ☐ B differensiasiya
- ☐ D domisilyasiya

586 22. Valyuta riskini tətbiq etməklə azaltmaq olar:

- ☐ kapital düzəlişini
- ☒ valyuta düzəlişini
- ☐ A maliyyə düzəlişini
- ☐ B kredit düzəlişini
- ☐ D faiz düzəlişini

587 21. Valyuta riskidir:

- ☐ saxlanılma riski
- ☒ sövdələşmə riski
- ☐ C tranzaksiya riski
- ☐ B kontrakt riski
- ☐ D göndərilmə riski

588 20. Valyuta riskinə daxildir:

- ☐ işgüzarlıq riski
- ☒ iqtisadi risk
- ☐ B siyasi risk

- ☐ A demoqrafik risk
- ☐ D sosial risk

589 19. Kredit təşkilatının aktivləri, passivləri və balansdan kənar alətləri üzrə faiz dərəcələrinin əlverişsiz dəyişikliyi ilə əlaqədar yaranan itkilər riskidir:

- ☐ trast riski
- ☒ faiz riski
- ☐ C fond riski
- ☐ A valyuta riski
- ☐ D kredit riski

590 18. Kredit təşkilatının xarici valyutalarda açdığı mövqə üzrə xarici valyuta kurslarının əlverişsiz dəyişilməsi ilə əlaqədar itkilər riski necə adlanır?

- ☐ hesablaşma riski
- ☒ valyuta riski
- ☐ C kredit riski
- ☐ B faiz riski
- ☐ D fond riski

591 17. Qiymətli kağızların bazar kotirovkasının bank üçün əlverişsiz dəyişilməsi ilə əlaqədar gəlirlərin azalma və ya itkilərə məruz qalma riski necə adlanır?

- ☐ əməliyyat riski
- ☒ fond riski
- ☐ B valyuta riski
- ☐ A faiz riski
- ☐ C kredit riski

592 16. Bankın strategiyasının müəyyənləşdirilməsi haqqında qərar qəbul edilərkən buraxılan səhvlərlə əlaqədar bankda itkilərin yaranma riskidir:

- ☐ mütərəqqi risk
- ☒ strateji risk
- ☐ B faktiki risk
- ☐ A uzunmüddətli risk
- ☐ D qısa müddətli risk

593 15. Kredit təşkilatının maliyyə möhkəmliyi, onun göstərdiyi xidmətlərin keyfiyyəti və ümumilikdə fəaliyyət xarakteri haqqında ictimaiyyətdə yayılan neqativ təsəvvürün formalaşması ilə əlaqədar kredit təşkilatında itkilərin meydana çıxması riski hansı risk qrupuna aiddir?

- ☐ münasibətlərin pozulma riski
- ☒ işgüzar şöhrətin itirilmə riski
- ☐ C lisenziyanın itirilmə riski
- ☐ A likvidliyin itirilmə riski
- ☐ D məsuliyyətə cəlb olunma riski

594 14. Kredit təşkilatının hüquqi normativ aktların və bağlanmış müqavilələrin tələblərinə riayət etməməsi ilə əlaqədar yaranan itkilər hansı risk qrupuna daxildir?

- ☐ işgüzarlıq riski
- ☒ hüquqi risk
- ☐ C strateji risk
- ☐ B kənar risk
- ☐ D işgüzarlığın itirilmə riski

595 13. Kredit təşkilatının öz öhdəliklərini tam yerinə yetirməməklə əlaqədar itkilərin yaranma riskidir:

- ☐ fəaliyyət riski
- ☒ likvidlik riski
- ☐ A bazar riski
- ☐ B əməliyyat riski
- ☐ D kredit riski

596 12. Bazel komitəsinə əsasən bankdakı səhv daxili proseslərin, işçi heyətinin fəaliyyəti, bank sistemi və xarici hadisələrlə əlaqədar riskdir:

- ☐ korporativ risk
- ☒ əməliyyat riski
- ☐ C likvidlik riski
- ☐ A bazar riski
- ☐ D kredit riski

597 11. Ticarət portfeli maliyyə alətlərinin və kredit təşkilatının törəmə maliyyə alətlərinin eləcə də xarici valyuta və qiymətli metallar kursunun uğursuz dəyişməsi nəticəsində kredit təşkilatında itkilərin yaranma riskidir:

- ☐ sövdələşmə riski
- ☒ kredit riski
- ☐ B əməliyyat riski
- ☐ A bazar riski
- ☐ C likvidlik riski

598 10. Balansdan kənar riskə aiddir:

- ☐ ödəniş riski
- ☒ valyuta sövdələşməsi riski
- ☐ B kredit riski
- ☐ A kapitalın quruluş riski
- ☐ D likvidlik riski

599 9. Balansdan kənar riskidir:

- ☐ lizinq riski
- ☒ qiymətli kağızlara görə risk
- ☐ C faiz riski
- ☐ A kapitalın quruluş riski
- ☐ D likvidlik riski

600 8. Balansdan kənar riskdir:

- ☐ əmanət riski
- ☒ zəmanətlərə görə risk
- ☐ C faiz riski
- ☐ B kredit riski
- ☐ D likvidlik riski

601 7. Balans riskidir:

- ☐ kredit sövdələşməsi riski
- ☒ kapitalın quruluşu riski
- ☐ B qiymətli kağızlar üzrə risk
- ☐ A valyuta sövdələşməsi riski
- ☐ C zəmanətlərə görə risk

602 6. Balans riskinə aiddir:

- ☐ vasitəçilik əməliyyatları üzrə
- ☒ B) faiz riski
- ☐ C qiymətli kağızlara görə risk
- ☐ A zamanətlərə görə risk
- ☐ D valyuta sövdələşmələri üzrə risk

603 5. Balans riskinə aiddir:

- ☐ hesablaşmaya görə risk
- ☒ kredit
- ☐ C qiymətli kağızlara görə risk
- ☐ B zamanətlərə görə risk
- ☐ D valyuta sövdələşmələri üzrə risk

604 4. risk itkiləri ödəməklə yanaşı yüksək gəlir vəd edir.

- ☐ miqyaslı
- ☒ A aşağı
- ☐ C mülayim
- ☐ B tam
- ☐ D mikroskopik

605 3. Bank riski səviyyəsi aşağıdakı üç anlayışla müəyyən olunur:

- ☐ B əhəmiyyətli, dözümlü və minimal risklər
- ☒ tam, mülayim və aşağı risklər
- ☐ D təhlükəli, mümkün, fond riskləri
- ☐ qorxulu, dözümlü, zəif, risk
- ☐ A miqyaslı, qəbul edilən və zəif risk

606 2. Bank aktivlərinin kombinəlaşdırılması yolu ilə riskin aşağı salınması

- ☐ C risklərin fraqmentasiyasıdır
- ☐ B risklərin differensasiyasıdır.
- ☐ risklərin transformasiyasıdır
- ☐ D risklərin təsnifləşdirilməsidir
- ☒ risklərin diversifikasiyasıdır

607 1. Kredit riskinə aid olan riskdir:

- ☐ ödənilməmək riski
- ☐ valyuta riski
- ☐ E pul vəsaitlərinin geri qaytarılması riski
- ☐ likvidlik riski
- ☒ . faiz dərəcəsi riski

608 33. Səhmdarların sonrakı ümumi yığıncağı səlahiyyətli hesab edilir:

- ☒ səhmlərin 60% dən çoxuna sahib olan bütün səhmdarların iştirak etdiyi yığıncaq
- ☐ A səhmlərin 50% dən çoxuna sahib olmayan bütün səhmdarlarının iştirak etdiyi yığıncaq
- ☐ düzgün cavab yoxdur
- ☐ D səhmlərin 51% çoxuna sahib olan bütün səhmdarların iştirak etdiyi yığıncaq
- ☐ C səhmlərin 90% dən çoxuna sahib olan bütün səhmdarların iştirak etdikləri yığıncaq

609 32. Bank səhmlərinin buraxılma müddəti və şərtlərini müəyyən edir:

- ☐ Maliyyə Nazirliyi
- ☐ A qiymətli kağızlar komitəsi
- ☐ B Mərkəzi Bankın İdarə Heyəti

- ☒ səhmdarların ümumi yığıncağı
- ☐ C Müşahidəçilərin ümumi yığıncağı

610 31. Bankın nizamnamə kapitalının artırılıb azaldılması haqqında qərarı kim qəbul edir:

- ☐ Bankın auditor xidməti
- ☐ A Müşahidə Şurasının ümumi yığıncağı
- ☐ B bank işçilərinin ümumi yığıncağı
- ☒ səhmdarların ümumi yığıncağı
- ☐ D Mərkəzi Bankın İdarə Heyətinin sədri

611 30. Törəmə təsərrüfat cəmiyyətinin yaradılması kimin səlahiyyətindədir?

- ☐ A Mərkəzi Bankın auditor xidməti
- ☐ B Mərkəzi Bankın səhmdarlarının ümumi yığıncağının
- ☐ Maliyyə Nazirliyinin
- ☐ D müşahidəçilərinin ümumi yığıncağının
- ☒ bankın səhmdarlarının ümumi yığıncağının

612 29. Kommersiya bankının ləğvi haqqında qərar qəbul edir:

- ☐ D Bankın İdarə Heyətinin üzvləri
- ☐ B səhmdar cəmiyyəti
- ☐ A Mərkəzi Bank
- ☒ səhmdarların ümumi yığıncağı
- ☐ ləğv etmə komissiyası

613 28. Bankın satılması, yenidən qurulması haqqında qərarı qəbul edir:

- ☐ C Mərkəzi Bank
- ☐ B müşahidəçilərin ümumi yığıncağı
- ☐ Bankın Mərkəzi aparatı
- ☐ D Bankın İdarə Heyəti
- ☒ səhmdarların ümumi yığıncağı

614 27. Müşahidə Şurasının üzvləri təyin olunurlar:

- ☐ Mərkəzi Bankın Sədri tərəfindən
- ☐ A Müşahidə Şurasının sədri tərəfindən
- ☐ B müşahidəçilərin ümumi yığıncağı tərəfindən
- ☒ səhmdarların ümumi yığıncağı tərəfindən
- ☐ D bankın İdarə Heyətinin sədri tərəfindən

615 26. Bankın faiz dərəcələri müəyyən edilir:

- ☐ bankın auditor bölməsi tərəfindən
- ☐ A bankın İdarə Heyətinin sədri tərəfindən
- ☐ B Mərkəzi Bank tərəfindən
- ☒ səhmdarların ümumi yığıncağı tərəfindən
- ☐ D müşahidəçilərin ümumi yığıncağı tərəfindən

616 25. Bankın İdarə Heyətinin üzvləri təyin olunurlar:

- ☐ B bankın İdarə heyətinin sədri tərəfindən
- ☐ A Mərkəzi Bank tərəfindən
- ☐ C müşahidəçilərin ümumi yığıncağı tərəfindən
- ☐ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən
- ☒ səhmdarların ümumi yığıncağı tərəfindən

617 24. Bankın büdcəsini qəbul edib təsdiq edir:

- ☒ bankın İdarə Heyəti
- ☐ D bankın idarə heyətinin sədri
- ☐ bankın İdarə Heyətinin sədri və baş mühasib
- ☐ A bankın auditor komitəsi
- ☐ C səhmdarların ümumi yığıncağı

618 23. Bankın təsis iclası səlahiyyətli hesab edilir:

- ☐ cavabların hamısı doğrudur
- ☒ bütün təsisçilər və ya onların nümayəndələri tam iştirak etdikdə
- ☐ C təsisçilərin və ya onların nümayəndələrinin 51% iştirak etdikdə
- ☐ A təsisçilərin və ya onların nümayəndələrinin 75% iştirak etdikdə
- ☐ D təsisçilərin və ya onların nümayəndələrinin 95% iştirak etdikdə

619 22. Kommersiya bankının ali idarəetmə orqanıdır:

- ☐ Ağsaqqallar Şurası
- ☒ Səhmdarların ümumi yığıncağı
- ☐ C bankın auditor komitəsi
- ☐ A kommersiya bankının İdarə Heyəti
- ☐ D Bankın İdarə Heyətinin sədri

620 21. Kommersiya Bankı idarə olunur:

- ☐ A bankın İdarə Heyəti tərəfindən
- ☒ səhmdarların ümumi yığıncağı tərəfindən
- ☐ Mərkəzi Bank tərəfindən
- ☐ C Mərkəzi Bankın İdarə Heyəti tərəfindən
- ☐ B Müşahidə Bölməsi tərəfindən

621 20. Mərkəzi Bankın daxili audit bölməsi həyata keçirir:

- ☐ illik maliyyə hesabatının təsdiq edir
- ☒ struktur bölmələrinin auditini həyata keçirir
- ☐ C Mərkəzi Bankın İdarə Heyətinin fəaliyyətini nizamlaşdırır
- ☐ A bölmə rəhbərini təyin edir
- ☐ D İdarə Heyəti üzvlərinin fəaliyyətinə nəzarət edir

622 19. Mərkəzi Bankın İdarə Heyəti sədrinin səlahiyyətindədir:

- ☐ kredit planını təsdiq etmək
- ☒ Mərkəzi Bankın fəaliyyəti ilə əlaqədar məsələləri həll etmək
- ☐ B illik maliyyə hesabatını təsdiq etmək
- ☐ A Mərkəzi Bankın büdcəsini təsdiq etmək
- ☐ D İdarə heyəti sədrinin müavinlərini təsdiq etmək

623 18. İdarə heyətinin sədri və digər üzvləri öz vəzifələrindən vaxtından əvvəl azad oluna bilərlər:

- ☐ Bankın İdarə Heyəti tərəfindən
- ☒ AR Konstitusiyasına əsasən
- ☐ B Milli Məclisin qərarı ilə
- ☐ A Nazirlər Kabinetinin qərarına əsasən
- ☐ D Mərkəzi Bank haqqında əsasnaməyə əsasən

624 17. İdarə Heyətinin iclasları çağırıla bilər:

- ☐ İdarə Heyətinin bütün üzvlərinin tələbi ilə

- ☒ İdarə Heyətinin ən azı digər iki üzvünün tələbi ilə
- ☐ B Direktorlar Şurası tərəfindən
- ☐ A Mərkəzi Bankın İdarə Heyəti sədrinin I müavini tərəfindən
- ☐ D səhmdarların ümumi yığıncağının qərarı ilə

625 16. Valyuta nizamlaşdırılması və nəzarəti qaydalarını müəyyən edir:

- ☐ Mərkəzi Bankın mühasibat idarəsi
- ☒ Mərkəzi Bankın İdarə Heyəti
- ☐ B Valyuta tənzimlənməsi idarəsi
- ☐ A Maliyyə Nazirliyi
- ☐ C Mərkəzi Bankın İdarə Heyətinin sədri

626 15. Kredit təşkilatlarına lisenziya vermək və geri almaq qərarını verir:

- ☐ D Daxili audit şöbəsi
- ☒ Maliyyə Bazarlarına Nəzarət Palatası
- ☐ B Mərkəzi Bankın səhmdarlarının ümumi yığıncağı
- ☐ A Mərkəzi Bankın İdarə heyətinin sədri
- ☐ C Mərkəzi Bankın İdarə heyəti

627 14. Azərbaycanın bank sistemində xarici kapitalın iştirakı limitini kim müəyyən edir:

- ☐ D səhmdarların ümumi yığıncağı
- ☒ düzgün cavab yoxdur
- ☐ A Maliyyə Nazirliyi
- ☐ B Milli Məclis
- ☐ C Mərkəzi Bankın İdarə heyəti

628 13. Mərkəzi Bankın təşkilati strukturunda idarə etmə qaydalarını müəyyən edir:

- ☐ Maliyyə Bazarlarına Nəzarət Palatası
- ☒ Mərkəzi Bankın İdarə Heyəti
- ☐ A Nazirlər Kabineti
- ☐ B Milli Məclis
- ☐ C səhmdarların ümumi yığıncağı

629 12. Kredit təşkilatları üçün iqtisadi nizamlaşdırma normativlərini müəyyən edir:

- ☐ Maliyyə Nazirliyi
- ☒ Mərkəzi Bankın İdarə heyəti
- ☐ B səhmdarların ümumi yığıncağı
- ☐ A daxili audit şöbəsi
- ☐ D Direktorlar Şurası

630 11. Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşması istifadəsi qaydasını müəyyən edir:

- ☐ B səhmdarların ümumi yığıncağı
- ☐ Bankın kredit idarəsi
- ☐ D Bankın İdarə heyətinin sədri
- ☒ Bankın İdarə heyəti
- ☐ A direktorlar şurası

631 10. Mərkəzi Bankın İdarə Heyəti:

- ☐ Banklar haqqında əsasnaməni təsdiq edir
- ☒ Mərkəzi Bankın illik maliyyə hesabatını təsdiq edir
- ☐ C bankın kassa planını təsdiq edir
- ☐ A Respublikanın dövlət büdcəsini təsdiq edir.

- ☐ B bankın kredit planını təsdiq edir

632 9. Mərkəzi Bankın İdarə Heyəti:

- ☐ kassa planını təsdiq edir
☒ dövlətin pul və valyuta siyasətini təsdiq edir
☐ B dövlətin valyuta siyasətini təsdiq edir
☐ A Respublikanın dövlət büdcəsini təsdiq edir
☐ D kredit planını tərtib edir

633 8. Mərkəzi Bankın İdarə heyətinin üzvləri vəzifəyə təyin edilir:

- ☐ seçilmək yolu ilə
☒ konstitusiyaya uyğun olaraq
☐ B banklar haqqındakı əsasnaməyə əsasən
☐ A idarə heyətinin sədri tərəfindən
☐ C səhmdarların ümumi yığıncağının qərarına əsasən

634 7. Mərkəzi Bankın İdarə heyətinin üzvü ola bilərlər:

- ☐ yerli idarəetmə orqanlarının nümayəndəsi
☒ kənar şəxslər
☐ B Nazirlər Kabinetinin üzvləri
☐ A Milli Məclisin deputatları
☐ D dövlət hakimiyyəti orqanlarında xidmət edən şəxslər

635 6. Kənar şəxslər Mərkəzi Bankın İdarə heyətinin üzvü ola bilərmi?

- ☐ məcburi deyil
☒ hə
☐ C beş nəfərdən az olmayan
☐ A yox
☐ D istisna hal kimi ola bilər

636 5. Mərkəzi Bankı idarə edir:

- ☐ D Direktorlar şurası
☒ Mərkəzi Bankın İdarə heyəti
☐ A səhmdarların ümumi yığıncağı
☐ B Mərkəzi Bankın İdarə heyətinin sədri
☐ Mərkəzi Bankın aparatı

637 4. Bütün struktur bölmələri və Mərkəzi aparata daxil olan bölmələr fəaliyyət göstərirlər:

- ☐ D səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən
☒ İdarə heyəti tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən
☐ B səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq
☐ A bankın sədri tərəfindən təsdiq edilmiş normativ aktlara müvafiq olaraq
☐ Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnaməyə görə

638 3. Mərkəzi Bankın Mərkəzi aparatına daxildir:

- ☐ xarici audit və kredit ittifaqları
☒ daxili audit və digər struktur bölmələri
☐ A daxili audit bölməsi
☐ B xarici audit bölməsi
☐ C daxili audit və kredit təşkilatları

639 2. Mərkəzi Bankın struktur bölmələri müəyyənləşdirilir:

- ☐ Maliyyə Nazirliyi tərəfindən
- ☐ B Mərkəzi Bankın sədri tərəfindən
- ☐ A Mərkəzi aparat tərəfindən
- ☒ Mərkəzi Bankın İdarə heyəti tərəfindən
- ☐ C Daxili audit şöbəsi tərəfindən

640 1. Mərkəzi Bankın təşkilati quruluşuna daxildir:

- ☐ kredit təşkilatları, mühasiblik, idarə heyəti
- ☒ ərazi idarələri, idarə heyəti və Mərkəzi aparat
- ☐ A idarə heyəti və kredit təşkilatları
- ☐ B idarə heyəti, mərkəzi aparat və sığorta təşkilatları
- ☐ D idarə heyəti, kredit təşkilatları, Mərkəzi aparat

641 .Kommersiya banklarının fəaliyyətinin son nəticəsi olan mənfəət (zərərlər) hansı fəaliyyətin nəticəsidir?

- ☐ kreditləşmə
- ☒ maliyyə
- ☐ strateji
- ☐ balans
- ☐ plan

642 32. Bankın imici ilə əlaqədar xərclərə daxildir:

- ☐ hesablaşmaların təşkili və aparılması xərcləri
- ☒ ezamiyyət xərcləri
- ☐ c xüsusi mətbuata abunə yazılışı xərcləri
- ☐ b poçt, teleqraf, telefon xidmətləri xərclərinin ödənişi
- ☐ d blankların əldə edilməsi və hazırlanması xərcləri

643 31. Kommersiya banklarının ümumi gəlirlilik göstəricisidir:

- ☐ bankın xalis mənfəətinin səhmdarların sayına bölməklə
- ☒ bankın ümumi gəlirinin bank işçilərinin orta siyahısına nisbəti
- ☐ c mənfəətin kredit işçilərinin sayına nisbəti
- ☐ a bankın ümumi gəlirinin kredit qoyuluşuna nisbəti
- ☐ d ümumi gəlirin mühasibat işçilərinin sayına nisbəti

644 30. Kredit əməliyyatının gəlirliliyi necə müəyyən edilir:

- ☐ kredit əməliyyatlarının hesablaşma əməliyyatlarına nisbəti ilə
- ☒ əməliyyat gəlirlərinin verilmiş kreditlərin məbləğinə nisbəti kimi
- ☐ c mənfəətin verilmiş kreditlərin məbləğinə nisbəti kimi
- ☐ a əməliyyat xərclərinin verilmiş kreditlərin məbləğinə nisbəti qaydasında
- ☐ d xalis mənfəətin kredit qoyuluşuna nisbəti qaydasında

645 29. Dividendlərin ödənişinin təhlili zamanı nəzərə almaq lazımdır:

- ☐ dividendlərin səhmdarların sayına nisbətini
- ☒ ödəniləsi dividendlərin səviyyəsinin sabitliyini
- ☐ a səhmdarların fəallığını
- ☐ b bankın maliyyə vəziyyətini
- ☐ dividendlərin bankın kapitalına nisbətini

646 28. Birbaşa maliyyə itgiləri meydana çıxır:

- ☐ vasitəçilik əməliyyatları səmərəsiz olduqda
- ☒ kredit üzrə faizlər vaxtında ödənilmədikdə
- ☐ c qiymətli kağızları yararlı əməliyyat aparıldıqda

- ☐ a kredit üzrə ödənişlər vaxtında aparıldıqda
- ☐ hesablama əməliyyatlarında yanlışlıq olduqda

647 27. Səhmdar kapitalının gəlirliliyi müəyyən edilir:

- ☐ səhmdarlara çatası dividendlərin səviyyəsi ilə
- ☒ vergi ödənildikdən sonra yerdə qalan mənfəətin səhmdar kapitalla nisbəti yolu ilə
- ☐ b xalis mənfəətin səhmdar kapitalına nisbəti kimi
- ☐ a balans mənfəətinin səhmdar kapitalına nisbəti qaydasında
- ☐ c ödənilən vergi çıxıldıqdan sonra yerdə qalan mənfəətin ümumi kapitalla nisbəti kimi

648 26. Mənfəətin faktorlu təhlili imkanı verir:

- ☐ hesablaşma əməliyyatından gəlirlərin mənfəətin səviyyəsinə təsiri müəyyənləşdirməyə
- ☒ bank fəaliyyətinin əsas ümumiləşdirici göstəricilərin əldə olunan mənfəətin səviyyəsinə təsirini müəyyənləşdirilməyə
- ☐ c kredit fəaliyyətinin əldə olunan mənfəətin səviyyəsinə təsirini müəyyənləşdirməyə
- ☐ b bank fəaliyyətinin ayrı ayrı göstəricilərinin plan mənfəətinə təsirini müəyyənləşdirməyə
- ☐ d vasitəçilik göstəricilərinin xalis mənfəətin səviyyəsinə təsirini müəyyənləşdirməyə

649 25. Bir sıra hesabat dövrləri üzrə mənfəətin dinamik təhlili imkan verir ki:

- ☐ nizamnamə fondunun vəziyyəti haqqında təlimat almaq
- ☒ bankın cari fəaliyyətinin nəticələri haqqında tam təsəvvür əldə etmək ??????????
- ☐ b bankın rentabelliği haqqında tam məlumat əldə etmək
- ☐ a bankın maliyyə fəaliyyəti haqqında tam məlumat əldə etmək
- ☐ d rentabelliğin bankın maliyyə vəziyyətinə təsirini öyrənmək

650 24. Bankın əldə etdiyi mənfəətin əsas təyinatıdır:

- ☐ gəlirliliyini müəyyən etmək
- ☒ bankı müflisləşmə qorxusundan qorunması
- ☐ b xüsusi təyinatlı fondların yaradılması
- ☐ a bankın fondlarının formalaşması
- ☐ d səhmdarları dividendlə təmin etmək

651 23. Mənfəət nəyin formalaşmasının daxili mənbəyidir:

- ☐ material ehtiyatlarının
- ☒ maliyyə resurslarının
- ☐ c maddi resursların
- ☐ a kredit resurslarının
- ☐ d qeyri maddi resursların

652 22. Bank fəaliyyətinin maliyyə nəticələri necə hesablanır:

- ☐ mənfəət məbləğini xərclərə bölməklə
- ☒ bankın əldə etdiyi gəlir məbləğindən aparılmış xərclər çıxılmaqla
- ☐ c bankın əldə etdiyi gəlir məbləğindən əsas fondların amortizasiya məbləği çıxılmaqla
- ☐ a bankın ümumi gəlirindən bank işçilərinin saxlanılma xərcləri çıxılmaqla
- ☐ d mənfəət məbləğindən xərclər çıxılmaqla

653 21. Bankın ümumi mənfəəti nəyin təsiri ilə dəyişilir:

- ☐ işçilərin sayının dəyişilməsi ilə
- ☒ mənfəət marjasının həcmi
- ☐ c mənfəət marjının bankın xüsusi vəsaitlərinə nisbəti
- ☐ b mənfəət marjının quruluşunun
- ☐ d mənfəət marjının tərkibinin

654 20. Bir işçiyə düşən mənfəət necə müəyyən edilir:

- ☐ balans mənfəətinin səhmdarların sayına bölməklə
- ☒ balans mənfəətinin bankın işçilərinin orta sayına bölməklə
- ☐ b xalis mənfəətin passivlərə nisbəti ilə
- ☐ a balans mənfəətinin əməliyyat işçilərinin orta sayına bölməklə
- ☐ d xalis mənfəətin əməliyyat işçilərinin sayına bölməklə

655 19. Bankın ümumi mənfəətinin dəyişilməsinə təsir edir:

- ☐ hesablaşmaların stabillik səviyyəsi
- ☒ aktivlərdən səmərəli istifadə səviyyəsi
- ☐ c ödəmə qabiliyyəti səviyyəsi
- ☐ a cəlb olunmuş vəsaitlərdən istifadə səviyyəsi
- ☐ d passivlərdən istifadə səviyyəsi

656 18. Bankın mənfəətində ümumi dəyişikliyə səbəb olur:

- ☐ bankın ehtiyat fondundakı dəyişiklik
- ☒ bankın xüsusi kapitalının həcmindəki dəyişiklik
- ☐ c bankın ümumi kapitalının həcmi
- ☐ b ödəmə qabiliyyətinin səviyyəsi
- ☐ d bankın rentabellik səviyyəsindəki dəyişiklik

657 17. Maliyyə əmsallarının köməyi ilə bankların mənfəətliliyi necə müəyyən olunur:

- ☐ bir bankın əmsallarının Mərkəzi Bankın normativ əmsalları ilə müqayisə etmək
- ☒ bir bankın əmsallarının rəqabət apardığı digər bankın əmsalları ilə müqayisə qaydasında
- ☐ c bir bankın əmsallarının həmin bankın əmsalları ilə müqayisəsi ilə
- ☐ b bir bankın əmsallarının Mərkəzi Bankın əmsalları ilə müqayisə etmək qaydasında
- ☐ d bir bankın əmsallarının plan əmsalları ilə müqayisə etmək qaydasında

658 16. Maliyyə əmsalları əsasında bankların mənfəətlilik səviyyəsinin təhlili necə aparılır:

- ☐ düzgün cavab yoxdur
- ☒ faktiki maliyyə əmsalları səviyyəsinin normativ səviyyə ilə müqayisəsi yolu ilə
- ☐ c maliyyə əmsallarının iqtisadi normativlərlə müqayisə etməklə
- ☐ a faktiki maliyyə əmsalları səviyyəsinin əvvəlki səviyyə ilə müqayisəsi yolu ilə
- ☐ d plan maliyyə əmsalları səviyyəsinin normativ səviyyə ilə müqayisə etməklə

659 15. Kommersiya bankları resurslarının daha sabit hissəsi necə müəyyən edilir?

- ☐ nizamnamə kapitlının mənfəətə nisbəti kimi
- ☒ .mənfəətin bankın xüsusi kapitalına nisbəti kimi
- ☐ mənfəətin bankın ehtiyat fonduna nisbəti kimi
- ☐ mənfəətin bankın ümumi kapitalına nisbəti qaydasında
- ☐ mənfəətin nizamnamə kapitalına nisbəti qaydasında

660 14. Mənfəətin xüsusi kapitala nisbəti nəyi göstərir?

- ☐ ehtiyat fondunun səviyyəsini
- ☒ .bank resurslarının stabil hissəsini
- ☐ nizamnamə kapitalının stabil hissəsini
- ☐ bankların resurs bazasının vəziyyətini
- ☐ xüsusi təyinatlı fondların vəziyyətini

661 13. Bankın rentabelliği.....əmsalı ilə müəyyən edilir:

- ☐ aktivlərin passivlərə nisbəti

- ☒ .mənfəətin aktivlərə nisbəti
- ☐ mənfəətin aktivlərə və passivlərə nisbəti
- ☐ mənfəətin passivlərə nisbəti

662 12.Faiz marjasının nisbi həcmi.....əmsalı ilə xarakterizə edilir:

- ☐ passivlərin mənfəətə nisbəti
- ☒ .məüyyən dövr üzrə faiz mənfəətinin həmin dövrdəki gəlir gətirə bilən aktivlərin orta qalıqına nisbəti
- ☐ faiz mənfəətinin passivlərə nisbəti
- ☐ mənfəətin məüyyən dövr ərzində gəlir gətirməyən aktivlərin orta qalıqına nisbəti
- ☐ mənfəətin gəlir gətirən passivlərin orta qalıqına nisbəti

663 11.Faiz marjasının nisbi həcmi necə xarakterizə edilir

- ☐ passivlərin orta qalıqının faiz mənfəətinə nisbəti ilə
- ☒ .faiz mənfəətinin aktivlərin orta qalıqına nisbəti ilə
- ☐ faiz mənfəətinin passivlərin orta qalıqına nisbəti ilə
- ☐ mənfəətin passivlərə nisbəti ilə
- ☐ mənfəətin bankın gəlirliliyinə nisbəti ilə

664 10.Faiz marjasının mütləq səviyyəsinə təsir edir:

- ☐ faktoring əməliyyatlarının həcmindən
- ☐ passiv əməliyyatların gəlirliliyi
- ☐ qiymətli kağızlar portfelindəki yüksək likvidli aktivlərin payı
- ☒ .aktiv-passiv əməliyyatlar üzrə faiz dərəcələri arasındakı fərq
- ☐ bankın xüsusi kapitalı ilə xüsusi vəsaitləri arasındakı fərq

665 9.Faiz marjasının mütləq həcmi asılıdır:

- ☐ kredit portfelini ilə qiymətli kağızlar portfelinin nisbətindən
- ☒ .kredit portfelindəki güzəştli və yüksək riskli ssudaların həcmindən
- ☐ rentabellik səviyyəsi ilə gəlirlilik səviyyəsinin nisbətindən
- ☐ trust əməliyyatlarının səviyyəsindən
- ☐ qiymətli kağızlar portfelindəki güzəştli və yüksək riskli ssudaların həcmindən

666 8.Faiz marjasının mütləq həcminə təsir edir:

- ☐ bütövlükdə nizamnamə fondu
- ☐ nizamnamə fondu ilə ehtiyat fondu arasındakı nisbət
- ☐ bankın vasitəçilik əməliyyatları
- ☐ faiz gəliri gətirən passiv əməliyyatlar
- ☒ .bankın xüsusi kapitalı ilə cəlb etdiyi vəsait arasındakı nisbət

667 7.Faiz marjasının mütləq həcmiasılıdır

- ☐ bankın vasitəçilik əməliyyatlarından
- ☐ faiz gəliri gətirən passiv əməliyyatların həcmindən
- ☐ Bankın Müşahidə Şurasının fəaliyyətindən
- ☐ pul hesablaşmalarının vəziyyətindən
- ☒ .faiz gəliri gətirən aktiv əməliyyatların həcmindən

668 6.Faiz marjası..... göstərir

- ☐ aktiv əməliyyatlar üzrə xərclərin passiv əməliyyatlar üzrə gəlirlərin örtülmə səviyyəsini
- ☐ düzgün cavab yoxdur
- ☒ .aktiv əməliyyatlardan əldə edilən gəlirin passiv əməliyyatlar üzrə xərclərin örtülə bilmək səviyyəsinin
- ☐ passiv əməliyyatlar üzrə xərclərin aktiv əməliyyatlar üzrə xərcləri örtə bilmək səviyyəsini
- ☐ passiv əməliyyatlardan əldə edilən gəlirin passiv əməliyyat xərclərini örtə bilmək səviyyəsini

669 5.Bankın mütləq mənfəətiasılıdır:

- ☐ bankdakı ideoloji işin vəziyyətindən
- ☐ bankda rəhbərliyin səviyyəsindən
- ☐ gəlir gətirən passivlərin quruluşundan
- ☐ bank işçilərinin qarşılıqlı münasibətindən
- ☒ .gəlir gətirən aktivlərin quruluşundan

670 4.Kommersiya bankının mütləq mənfəətinin həcminə təsir edir:

- ☐ ödəncilik səviyyəsi
- ☐ passivlərin gəlir gətirən hissəsi
- ☐ rentabellik səviyyəsi
- ☒ .aktivlərin gəlir gətirən hissəsi
- ☐ gəlirlilik səviyyəsi

671 3.Bankın mənfəətliliyi ona imkan verir ki:

- ☐ hesablaşmaları sürətləndirilsin
- ☐ borcların aşağı salınmasına nail olmaq
- ☐ filiallarla qarşılıqlı münasibəti genişləndirsin
- ☐ rentabellik səviyyəsini aşağı salsın
- ☒ .yeni filiallar açmaq yolu ilə öz fəaliyyət miqyasını genişləndirsin

672 2.Yetərli səviyyədə mənfəəti olan bank.....imkanı əldə edir

- ☒ .pul bazarında bankın rəqabət qabiliyyətini müəyyən etmək
- ☐ bankın işçi heyəti ilə münasibətləri yaxşılaşdırmağ
- ☐ vergi üzrə ödənişləri azaltmağ
- ☐ hesablaşmaları səmərəli təşkil etmək
- ☐ mənfəətin bölüşdürülməsi üzrə qərar qəbul etmək

673 1. Bankın sərəncamındakı yetərli mənfəət imkan verir:

- ☐ işçilərin sayını artırmağa
- ☒ .qəfil itgilərin yaranmasına qarşı möhkəmlik ehtiyatı yaratmağa
- ☐ işin səmərəliliyini yüksəltməyə
- ☐ bankın fəaliyyətini nizamladırmağa
- ☐ müştərilərlə iqtisadi münasibətləri yaxşılaşdırmağa

674 Sintetik uçotun vəzifəsidir:

- ☐ analitik uçot məlumatlarının balansda əks etdirilməsi
- ☒ analitik uçot məlumatlarının sintetik hesablar üzrə qruplaşdırılması
- ☐ idarəetmə qərarlarının qəbulu üçün sintetik uçotdan istifadə
- ☐ analitik uçot sənədlərində pul vəsaitlərinin, qiymətlilərin mövcudluğu və hərəkətinə nəzarət
- ☐ analitik uçot əməliyyatları üzrə dəqiq məlumatların əldə edilməsi

675 Əməliyyat jurnalının aparılmasında məqsəd:

- ☐ balansdan kənar hesablar üzrə qalıq çıxarmaq
- ☒ cari ilin əməliyyatları üzrə qalıqların çıxarılması
- ☐ hesablar üzrə balans müəyyənləşdirmək
- ☐ bank daxili əməliyyatların uçotunu aparmaq
- ☐ əməliyyatları sintetik uçotda əks etdirmək

676 Sintetik uçot məlumatlarından istifadə olunur:

- ☐ kadrların fəallığının təhlilində

- ☒ bank fəaliyyətinin təhlili və idarə olunmasında
- ☐ mühasibat hesablarına nəzarətdə
- ☐ ilkin pul hesablaşma sənədlərinin ümumiləşdirilməsində
- ☐ bankın daxili fəaliyyəti haqqında hesablaşmaların ümumiləşdirilməsində

677 Sintetik uçot sənədidir:

- ☐ kartotekalar
- ☒ gündəlik dövriyyə cədvəli
- ☐ şəxsi hesablar
- ☐ faizlərin hesablama cədvəli
- ☐ hesablar üzrə qalıq cədvəli

678 Sintetik uçot sənədidir:

- ☐ kassa kitabı
- ☒ gündəlik balans
- ☐ hesablar üzrə qalıq cədvəli
- ☐ şəxsi hesablar
- ☐ faizlərin hesablanma cədvəli

679 Analitik uçot sənədidir

- ☐ gündəlik sənədlər
- ☒ hesablar üzrə qalıq cədvəli
- ☐ gündəlik dövriyyə cədvəli
- ☐ gündəlik balans
- ☐ aylıq balans

680 Analitik uçotun sənədidir

- ☐ illik balans
- ☒ şəxsi hesablar
- ☐ gündəlik dövriyyə cədvəli
- ☐ gündəlik balans
- ☐ aylıq balans

681 Kredit təşkilatının balansısıra hesabları əsasında tərtib edilir.

- ☐ üçüncü sıra hesabları üzrə
- ☒ həm birinci həm ikinci
- ☐ ikinci sıra
- ☐ birinci sıra
- ☐ balans arxası hesablar üzrə

682 Açılmış hesabların qeydiyyat kitabı doldurulur:

- ☐ düzgüncəvab yoxdur
- ☒ elektron formada və ya kağız daşıyıcısı formasında
- ☐ yalnız kağız daşıyıcısında
- ☐ yalnız elektron qaydasında
- ☐ istənilən qaydada

683 Müştərinin şəxsi hesabından çıxarış verilir:

- ☐ çıxarış verilmir
- ☒ elektron formada və ya kağız daşıyıcısı formasında
- ☐ yalnız kağız daşıyıcısı formasında
- ☐ yalnız elektron formasında

☐ şifahi formada

684 Şəxsi hesablarda yazılış əsasında aparılır.

- ☐ .kassa sənədləri
- ☒ ilkin sənədlər
- ☐ sintetik uçot sənədləri
- ☐ analitik uçot sənədləri
- ☐ həm analitik, həm sintetik uçot sənədləri

685 Müştərilərə açılan hesabların qeydiyyatı kitabında aşağıdakı məlumat məcburidir:

- ☐ müştərinin imzası
- ☒ bank hesabı müqaviləsinin tarixi və nömrəsi
- ☐ şəxsi hesabın adı
- ☐ yuxarı təşkilatın adı
- ☐ şəxsi hesabın sahibinin adı

686 Müştərilərə açılmış hesabların qeydiyyatı kitabında aşağıdakı məlumatlar məcburidir:

- ☐ müştərinin banka olan borcu
- ☒ hesabın açılma tarixi
- ☐ yuxarı təşkilatın adı
- ☐ şəxsi hesabın adı
- ☐ müştərinin fəaliyyət növü

687 Əməliyyat günü ərzində Mühasibat xidmətinə daxil olan sənədlər kredit təşkilatının hesablarında əks olunur:

- ☐ ertəsi iş günündən gec olmayaraq
- ☐ kredit təşkilatı tərəfindən müəyyən olunan müddətlərdə
- ☒ həmin günü
- ☐ başqa vaxtlarda
- ☐ istənilən vaxtda

688 Kredit təşkilatında əməliyyat gününün müddəti tərəfindən müəyyən edilir.

- ☐ Mərkəzi Bankın göstərişi ilə
- ☐ Mərkəzi Bankın baş mühasibi
- ☒ Mərkəzi Bankın normativ sənədi
- ☐ kredit təşkilatının özü
- ☐ .bankın müdiri tərəfindən sərbəst

689 Nağd pulların banka verilməsi üçün elanı tərtib edir:

- ☐ bankın uçot işçisi
- ☐ bankın baş mühasibi
- ☐ müştəri və ya kredit təşkilatının işçisi
- ☐ yalnız kredit təşkilatının işçisi
- ☒ yalnız müştəri

690 Mühasibat işçilərini onların dəqiq vəzifələrini və xidmət göstərdiyi hesabları müəyyən edir:

- ☐ müşahidə şurası
- ☐ kredit təşkilatının rəhbəri
- ☐ mərkəzi Bankın normativ sənədi
- ☒ kredit təşkilatının baş mühasibi
- ☐ banklar haqqında qanun

691 Mühasibat işçiləri məşğuldurlar:

- ☐ nağd pulların inkassasiyası ilə
- ☐ nağd pulların qəbulu və verilməsi ilə
- ☐ müştəriləri dinləməklə
- ☐ pul hesablaşma sənədlərinin verilməsi ilə
- ☒ Pul hesablaşma sənədlərinin qəbulu və sənədlərə nəzarət

692 Xarici valyutada əməliyyatların uçotuaparılır:

- ☐ .balansdankənar hesabatlarda
- ☐ ayrıca balans hesablarında
- ☐ balansın ayrıca bölməsinin hesablarında
- ☒ manatla aparılan balans hesablarında
- ☐ manatla aparılan şəxsi hesablarda

693 Balans və balansdan kənar hesabların müxəbirləşməsinə

- ☐ Mərkəzi Bank üçün hesabat tərtib ediləndə icazə verilir
- ☐ icazə verilir.
- ☐ yalnız illik hesabatın tərtibində icazə verilir.
- ☒ icazə verilmir.
- ☐ Mərkəzi Bankın razılığı ilə icazə verilir.

694 İkitərəfli yazılış metodu müxəbirləşməsində istifadə olunur.

- ☐ yalnız balansdan kənar hesabların
- ☐ yalnız balans hesablarının
- ☐ müxbir hesabların
- ☐ Mərkəzi Bankın icazə verdiyi hesabların
- ☒ balans və balansdan kənar hesabların

695 Bankın hesab planında aktiv-passiv hesablar əks olunurmu?

- ☐ bankın fəaliyyət istiqamətindən asılı olaraq hə
- ☐ bankın uçot siyasətindən asılı olaraq
- ☒ yox
- ☐ Mərkəzi Bankın icazəsi ilə
- ☐ Hə

696 Bankın hesab planı dedikdə başa düşülür.

- ☐ hesabların iqtisadi məzmununa görə qruplaşdırılması
- ☐ balansdankənar hesablar
- ☐ mühasibat uçotunun analitik hesablarının siyahısı
- ☐ hesablar üzrə qruplaşdırılmış cədvəl
- ☒ mühasibat uçotunun sintetik hesablarının sistemləşdirilmiş siyahısı

697 10.İnventarlaşma tərəfindən müəyyən edilir:

- ☐ səhmdarların yığıncağı
- ☐ baş Mühasib
- ☒) bankın rəhbəri
- ☐ müvəkkil şəxs
- ☐ audit xidməti

698 9.Mühasibat uçotu hesablarının təyinatıdır:

- ☐ bankın balansının tərtibi

- ☐ cari əməliyyatların əks olunması
- ☐ operativ uçotun təşkili
- ☐ hesabatların təqdim edilməsi
- ☒) yekcins bank əməliyyatlarının qruplaşdırılması və cari uçotu

699 İnventarlaşma.....deməkdir.

- ☐ əməliyyatların qanuniliyinin təmin olunması
- ☐ təşkilatların əmlak və öhdəlikləri bu təşkilatın əmlak və öhdəliklərindən ayrılıqda uçota alınması
- ☒ əmlakın və öhdəliklərin qiymətləndirilməsinin vəziyyəti və mövcudluluğunun yoxlanması və sənədli təsdiqi
- ☐ əmlak və öhdəliklərin qiymətləndirilməsi
- ☐ . əmlakın mühasibat uçotunda faktiki əks olunması

700 Mühasibat uçotu üzrə sənədlər təmin edir.

- ☐ bankın rentabelliyini
- ☐ Bank fəaliyyəti haqqında dəqiq məlumat almağı
- ☐ mühasibat uçotunun normativ aktlara uyğunluğunu
- ☒ Bank fəaliyyətinin tam və arası kəsilməz olmasını
- ☐ Dövlət ilə kredit təşkilatı arasında fikir ayrılığının yaranmamasını

701 Bankın aktiv passivləri onların əldə edilməsi və ya mövcudluğu anında.....uçota alınır:

- ☐ bərpa dəyəri ilə
- ☐ balans dəyəri ilə
- ☐ cavabların hamısı düzdür
- ☒ ilkin dəyəri ilə
- ☐ faktiki dəyəri ilə

702 Məzmunun formaya nisbətən üstünlük prinsipi dedikdə..... başa düşülür.

- ☐ əməliyyatlar aktuallığına görə əks olunması
- ☐ əməliyyatlar mühasibat uçotunun aparma qaydaları əsasında əks olunması.
- ☐ əməliyyatlar onların hüquqi formasına müvafiq əks olunması.
- ☐ Mərkəzi Bankın normativ aktlarına müvafiq olaraq əks etdirilməsi.
- ☒ əməliyyatlar onların iqtisadi mahiyyətinə görə əks olunması.

703 Əməliyyatların müntəzəm əks etdirilməsi prinsipi dedikdə..... başa düşülür:

- ☐ əməliyyatın istənilən vaxt əks olunması
- ☐ əməliyyatların əməliyyat günü ərzində əks olunması
- ☐ əməliyyatların iş günü ərzində əks olunması
- ☒ əməliyyat aparıldığı gün əks olunması.
- ☐ əməliyyatların həftə ərzində əks olunması

704 Kredit idarələrində uçot işinin təşkili prinsipidir:

- ☐ əməliyyatın müntəzəm əks olunması
- ☐ əməliyyatların hesabatlılığı
- ☐ əməliyyatların işgüzarlılığı
- ☐ əməliyyatların dövriliyi
- ☒ əməliyyatların təminatlılığı

705 Kredit idarələrində uçot işinin təşkili prinsipidir.

- ☐ əməliyyatların aktivliyi
- ☐ əməliyyatların təminatlılığı
- ☐ əməliyyatların hesabatlılığı
- ☒ bank fəaliyyətinin müntəzəmliyi

☐ əməliyyatların mövsümliliyi

706 Banklarda mühasibat uçotunun predmeti dedikdə..... başa düşülür:

- ☐ hesabların müxabirləşmə qaydası
- ☐ aktiv və passiv formasında mühasibat uçotu obyektləri.
- ☒ bank əməliyyatlarının aktiv və passiv hesablarda əks olunması
- ☐ bank hesabları üzrə əməliyyatların məcmusu.
- ☐ mühasibat uçotunun hesab planı.